

TEST: 2013#01#Y15#01 (500)

Test	2013#01#Y15#01 (500)
Fənn	2013 - İqtisadi təhlil
Təsviri	[Təsviri]
Müəllif	Hacıyeva A.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	170 (34 %)
Suallardan	500
Bölmələr	26
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	20
Maksimal faiz	20
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İqtisadi təhlil özündə əks etdirir: (Çəki: 1)

- ☐ iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;
- ☒ iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
- ☐ iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;
- ☐ iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması.

Sual: İqtisadi təhlilin predmetini təşkil edir: (Çəki: 1)

- ☐ təsərrüfat subyektlərinin fəaliyyəti (təsərrüfat prosesləri, onların səmərəliliyi, fəaliyyətin maliyyə nəticələri);
- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;

- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi, diaqnostikası və proqnozlaşdırılması
 - ☒ təsərrüfat prosesləri və hadisələrin səbəb-nəticə əlaqələri;
 - ☐ təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, dinamikası və proqnozlaşdırılması.
-

Sual: İqtisadi təhlilin məqsədi: (Çəki: 1)

- ☒ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
 - ☐ idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
 - ☐ təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
 - ☐ biznes planların hazırlanması;
 - ☐ təsərrüfat faktlarının sənədləşdirilməsi.
-

Sual: İqtisadi təhlilin nəzəri əsasını təşkil edir: (Çəki: 1)

- ☐ fəlsəfənin dərkətmə nəzəriyyəsi;
 - ☒ iqtisadi nəzəriyyə;
 - ☐ mühasibat uçotu;
 - ☐ müəsisənin iqtisadiyyatı;
 - ☐ statistika.
-

Sual: İqtisadi təhlilin metodoloji əsasını təşkil edir: (Çəki: 1)

- ☒ fəlsəfənin dərkətmə nəzəriyyəsi;
 - ☐ iqtisadi nəzəriyyə;
 - ☐ mühasibat uçotu;
 - ☐ müəsisənin iqtisadiyyatı;
 - ☐ statistika.
-

Sual: İqtisadi təhlilin aparılmasının mühüm şərti: (Çəki: 1)

- ☐ göstəricilərin proporsionallığı;
 - ☐ göstəricilərin qarşılıqlı asılılığı;
 - ☒ göstəricilərin müqayisəliliyi;
 - ☐ göstəricilərin keyfiyyətə müxtəlifliyi;
 - ☐ göstəricilərin səmərəliliyi
-

Sual: İqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin əsasını təşkil edir: (Çəki: 1)

- ☒ idarəetmə funksiyaların təsnifləşdirilməsi;
 - ☐ təhlilin fəzifələrinin təsnifləşdirilməsi;
 - ☐ təhlilin prinsiplərinin təsnifləşdirilməsi;
 - ☐ təhlilin üsul və metodlarının təsnifləşdirilməsi;
 - ☐ tədqiqatın metod və metodikası
-

Sual: Vaxt əlamətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsi: (Çəki: 1)

- ☐ iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketing təhlili;
- ☐ daxili və xarici
- ☐ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik

- ☐ təsərrüfatdaxili və təsərrüfatlararası
 - ☒ cari, perspektiv, operativ
-

Sual: Öyrənilən obyektlərin əhatə olunmasına görə təhlilin növləri: (Çəki: 1)

- ☒ tam və seçmə;
 - ☐ sahələri və sahələrarası;
 - ☐ kompleks və müqayisəli;
 - ☐ amilli və diaqnostik;
 - ☐ təsərrüfatdaxili və təsərrüfatlararası
-

Sual: Subyektinə görə təhlil bölünür: (Çəki: 1)

- ☐ kompleks və tematik;
 - ☒ daxili və xarici;
 - ☐ tam və seçmə;
 - ☐ təsərrüfatdaxili və təsərrüfatlararası;
 - ☐ qabaqcadan və retrospektiv
-

Sual: Operativ təhlil aparılır: (Çəki: 1)

- ☐ təsərrüfat əməliyyatlarının başa çatdırılmasına qədər;
 - ☐ təsərrüfat əməliyyatlarının başa çatdırılması prosesində;
 - ☐ tərəfdaşlar qarşısında xarici öhdəliklərin icrası zamanı;
 - ☐ təsərrüfat əməliyyatlarının gedişində kənarlaşmalar aşkar edildikdə;
 - ☒ təsərrüfat əməliyyatları başa çatdıqdan sonra
-

Sual: İqtisadi təhlilin obyektlərinə daxildir: (Çəki: 1)

- ☐ müəssisənin maliyyə sabitliyi;
 - ☒ təsərrüfat fəaliyyətinin nəticələri;
 - ☐ əmtəəlik məhsulların istehsalı və satışı;
 - ☐ istehsalın idarə edilməsi prosesi;
 - ☐ istehsal olunmuş məhsulun miqdarı.
-

Sual: Operativ təhlilin obyektlərinə daxildir: (Çəki: 1)

- ☐ müəssisənin maliyyə hesabatları;
 - ☐ müəssisənin biznes planları;
 - ☐ məhsul istehsalı və satışı;
 - ☒ müəssisənin fəaliyyətinin nəticələri;
 - ☐ müəssisənin əmək göstəricilərini əks etdirən hesabatlar.
-

Sual: Maliyyə təhlilinin obyektləri olan göstəricilər hansılardır: (Çəki: 1)

- ☒ maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
 - ☐ istehsal resursları;
 - ☐ istehsalın təşkilati-texniki səviyyəsi;
 - ☐ məsrəflər, məhsulun həcmi və mənfəət;
 - ☐ istehsal məsrəfləri və maya dəyəri.
-

Sual: Aparılma dövrünə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin (Çəki: 1)

- ☐ iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketing təhlili
 - ☐ daxili və xarici
 - ☒ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
 - ☐ təsərrüfatdaxili və təsərrüfatlararası
 - ☐ cari, perspektiv, operativ
-

Sual: Təşkilatın fəaliyyətinin kompleks təsərrüfatdaxili təhlilinin məqsədi nədir? (Çəki: 1)

- ☒ təşkilatın fəaliyyətinin son nəticələri haqqında tam və həqiqi informasiya-ların formalaşdırılması;
 - ☐ məhsul buraxılışının optimallaşdırılmasının təsərrüfatdaxili ehtiyatların müəyyən edilməsi;
 - ☐ məhsul buraxılış istehsalı üzrə əsaslandırılmış planların işlənilib hazırlanması;
 - ☐ məhsul istehsalı üzrə xərc smetasının işlənilib hazırlanması;
 - ☐ maliyyə hesabatlarının tərtib olunması
-

Sual: Hansı göstəricilər maliyyə təhlilinin obyektləridir? (Çəki: 1)

- ☒ maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
 - ☐ istehsal resursları;
 - ☐ istehsalın təşkilati-texniki səviyyəsi;
 - ☐ məsrəflər, məhsulun həcmi və mənfəət;
 - ☐ istehsal məsrəfləri və maya dəyəri.
-

Sual: Obyektin əhatə səviyyəsinə görə təhlil bölünür: (Çəki: 1)

- ☒ tam və seçmə;
 - ☐ sahələri və sahələrarası;
 - ☐ kompleks və müqayisəli;
 - ☐ amilli və diaqnostik;
 - ☐ təsərrüfatdaxili və təsərrüfatarası
-

Sual: Kompleks iqtisadi təhlilin informasiya mənbələrinə daxildir: (Çəki: 1)

- ☐ plan və mühasibat hesabatı məlumatları;
 - ☐ statistik informasiyalar;
 - ☐ operativ hesabat;
 - ☐ normativ aktlar və təlimatlar;
 - ☒ təhlil üçün zəruri olan bütün informasiyalar
-

Sual: İqtisadi təhlilin aparılmasının məqsədi nədir? (Çəki: 1)

- ☐ idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
 - ☐ təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
 - ☐ biznes planların əsaslandırılması və tərtib olunması;
 - ☒ təşkilatın fəaliyyətinin qiymətləndirilməsi və təkliflərin hazırlanması;
 - ☐ təsərrüfat faktlarının sənədləşdirilməsi.
-

Ad	0102
Suallardan	35
Maksimal faiz	35
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Auditin iqtisadi təhlil ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir? (Çəki: 1)

- ☐ iqtisadi təhlil auditin vasitəsilə tam proqram üzrə həyata keçirilə bilər;
- ☒ müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlilini əhatə edən analitik prosedurlar audit sübütalarının əsaslandırılması üçün istifadə olunan müstəqil audit prosedurlarıdır
- ☐ daha yüksək effektin əldə edilməsi üçün analitik prosedurlarının keçiril-məsində auditor kompüter proqram vasitələrindən istifadə edilə bilər;
- ☐ audit prosesində hər bir auditor müəssisənin maliyyə təhlilinin metodika-sını bilməli və onun əsasında nəticə çıxartmağı bacarmalıdır;
- ☐ auditorun vacib funksiyalarından biri yoxlanılan müəssisəyə məsləhət xidmətlərinin göstərilməsidir.

Sual: İqtisadi təhlilin mühasibat uçotu ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir? (Çəki: 1)

- ☒ uçot və mühasibat (maliyyə) hesabatının məlumatları iqtisadi təhlilin əsas informasiya mənbəyidir;
- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlilin qarşısında eyni məqsəd və vəzifələr durur;
- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlil idarəetmənin ən vacib funksiyaları hesab olunur;
- ☐ müəssisənin biznes-planlarının tərtib edilməsində mühasibat uçotunun tərkibində olan bütün məlumatlardan istifadə olunur;
- ☐ həm mühasibat uçotu və həm də iqtisadi təhlildə eyni dərəcədə iqtisadi tədqiqatların metod və üsullarından istifadə olunur.

Sual: İqtisadi təhlil aiddir: (Çəki: 1)

- ☒ xüsusi iqtisadi forma və təşkili xüsusiyyətləri olan iqtisad elminə;
- ☐ konkret-iqtisad elminə;
- ☐ analitik-informasiya elminə;
- ☐ iqtisadi-tarixi elminə
- ☐ fundamental elminə.

Sual: Dəterminləşdirilmiş amilli təhlilin mahiyyəti: (Çəki: 1)

- ☒ nəticə göstəricisi ilə funksional əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası;
- ☐ nəticə göstəricisi ilə natamam, ehtimal dərəcəsilə əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası;
- ☐ fərdi amillərin nəticə göstəricisinə olan amillərin təsirinin tədqiqi metodikası;
- ☐ nəticə göstəricisinə kənar (xarici) amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətce ölçülməsi;

☐ ümumiləşdirici göstəriciyə müsbət amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətə ölçülməsi.

Sual: İdarəetmə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir? (Çəki: 1)

- ☒ məhsul istehsalı, məhsulun maya dəyəri;
 - ☐ müəssisənin maliyyə vəziyyəti;
 - ☐ müəssisənin ödəməqabiliyyəti;
 - ☐ müəssisənin maliyyə sabitliyi;
 - ☐ müəssisənin likvidliyi.
-

Sual: Kompleks iqtisadi təhlil xarakterizə olunur: (Çəki: 1)

- ☐ vahid məqsədi ilə;
 - ☐ təhlilin vahid məqsədi və hərtərəfliliyi ilə;
 - ☒ təhlilin sistemliliyi ilə;
 - ☐ hesablama göstəricilərinin müəyyən əlamətlərə görə seçilməsi ilə;
 - ☐ xüsusi üsulların tətbiqi ilə
-

Sual: İstehsal həcmnin optimallaşdırılması, məsrəflərin aşağı salınması və mənfəətin artırılması üzrə istifadə olunmamış imkanlar adlandırılır: (Çəki: 1)

- ☐ amillər;
 - ☒ ehtiyatlar;
 - ☐ müəssisə fəalitetində və onun struktur bölmələrində əmələ gələn "dar yerlər";
 - ☐ səmərəliliyin göstəriciləri;
 - ☐ təsərrüfat fəaliyyətinin nəticələri.
-

Sual: İstehsal funksiyası dedikdə başa düşülür: (Çəki: 1)

- ☒ nəticə və istehlak olunan resurslar arasında asılılıq;
 - ☐ əmək məhsuldarlığının aşağı düşməsi;
 - ☐ əmək məhsuldarlığı və əməyin fondla silahlanması arasında asılılıq;
 - ☐ istehsal proseslərinin intensivləşdirilməsi;
 - ☐ əmək məhsuldarlığının yüksəldilməsi
-

Sual: Mütləq göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ material tutumu;
 - ☐ fondverimi;
 - ☐ fondtutumu;
 - ☐ rentabellik;
 - ☒ işçilərin sayı
-

Sual: Nisbi göstəricilərə aiddir: (Çəki: 1)

- ☒ fondverimi
- ☐ heyətin sayı;
- ☐ maşınların ortaillik dəyəri;
- ☐ məhsulun həcmi;
- ☐ dövriyyə aktivlərinin həcmi

Sual: Keyfiyyət göstəricisi hansıdır? (Çəki: 1)

- ☒ fondverimi;
 - ☐ heyətin sayı;
 - ☐ maşınların ortaillik dəyəri;
 - ☐ məhsulun həcmi;
 - ☐ dövriyyə aktivlərinin həcmi
-

Sual: Stoxastik təhlildə nəticə və amillər arasında əlaqə necədir? (Çəki: 1)

- ☐ funksional;
 - ☐ qeyrimüəyyən;
 - ☐ multiplikativ;
 - ☒ korrelyasiya;
 - ☐ aktiv
-

Sual: Regressiv təhlilin vəzifələrinə daxildir: (Çəki: 1)

- ☐ təsadüfi tərkib elementinin müəyyən edilməsi;
 - ☒ nəticə göstəricisi ilə amillər arasında asılılığın konkret növünün müəyyən edilməsi;
 - ☐ qurulmuş trendin etibarlılığının qiymətləndirilməsi;
 - ☐ mövsümi xarakter daşıyan tərkib elementlərinin müəyyən edilməsi;
 - ☐ göstəricilərin dəyişməsi dinamikasının müəyyən edilməsi.
-

Sual: Determinləşdirilmiş amilli təhlilin məqsədi aşağıdakıları müəyyən etmək-dir: (Çəki: 1)

- ☒ hər bir amilin nəticəyə təsinin;
 - ☐ məcmu amillərin nəticəyə təsirini;
 - ☐ nəticənin məcmu amillərə təsirini;
 - ☐ nəticənin hər bir amilə təsirini;
 - ☐ bir nəticə göstəricisinin digərinə təsirini.
-

Sual: Determinləşdirilmiş amilli təhlildə amillərlə nəticə arasında aşağıdakı əlaqə mövcuddur: (Çəki: 1)

- ☐ xətti;
 - ☒ funksional;
 - ☐ qarışıq;
 - ☐ stoxastik;
 - ☐ korrelyasiya.
-

Sual: Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir? (Çəki: 1)

- ☒ müəssisənin maliyyə nəticələri və maliyyə vəziyyəti
 - ☐ istehsal resursları
 - ☐ istehsalın texniki-təşkilati səviyyəsi
 - ☐ məsrəflər, məhsulun həcmi, mənfəət
 - ☐ istehsal məsrəfləri, məhsulun maya dəyəri.
-

Sual: İqtisadi təhlilin əsas istiqamətləri: (Çəki: 1)

- ☐ müqayisə;
 - ☐ qiymətləndirmə;
 - ☐ qruplaşdırma;
 - ☐ diaqnostik;
 - ☒ fəaliyyətin qiymətləndirməsi, diaqnostikası, proqnozlaşdırılması.
-

Sual: Marketing təhlil tətbiq edilir: (Çəki: 1)

- ☐ Maliyyə vəziyyətini qiymətləndirmək üçün;
 - ☐ müqavilə öhdəliklərinin icrasını qiymətləndirmək üçün;
 - ☒ daxili və xarici bazarın öyrənilməsi üçün;
 - ☐ istehsalın texniki istiqamətini öyrənmək üçün;
 - ☐ istehsal resurslarından istifadə səviyyəsini qiymətləndirmək üçün.
-

Sual: Audit təhlili aşağıdakı məsələlərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını xarakterizə edir: (Çəki: 1)

- ☐ müqavilə öhdəliklərinin yerinə yetirilməsi;
 - ☐ mövcud təsərrüfatdaxili ehtiyatlardan istifadə olunması;
 - ☐ istehsal proqramının yerinə yetirilməsi;
 - ☐ müəssisənin fəaliyyətinin maliyyə nəticələri;
 - ☒ qabaqcadan və retrospektiv
-

Sual: Kompleks iqtisadi təhlildən istifadə edənlər: (Çəki: 1)

- ☒ müəssisənin rəhbəri;
 - ☐ vergi müfəttişi;
 - ☐ kommersiya bankının kreditləşdirilmə şöbəsinin mütəxəssisi;
 - ☐ jurnalistlər;
 - ☐ malgöndərənlər
-

Sual: Vaxt əlamətinə görə iqtisadi təhlilin hansı növləri vardır? (Çəki: 1)

- ☐ cari təhlil, idarəetmə təhlili, marketing təhlili;
 - ☒ cari təhlil, perspektiv təhlil;
 - ☐ daxili təhlil, xarici təhlil;
 - ☐ illik, rüblük, aylıq, maliyyə;
 - ☐ təsərrüfatdaxili təhlil, təsərrüfatlararası təhlil;
-

Sual: Hansı göstərici statistik göstərici hesab olunur? (Çəki: 1)

- ☐ [əmək məhsuldarlığı;
 - ☐ manatda ifadə olunmuş göstəricilər;
 - ☐ mal dövriyyəsinin strukturu;
 - ☒ qiymət indeksi;
 - ☐ mənfəətin həcmi
-

Sual: İqtisadi təhlil nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐ iqtisadi hal və poseslərin qiymətləndirilməsini;
 - ☐ iqtisadi hal və proseslərin qruplaşdırılmasını;
 - ☐ iqtisadi hal və hadisələrin proqnozlaşdırılmasını
 - ☐ iqtisadi hal və proseslərin kompleks öyrənilməsini;
 - ☒ iqtisadi hal və proseslərin elementlərə bölünməsini.
-

Sual: Məhsul buraxılışı, məsrəflər və mənfəətin qiymətləndirilməsi üçün təhlilin hansı növündən istifadə olunur? (Çəki: 1)

- ☐ ekspres-təhlil
 - ☐ operativ təhlil;
 - ☐ qabaqcadan təhlil;
 - ☐ proqnoz təhlil;
 - ☒ marjinal təhlil;
-

Sual: İstehsalın intensivləşdirilməsi prosesində istehlak resursları necə dəyişir? (Çəki: 1)

- ☐ nəticələrin dəyişməz qalması şəraitində artır;
 - ☐ nəticələrin dəyişməz qalması şəraitində azalır;
 - ☐ nəticənin yaxşılaşması şəraitində azalır;
 - ☒ resursların istehlak tempi nəticənin tempindən aşağıdır;
 - ☐ resursların istehlakı tempi nəticə tempindən yüksəkdir.
-

Sual: Korrelyasiya təhlilinin məqsədi nədir? (Çəki: 1)

- ☒ amillər və nəticə göstəriciləri arasında əlaqənin sıxlığının qiymətləndirilməsi;
 - ☐ göstəricinin artım tempinin hesablanması;
 - ☐ trendin müəyyən edilməsi;
 - ☐ qurulmuş trendin düzgünlüyünün qiymətləndirilməsi;
 - ☐ göstəricinin dəyişmə dinamikasının müəyyən edilməsi
-

Sual: İnizibati idarəetmə sistemində proqnozlaşdırmanın təşkili nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ sosial və bazar proqnozların prioriteti ilə;
 - ☐ dövlətin tənzimləyici rolu ilə aşağıdan yuxarıya proqnozlaşdırma ilə;
 - ☒ dövlətin tənzimləyici rolu ilə yuxarıdan aşağıdan proqnozlaşdırma ilə
 - ☐ planlaşdırmanın fasiləsizliyi və çevikliyi ilə;
 - ☐ strateji planlaşdırmaya üstünlük verilməsi ilə.
-

Sual: İqtisadi təhlil və mühasibat uçotu arasında qarşılıqlı əlaqə nədən ibarətdir? (Çəki: 1)

- ☐ idarəetmənin ən vacib funksiyaları hesab olunur;
 - ☐ mühasibat uçotu və iqtisadi təhlilin məqsəd və vəzifələri eynidir;
 - ☒ mühasibat uçotu və hesabatı iqtisadi təhlilin əsas informasiya mənbəyidir;
 - ☐ biznes-planlarının tərtib edilməsində mühasibat uçotu məlumatlardan istifadə olunur;
 - ☐ mühasibat uçotu və iqtisadi təhlildə eyni metod və üsullarından istifadə olunur.
-

Sual: Determinləşdirilmiş amilli təhlilin məqsədi nədir? (Çəki: 1)

- ☒ hər bir amilin nəticəyə təsirini müəyyən etmək;
 - ☐ məcmu amillərin nəticəyə təsirini müəyyən etmək;
 - ☐ nəticənin məcmu amillərə təsirini müəyyən etmək;
 - ☐ nəticənin hər bir amilə təsirini müəyyən etmək;
 - ☐ bir nəticə göstəricisinin digərinə təsirini müəyyən etmək.
-

Sual: Hansı göstəricilər nisbi göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ məhsulun həcmi;
 - ☐ heyətin sayı;
 - ☒ fondverimi
 - ☐ maşınların ortaillik dəyəri;
 - ☐ dövriyyə aktivlərinin həcmi
-

Sual: İstehsalın səmərəliliyinin artırılması üzrə istifadə olunmamış imkanlar adlandırılır: (Çəki: 1)

- ☐ amillər;
 - ☒ ehtiyatlar;
 - ☐ təşkilatın fəaliyyətində əmələ gələn "dar yerlər";
 - ☐ səmərəliliyin göstəriciləri;
 - ☐ təsərrüfat fəaliyyətinin nəticələri.
-

Sual: Hansı göstərici keyfiyyət göstəricisi hesab olunur? (Çəki: 1)

- ☐ heyətin sayı;
 - ☒ fondverimi;
 - ☐ maşınların ortaillik dəyəri;
 - ☐ məhsulun həcmi;
 - ☐ dövriyyə aktivlərinin həcmi
-

Sual: Hansı göstərici idarəetmə təhlilinin obyektini hesab olunur? (Çəki: 1)

- ☐ müəssisənin maliyyə vəziyyəti;
 - ☒ məhsul istehsalı, məhsulun maya dəyəri;
 - ☐ müəssisənin ödəməqabiliyyəti;
 - ☐ müəssisənin maliyyə sabitliyi;
 - ☐ müəssisənin likvidliyi.
-

Sual: Determinləşdirilmiş təhlildə nəticə və amillər arasında əlaqə necə səciyyələnir? (Çəki: 1)

- ☐ xətti;
 - ☐ stoxastik;
 - ☐ qarışıq;
 - ☒ funksional;
 - ☐ korrelyasiya.
-

Sual: Aparılma metodikasına görə iqtisadi təhlilin hansı növləri vardır? (Çəki: 1)

- ☐ cari təhlil, maliyyə təhlili, marketing təhlili;

- ☐ daxili təhlil, xarici təhlil, tematik təhlil;
- ☒ amillli təhlil, diaqnostik təhlil, marjinal təhlil;
- ☐ təsərrüfatdaxili təhlil, təsərrüfatlararası təhlil;
- ☐ cari təhlil, perspektiv təhlil, operativ təhlil.

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Cari təhlil imkan verir: (Çəki: 1)

- ☐ hesabat dövründə müəssisənin işini kompleks qiymətləndirmək;
- ☐ biznes planların icrasını qabaqcadan qiymətləndirmək;
- ☐ strateji idarəetmə məsələlərini həll etmək;
- ☐ müəssisənin işində nöqsanları aşkar etmək və onları aradan qaldırmaq;
- ☒ biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək

Sual: Marjinal təhlil aşağıdakı göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənir: (Çəki: 1)

- ☐ sabit, dəyişən və dolaylı məsrəflər;
- ☐ mənfəət, zərər və məhsulun rentabelliği;
- ☐ istehsal, məhsulun yüklənməsi və satışı;
- ☐ müəssisənin ödəmə qabiliyyəti, kreditödəmə qabiliyyəti və maliyyə sabitliyi
- ☒ satışın həcmi, maya dəyəri və mənfəət

Sual: Perspektiv təhlildən istifadə olunur? (Çəki: 1)

- ☐ retrospektiv idarəetmə üçün;
- ☐ situasiyalı idarəetmə üçün;
- ☒ proqnoz idarəetmə üçün;
- ☐ taktiki idarəetmə üçün;
- ☐ operativ idarəetmə üçün

Sual: Funksional dəyər təhlilinin mahiyyəti aşağıdakı məsələlərin tədqiq edilməsi ilə xarakterizə olunur: (Çəki: 1)

- ☐ məhsulun maya dəyəri;
- ☒ məhsulun funksiyası;
- ☐ məhsulun material tutumu;
- ☐ məhsulun fond tutumu;
- ☐ məhsulun rentabelliği

Sual: Maketing təhlilinin məqsədi: (Çəki: 1)

- ☒ ətraf mühitinin öyrənilməsi;
 - ☐ maliyyə vəziyyətinin öyrənilməsi;
 - ☐ müqavilə öhdəliklərinin icrasının öyrənilməsi;
 - ☐ istehsalın texniki istiqamətinin öyrənilməsi;
 - ☐ istehsal resurslarından istifadə səviyyəsinin öyrənilməsi;
-

Sual: Mühasibat (maliyyə) hesabatlarının trend təhlili: (Çəki: 1)

- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
 - ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsidir
 - ☒ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və onun dəyişilmə meylinin müəyyənləşdirilməsidir;
 - ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
 - ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir
-

Sual: Mühasibat (maliyyə) hesabatlarının müqayisəli təhlili: (Çəki: 1)

- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
 - ☐ maliyyə göstəricilərinin strukturunun, yeni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir
 - ☐ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricinin dinamikasının əsas tendensiyasının müəyyənləşdirilməsidir
 - ☒ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
 - ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir
-

Sual: Müqayisəli üfüqi təhlildən istifadə olunur: (Çəki: 1)

- ☒ göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları müəyyən etmək üçün;
 - ☐ göstəricilərin strukturu və xüsusi çəkisini müəyyən etmək üçün;
 - ☐ göstəricilərin nisbi artım templərini müəyyən etmək üçün;
 - ☐ səmərəliliyin artırılmasını istifadə olunmamış ehtiyatlarını müəyyən etmək üçün;
 - ☐ göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənmək üçün
-

Sual: Şaquli müqayisəli təhlil vasitəsilə öyrənilir: (Çəki: 1)

- ☐ göstəricilərin dəyişməsinin dinamikası;
 - ☒ göstəricilərin strukturu və xüsusi çəkili;
 - ☐ göstəricilər arasında qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq;
 - ☐ yaxşı nəticələri;
 - ☐ göstəricilər üzrə nisbi kənarlaşmaları
-

Sual: İqtisadi təhlilin ən çox bağlı olduğu elm: (Çəki: 1)

- ☐ marketing;
 - ☐ iqtisadi nəzəriyyə;
 - ☒ audit;
 - ☐ qiymətin əmələ gəlməsi;
 - ☐ menecment.
-

Sual: Hesabatın üfiqi təhlili nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐ zaman kəsiyində göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları;
- ☐ zaman kəsiyində göstəricilərin strukturunun dəyişməsinə;
- ☐ zaman kəsiyində göstəricilərin nisbi artım templərini;
- ☐ zaman kəsiyində istifadə olunmamış ehtiyatları;
- ☐ zaman kəsiyində göstəricilər arasında qarşılıqlı əlaqəni

Sual: Funksional dəyər təhlilinin mahiyyəti nədir? (Çəki: 1)

- ☐ məhsulun maya dəyəri ilə satışın həcmi arasında uyğunluğu qiymətləndirmək;
- ☐ məhsulun fond tutumu və fondların dəyərini uyğunluğunu qiymətləndirmək;
- ☐ məhsulun material tutumu və material məsrəflərinin uyğunluğunu qiymətləndirmək;
- ☒ məhsulun funksiyası və dəyəri arasında optimallığı təmin etmək;
- ☐ məhsulun rentabelliyini qiymətləndirmək

Sual: Mühasibat hesabatlarının trend təhlilinin mahiyyəti nədir? (Çəki: 1)

- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsidir;
- ☒ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsidir;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsi-dir
- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin qiymətləndirilməsidir.

Sual: Şaquli təhlil zamanı qiymətləndirilir: (Çəki: 1)

- ☐ göstəricilərin dəyişməsinin dinamikası;
- ☐ göstəricilər arasında qarşılıqlı əlaqə;
- ☒ göstəricilərin strukturu;
- ☐ maliyyə nəticələri;
- ☐ göstəricilər üzrə nisbi kənarlaşma.

Sual: Cari təhlilin aparılmasında məqsəd nədir? (Çəki: 1)

- ☐ müəssisənin işində nöqsanları aşkar etmək;
- ☐ biznes planların icrasının mümkünlüyünü qiymətləndirmək;
- ☐ strateji idarəetmə məsələlərini həll etmək;
- ☒ müəssisənin işini kompleks qiymətləndirmək;
- ☐ biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək

Bölmə: 0201

Ad	0201
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Müəsisədə iqtisadi təhlil aşağıdakı informasiya məlumatları əsasında aparılır:

(Çəki: 1)

- ☐ operativ uçot və təqvim-operativ məlumatlar;
 - ☐ gündəlik plan tapşırıqları və statistik məlumatlar;
 - ☐ biznes-planların və operativ uçotun məlumatları;
 - ☐ statistik və operativ məlumatlar;
 - ☒ mühasibat uçotu, statistik, operativ məlumatlar, biznes-planlar.
-

Sual: İqtisadi təhlildə istifadə olunan ilkin informasiya qarşısında qoyulan tələblər: (Çəki: 1)

- ☒ münasiblik, gerçəklik, müqayisəlilik, səmərəlilik;
 - ☐ münasiblik, elmilik, hökumət mövqeyindən yanaşma, səmərəlilik;
 - ☐ gerçəklik, müqayisəlilik, sistemləşdirmə;
 - ☐ elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslik
 - ☐ gerçəklik, şəffaflıq, təsirlilik, operativlik.
-

Sual: İqtisadi təhlilin informasiya mənbələri aşağıdakı qrupa bölünür: (Çəki: 1)

- ☐ plan, plandan kənar və uçot məlumatları;
 - ☒ plan-normativ informasiya, uçot və uçotdan kənar mənbələr;
 - ☐ rəsmi mənbələr, operativ və cari məlumatlar;
 - ☐ normativ məlumatlar, operativ və statistik uçot və hesabatda olan məlumatlar;
 - ☐ uçot və uçotdan kənar məlumatlar, marketing informasiyası.
-

Sual: İqtisadi təhlildə orta kəmiyyətlər üsulundan istifadə olunur: (Çəki: 1)

- ☐ statistik məlumatların əldə edilməsi üçün
 - ☐ müəssisənin inkişafı proqnozunun tərtib edilməsi üçün;
 - ☐ müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin göstəricilərinin səviyyəsini təyin edilməsi üçün;
 - ☐ müəssisə fəaliyyətinin ən vacib göstəriciləri üzrə ortaillik məlumatlarının əldə edilməsi üçün;
 - ☒ hansı əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi
-

Sual: İqtisadi təhlilin evristik metodlarına aiddir: (Çəki: 1)

- ☒ beyinlərin hücumu, kollektiv bloknot, intuitiv, ekspert metodları;
 - ☐ integral, indeks, beyin hücumu üsulları;
 - ☐ zəncirvari yerdəyişmə, nisbi fərqlər üsulları;
 - ☐ balans üsulu, ekspert üsulu;
 - ☐ riyazi-iqtisadi metodlar
-

Sual: İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılar daxildir : (Çəki: 1)

- ☐ xətti proqramlaşdırma üsulu
 - ☐ korrelyasion - regression təhlil
 - ☐ diskontlaşma üsulu
 - ☐ diferensial hesablama üsulu
 - ☒ indeks üsulu
-

Sual: Təşkilatın maliyyə hesabatı elementi aşağıdakıdır : (Çəki: 1)

- ☐ işçilərin orta siyahı sayı
 - ☒ kapital
 - ☐ əmlak üçün vergi
 - ☐ məhsulun həcmi
 - ☐ əsas vəsaitlərin dəyəri
-

Sual: İqtisadi təhlilin informasiya mənbələrinə daxildir: (Çəki: 1)

- ☐ operativ uçot və təqvim-operativ məlumatlar;
 - ☒ plan-normativ, uçot və qeyri uçot məlumatları.
 - ☐ biznes-planların və operativ uçotun məlumatları;
 - ☐ statistik və operativ məlumatlar;
 - ☐ gündəlik plan tapşırıqları və statistik məlumatlar;
-

Sual: Hansı hallarda orta kəmiyyət üsulundan istifadə olunur: (Çəki: 1)

- ☐ təşkilatın fəaliyyətini səciyyələndirən göstəricilərinin qiymətləndirilməsi üçün;
 - ☐ təşkilatın fəaliyyətinin ən vacib göstəriciləri üzrə meylin qiymətləndirilməsi üçün;
 - ☒ hər hansı bir əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi üçün.
 - ☐ statistik məlumatların əldə edilməsi üçün;
 - ☐ təşkilatın inkişafı proqnozunun tərtib edilməsi üçün;
-

Bölmə: 0202

Ad	0202
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır: (Çəki: 1)

- ☒ additiv;
 - ☐ aktiv;
 - ☐ mütləq;
 - ☐ qarışıq;
 - ☐ təkrarlanan.
-

Sual: Amillərin hasilini əks etdirən modellər necə adlanır? (Çəki: 1)

- ☐ multimedii;
 - ☒ multiplikativ;
 - ☐ mütləq;
 - ☐ qarışıq;
 - ☐ təkrarlanan.
-

Sual: Zəncirvari yerdəyişmə üsulunun üstünlüyü nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ universallığı;
 - ☐ müəyyən olunmamış qalığın mövcudluğu;
 - ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
 - ☐ hesablama prosedurlarının həcmnin azalması;
 - ☐ səmərəlilik.
-

Sual: Fərq üsulunun üstünlüyü nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ müəyyən olunmamış qalığın mövcudluğu;
 - ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
 - ☐ universallığı;
 - ☒ hesablama prosedurlarının həcmnin azalması;
 - ☐ səmərəlilik.
-

Sual: İndeks üsulunun üstünlükləri hansıdır? (Çəki: 1)

- ☒ kəmiyyət və keyfiyyət amillərinin təsiri faiz nisbətində göstərilir;
 - ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zərurət yoxdur;
 - ☐ müəyyən olunmamış qalıq yoxdur;
 - ☐ müəyyən olunmamış qalıq mövcuddur;
 - ☐ hesablama prosedurlarının həcmi azalır.
-

Sual: Maliyyə hesabatı təhlilinin standart üsulu aşağıdakıdır : (Çəki: 1)

- ☐ korrelyasion
 - ☒ vertikal
 - ☐ zəncirvari əvəz etmə
 - ☐ nisbi fərqlər
 - ☐ qrafiik
-

Sual: Hansı əlamətinə görə zəncirvari yerdəyişmə üsulundan geniş istifadə olunur? (Çəki: 1)

- ☐ aparılmış hesablamaların keyfiyyəti.
 - ☐ müəyyən olunmamış qalığın mövcudluğu;
 - ☐ yerdəyişmənin ardıcılığının nəzərə alınmaması;
 - ☐ hesablama prosedurlarının həcmnin azalması;
 - ☒ universallığı;
-

Sual: Trend təhlili zamanı qiymətləndirilir: (Çəki: 1)

- ☐ göstəricilərin qarşılıqlı əlaqələri;
 - ☐ analitik göstəricilər sistemi;
 - ☐ göstəriciyə təsir edən amillər;
 - ☐ göstəricilərin xüsusi çəkisi;
 - ☒ göstəricilərin nisbi artım templəri;
-

Sual: Hansı hallarda şərti kəmiyyətin hesablanması üsulundan istifadə olunur? (Çəki: 1)

- ☐ nəticə göstəricisinə ikidən artıq amil təsir göstərdikdə;
- ☒ nəticə göstəricisinə iki amil təsir göstərdikdə;
- ☐ göstəricilər arasında birbaşa asılılıq olduqda;
- ☐ göstəricilər arasında birbaşa asılılıq olmadıqda;
- ☐ maliyyə uçot məlumatları;

Bölmə: 0301

Ad	0301
Suallardan	38
Maksimal faiz	38
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Məhsul satışından mənfəət necə hesablanır: (Çəki: 1)

- ☒ Ümumi pul gəliri (ƏDV və aksizi çıxılmaqla) ilə realizə olunmuş məhsulun maya dəyəri arasında fərq kimi ;
- ☐ pul gəliri ilə (ƏDV və aksiz daxil olmaqla) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
- ☐ vergiyə cəlb edilmiş mənfəət məbləği ilə;
- ☐ balans və xalis mənfəət arasında fərq kimi;
- ☐ xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.

Sual: Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsinin ümumi-ləşdirilmiş göstəriləri (Çəki: 1)

- ☒ mənfəət;
- ☐ maya dəyəri;
- ☐ rentabellik;
- ☐ əməliyyat
- ☐ satışdan kənar mənfəət.

Sual: Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur: (Çəki: 1)

- ☐ göstəricilərin müqayisəli təhlili;
- ☒ göstəricilərin şaquli təhlili;
- ☐ göstəricilərin üfqi təhlili;
- ☐ göstəricilərin trend təhlili;
- ☐ göstəricilərin amilli təhlili.

Sual: Hesabat dövrünün ümumi maliyyə nəticəsi hesablanır: (Çəki: 1)

- ☐ gəlir və xərclər arasında fərq kimi;
- ☒ məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəbri məbləği kimi;
- ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri

məbləği kimi;

- ☐ məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsi-nin cəmi kimi;
 - ☐ məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
-

Sual: Məhsul (iş, xidmət) satışından mənfəət hesablanır: (Çəki: 1)

- ☐ ümumi pul gəliri ilə ƏDV və aksiz məbləği arasında fərq kimi;
 - ☒ pul gəliri – netto ilə satılmış məhsulların maya dəyəri, inzibati xərclər və kommersiya xərcləri arasında fərq kimi ;
 - ☐ sair satışın nəticələri ilə məhsulların maya dəyəri arasında fərq kimi;
 - ☐ pul gəliri ilə inzibati xərcləri arasında fərq kimi;
 - ☐ pul gəliri və kommersiya xərclərin arasınpul gəliri və kommersiya xərclərin arasında fərq kimi.
-

Sual: Məhsul satışından mənfəət məbləğinə birbaşa təsir edən əsas amillərə aid edilir (Çəki: 1)

- ☒ satış həcmnin dəyişməsi, satışın strukturunun dəyişməsi;
 - ☐ istehsalın texniki-təşkilatı səviyyəsinin dəyişməsi, məhsulun həcmnin dəyişməsi;
 - ☐ material tutumunun dəyişməsi, məhsul vahidinin maya dəyərinin dəyişməsi
 - ☐ fond veriminin dəyişməsi
 - ☐ əmək məhsuldarlığının və qiymətin dəyişməsi
-

Sual: Satışın həcmnin dəyişməsinin satışdan mənfəətin məbləğinə təsiri hesablanır: (Çəki: 1)

- ☒ satış üzrə tapşırıqın yerinə yetirilməsi əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi;
 - ☐ satışın faktiki həcminə, strukturuna və plan üzrə satış qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;
 - ☐ satışın həcmi üzrə kənarlaşmanın plan üzrə satış qiymətinə hasili kimi;
 - ☐ satışın həcmi üzrə kənarlaşmanın faktiki satış qiymətinə hasili kimi;
 - ☐ faktiki və plan mənfəət məbləği arasında fərq kimi.
-

Sual: Orta satış qiymətinin dəyişməsinin məhsul (iş, xidmət) satışından mənfəəti məbləğinə təsiri hesablanır: (Çəki: 1)

- ☒ faktiki pul gəliri və satışın faktiki həcmi, plan qiymətinə görə hesablanmış pul gəliri arasında fərq kimi ;
 - ☐ məhsulun satış qiyməti üzrə kənarlaşmanın plan üzrə məhsul satışının həcminə hasili kimi;
 - ☐ satışın faktiki həcminə və qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği və plan mənfəət məbləği arasında fərq kimi;
 - ☐ satışın plan həcminə və maya dəyərinə, faktiki qiymətinə görə hesablanmış mənfəət məbləği və plan mənfəət məbləği arasında fərq kimi;
 - ☐ faktiki mənfəət məbləği və satışın faktiki həcminə, plan qiyməti və maya dəyərinə görə hesablanmış mənfəət məbləği arasında fərq kimi .
-

Sual: Ayırı-ayrı növ məhsul satışından mənfəətə təsir edən amillərə aiddir: (Çəki: 1)

- ☐ əmək məhsuldarlığı, məhsulun keyfiyyəti, fondutumu;
 - ☒ satılmış məhsulun miqdarı, satış qiyməti və maya dəyəri;
 - ☐ işçilərin sayı, əmək məhsuldarlığı, məhsulun material tutumu;
 - ☐ məhsulun çeşidi, əmək məhsuldarlığı, məhsulun maya dəyəri;
 - ☐ məhsulun əmək tutumu, əsas fondların dəyəri.
-

Sual: Ümumi mənfəət hesablanır: (Çəki: 1)

- ☒ əsas əməliyyat gəliri ilə satılmış məhsulların (iş, xidmətin) maya dəyəri arasında fərq kimi;
 - ☐ ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi;
 - ☐ satışdan mənfəət ilə vergi məbləği arasında fərq kimi;
 - ☐ satışdan mənfəət ilə inzibati və kommersiya xərcləri arasında fərq kimi;
 - ☐ satışdan mənfəət ilə digər satışın nəticələrinin cəmi kimi.
-

Sual: Xalis mənfəətdən istifadənin təhlili aşağıdakı informasiya əsasında aparılır: (Çəki: 1)

- ☐ mənfəət və zərər haqqında hesabat üzrə;
 - ☒ kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
 - ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
 - ☐ mühasibat balansı üzrə;
 - ☐ uçot siyasəti və izahlı qeydlər üzrə.
-

Sual: Maliyyə levirici əsasında qiymətləndirilir: (Çəki: 1)

- ☐ təşkilatın xərclərinin rentabelliği;
 - ☒ təşkilatın maliyyə sabitliyi;
 - ☐ məhsul istehsalı və satış üzrə xərclərin strukturu;
 - ☐ təşkilatın ödəmə qabiliyyəti;
 - ☐ balansın likvidliyi.
-

Sual: Maliyyə levirici (aləti) əmsalı əks etdirir: (Çəki: 1)

- ☒ xüsusi kapitalın hər manatına düşən borc vəsaiti məbləğini;
 - ☐ borc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;
 - ☐ borc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;
 - ☐ vəsaitlərin ümumi məbləğində borc vəsaitlərinin payını;
 - ☐ qısamüddətli öhdəliklərin hər manatına aktivlərin dövryyəsi məbləğini.
-

Sual: İstehsal leverici müəyyən edilir: (Çəki: 1)

- ☐ satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəət;
 - ☐ balans mənfəti : satışdan əldə edilən mənfəət;
 - ☒ balans mənfəətinin artımı : məhsul satışı həcmnin artımı;
 - ☐ xalis mənfəətin artımı : dövryyə aktivlərinin artımı;
 - ☐ məhsul satışından mənfəət : satışdan pul gəliri.
-

Sual: İnvestisiyanın rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ hesabat dövrünün mənfəəti / xüsusi kapital;

- ☒ xalis mənfəət / (xüsusi kapital + uzunmüddətli öhdəliklər);
 - ☐ balans mənfəəti / xalis aktivlər;
 - ☐ xalis mənfəət / (əsas vəsait + dövriyyə aktivləri);
 - ☐ xüsusi kapital / hesabat dövrünün mənfəəti.
-

Sual: İnflyasiya şəraitində: (Çəki: 1)

- ☒ nominal gəlir real gəlirdən daha çoxdur;
 - ☐ nominal gəlir real gəlirdən daha azdır;
 - ☐ nominal gəlir real gəlirə bərabərdir;
 - ☐ həm nominal və həm də real gəlirlər azalır.
 - ☐ nominal və real gəlirlərin artımı olmur;
-

Sual: Təşkilatın hesabat məlumatlarına əsasən satışdan əldə olunan vəsait 2300 min manat təşkil etmişdir. İstehsal, idarəetmə və satış xərcləri 1800 min manat təşkil etmişdir, o cümlədən satılan məhsulun maya dəyəri – 1700 min manat olmuşdur. Satışın rentabelliğini müəyyən edin? (Çəki: 1)

- ☒ 21,74%;
 - ☐ 35,29%;
 - ☐ 26,08%;
 - ☐ 20,85%;
 - ☐ 32,40%.
-

Sual: Mənfəətin bölüşdürülməsinin hansı istiqaməti şirkətin xüsusi kapitalını azaldır? (Çəki: 1)

- ☐ ehtiyat fondunun yaradılması;
 - ☐ əldə olunmuş mənfəətin istehlak fonduna yönəldilməsi;
 - ☒ dividendlərin ödənilməsi;
 - ☐ sosial sferalar fondunun artırılması.
 - ☐ bunlardan heç biri.
-

Sual: Təşkilatın mənfəəti səciyyələndirir: (Çəki: 1)

- ☐ maliyyə vəziyyətini;
 - ☐ işgüzar aktivliyi;
 - ☒ maliyyə nəticələrini;
 - ☐ məcmu aktivlərin dövretməsinə;
 - ☐ kapitalın rentabelliğini.
-

Sual: Aktivlərin rentabelliği səciyyələndirir: (Çəki: 1)

- ☒ təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini ;
 - ☐ cari likvidliyi;
 - ☐ kapitalın strukturunu;
 - ☐ işgüzar fəallığı;
 - ☐ bazar sabitliyini.
-

Sual: Satışdan pul gəliri ilə satılmış malların (iş, xidmət) maya dəyəri arasında fərq

səciyyələndirir: (Çəki: 1)

- ☐ satışdan mənfəəti;
 - ☒ ümumi mənfəəti;
 - ☐ vergitutulana qədər mənfəəti;
 - ☐ xalis mənfəəti;
 - ☐ satışdanakənar mənfəəti.
-

Sual: Maliyyə alətinin səmərəsi aşağıdakı halda xüsusi kapitalın rentabelliyinin yüksəlməsini təmin edir: (Çəki: 1)

- ☐ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliindən yüksək olduqda;
 - ☒ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliindən aşağı olduqda;
 - ☐ borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyinə bərabər olduqda;
 - ☐ borc vəsaitlərinin qiyməti məhsulun rentabelliindən yuxarı olduqda;
 - ☐ borc vəsaitlərinin qiyməti məhsulun rentabelliindən aşağı olduqda.
-

Sual: Məhsul satışından mənfəətə təsir edən əsas amillər hansılardır: (Çəki: 1)

- ☐ məhsul buraxılışı və satışının həcmi, maşın və avadanlıqların dəyəri, istehsalın texniki-təşkilati səviyyəsi, ixtisaslaşma səviyyəsi;
 - ☒ satışın həcmi, quruluşu, məhsul vahidinin maya dəyəri, orta satış qiyməti;
 - ☐ müssisənin öhdəlikləri, işçilərin ixtisas səviyyəsi, əmək məhsuldarlığı, məhsulun keyfiyyəti;
 - ☐ debitor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilati səviyyəsi;
 - ☐ satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.
-

Sual: Hesabat ilinin yekununa görə satışdan pul gəliri 6000 min manat, satışın rentabelliği 22%-ə bərabərdir. Satışdan əldə olunan mənfəəti müəyyən edin? (Çəki: 1)

- ☐ 1320 min manat;
 - ☐ 4680 min manat;
 - ☐ 3210 min manat
 - ☒ 2230 min manat
 - ☐ düzgün cavab yoxdur.
-

Sual: Satışdan pul gəliri 3000 min manatdan 3700 min manata, satışdan əldə olunan mənfəət isə 1000 min manatdan 1200 min manata qədər artdıqda satışın rentabelliği (Çəki: 1)

- ☒ artmışdır;
 - ☐ azalmışdır;
 - ☐ dəyişməmişdir;
 - ☐ rentabelli olmur;
 - ☐ düzgün cavab yoxdur.
-

Sual: İstehsal levirici (aləti) nədir? (Çəki: 1)

- ☐ məhsulun tam və istehsal maya dəyəri arasındakı fərkdir;
- ☐ satışdan mənfəətin xərclərə nisbətidir;
- ☐ borc kapitalının xüsusi kapitalla nisbətidir;

- ☒ məhsulun istehsal buraxılış həcmi və strukturunu dəyişməklə mənfəətə təsir etmək imkanındır;
 - ☐ istehsal məsrəflərində müstəqim məsrəflərin payı.
-

Sual: Əməliyyat leviricinin (alətinin) effekti necə müəyyən olunur? (Çəki: 1)

- ☐ daimi xərclərin məhsul vahidinə marjinal gəlirə nisbəti kimi;
 - ☐ sabit və dəyişkən xərclərin nisbəti kimi;
 - ☒ marjinal gəlirin mənfəətə nisbəti kimi
 - ☐ dəyişən məsrəflərin satışdan mənfəətə nisbəti kimi;
 - ☐ satışdan mənfəətin məhsulun maya dəyərinə nisbəti kimi.
-

Sual: Maliyyə leviricinin (alətinin) effekti müəyyən edir? (Çəki: 1)

- ☒ borc kapitalının cəlb olunmasının səmərəliliyi;
 - ☐ dövriyyə aktivlərinin qısamüddətli passivlərə nisbətini;
 - ☐ maliyyə nəticəsinin strukturunu;
 - ☐ əsas kapitalın dövriyyə kapitalına nisbətini;
 - ☐ maliyyə əmsallarını.
-

Sual: «A» və «B» şirkətləri üzrə aşağıdakı göstəricilər məlumdur: Sabit xərclər – 1000 və 1250 manat; Məhsul vahidinə marjinal gəlirin səviyyəsi 0,5 və 0,55 manat; İstehsal səviyyəsi; 1-ci variant – 3000 və 3000 ədəd; 2-ci variant – 3600 və 3600 ədəd. Hansı şirkətdə istehsal levirici (aləti) daha yuxarıdır? (Çəki: 1)

- ☐ «A» müəssisəsində;
 - ☒ «B» müəssisəsində;
 - ☐ hər ikisində bərabərdir;
 - ☐ heç birində;
 - ☐ cavab yoxdur.
-

Sual: Hesab dövründə satışdan pul gəliri 3000 min manat, sabit xərclər – 500 min manat, dəyişən xərclər – 1800 min manat, məhsul vahidinin qiyməti 1 min manat olmuşdur. Satışın zərərsizlik səviyyəsini hesablayın. (Çəki: 1)

- ☐ 1750 min manat;
 - ☒ 1250 min manat;
 - ☐ 700 min manat;
 - ☐ 1350 min manat;
 - ☐ 2010 min manat.
-

Sual: Ümumi gəlirin dəyişmə tempi – 20%, natural ifadədə satışın həcmnin dəyişmə tempi – 5% olmuşdur. İstehsal levirici (aləti) effektini müəyyən edin: (Çəki: 1)

- ☐ 15;
 - ☒ 4;
 - ☐ 10;
 - ☐ 12;
 - ☐ 7.
-

Sual: Xalis mənfəətin dəyişməsi tempi – 15%, ümumi gəlirin dəyişmə tempi – 12%. Maliyyə levericinin səviyyəsini müəyyən edin: (Çəki: 1)

- ☐ 1,25 %;
 - ☐ 3,61 %;
 - ☒ 0,84 %;
 - ☐ 1,85 %;
 - ☐ 2,22 %.
-

Sual: Müəssisənin biznesa planında balans mənfəəti 524 min manat, əsas kapitalın orta illik məbləği 1137 min manat, dövriyyə kapitalın orta illik məbləği 800 min manatdır. Məcmu aktivlərin rentabelliği əmsalını müəyyən edin? (Çəki: 1)

- ☐ 0,3347;
 - ☐ 0,3155 ;
 - ☒ 0,2705;
 - ☐ 0,2705;
 - ☐ 0,2525.
-

Sual: Müəssisənin hesabat məlumatlarına görə balans mənfəəti 707 min manat, əsas kapitalın orta illik məbləği 1220,5 min manat, dövriyyə kapitalın orta illik məbləği 871,5 min manatdır. Məcmu aktivlərin rentabellik səviyyəsini müəyyən edin? (Çəki: 1)

- ☐ 0,3830;
 - ☐ 0,3132;
 - ☐ 0,2929;
 - ☐ 0,3213;
 - ☒ 0,338 .
-

Sual: Hesabat ilində satışdan pul gəliri 6000 min manat, borc borc kapitalı 1500 min manat, kredit və borclara görə faiz dərəcəsinin payı 0,26, reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat olmuşdur. Bu halda satışdan mənfəət məbləğini müəyyən edin? (Çəki: 1)

- ☐ 1610,0 min manat;
 - ☐ 1198,6 min manat;
 - ☒ 1972,6 min manat;
 - ☐ 1295,8 min manat;
 - ☐ 1381,5 min manat.
-

Sual: Hesabat ilində satışdan pul gəliri 6000 min manat, satılmış məhsulun maya dəyəri 4000 min manat, mənfəətdən vergi dərəcəsi 20% olmuşdur. Bu halda xalis mənfəəti müəyyən edin? (Çəki: 1)

- ☐ 1680 min manat;
 - ☐ 1345 min manat;
 - ☒ 1485 min manat;
 - ☐ 1600 min manat;
 - ☐ 1880 min manat.
-

Sual: Müəssisənin xüsusi kapitalın cəmi 1500 min manat, borc vəsaiti 1500 min manat,

kredit və borclara görə faiz dərəcəsi 26%, satışdan pul gəliri 6000 min manat və reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat, mənfəətdən vergi dərəcəsi 20% olan halda xalis mənfəətə görə xüsusi kapitalın rentabelliğini müəyyən edin? (Çəki: 1)

- ☒ 85,86 %;
- ☐ 78,14 %;
- ☐ 69,76 %;
- ☐ 70,70 %;
- ☐ 66,75 %.

Sual: Hesabat ilinin yekunlarına görə satışdan pul gəliri 2000 min manat, satışdan mənfəət 500 min manat, material tutumu 0,45-dir. Bu halda material məsrəflərinin hər manatına düşən mənfəət məbləğini müəyyən edin? (Çəki: 1)

- ☐ 0,28 man ;
- ☐ 0,43 man;
- ☒ 0,56 man;
- ☐ 0,45 man;
- ☐ 0.55

Bölmə: 0302

Ad	0302
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Faizlərin və mənfəətdən verginin ödənilməsinə qədər mənfəət istifadə olunur: (Çəki: 1)

- ☐ büdcə və kreditlərə olan borcları örtən və satışdan mənfəətin formalaşması üçün kifayət edən gəlirin həcmnin qiymətləndirilməsi üçün;
- ☐ investisiya tədbirlərinin həyata keçirilməsi zamanı aktivlərin gəlirliyinin qiymətləndirilməsi üçün;
- ☐ maliyyə amillərinin (borc vəsaitlərin payı və faiz dərəcəsi) xalis mənfəətə və xüsusi kapitalın rentabelliyinə təsirinin qiymətləndirilməsi üçün;
- ☐ borclara xidmət üzrə xərclərin örtülməsi əmsalının əhəmiyyətinin qiymətləndirilməsi üçün;
- ☒ yuxarıda qeyd olunan bütün variantlar üçün.

Sual: Direkt-kostinq sistemində maliyyə nəticələrinin təhlili metodikası nə-zərdə tutur: (Çəki: 1)

- ☐ mənfəətin tərkib elementlərinin öyrənilməsi;
- ☐ xərclərin tərkib elementlərinin öyrənilməsi;
- ☒ satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığın öyrənilməsi;
- ☐ təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

- ☐ təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsi
-

Sual: Direkt-kostinq» sistemində mənfəətə birbaşa təsir edən amillərə aid elilir: (Çəki: 1)

- ☐ əmək məhsuldarlığının dəyişməsi;
 - ☐ məhsulun çeşidinin və keyfiyyətinin dəyişməsi;
 - ☒ satış qiymətinin dəyişməsi, sabit və dəyişən xərclərin dəyişməsi;
 - ☐ satış qiymətinin və məhsulun keyfiyyətinin dəyişməsi
 - ☐ satışın həcmnin və məhsulun əmək tutumunun dəyişməsi
-

Sual: Marjinal gəlir hesablanır: (Çəki: 1)

- ☐ satışdan pul gəlirləri və müstəqim material məsrəfləri ararsında fərq kimi;
 - ☒ satışdan pul gəlirləri və dəyişən xərclər arasında fərq kimi;
 - ☐ satışdan mənfəət və sabit xərclərin fərqi kimi;
 - ☐ satışdan pul gəliri və dolaylı xərclər arasında fərq kimi;
 - ☐ satışdan pul gəlirləri və istehsal xərcləri arasında fərq kimi.
-

Sual: Satışın zərərsizlik səviyyəsində: (Çəki: 1)

- ☒ satışdan pul gəliri məhsul istehsalı və satış üzrə məcmu xərclərə bərabərdir;
 - ☐ satışdan pul gəliri məhsul istehsalı və satış üzrə məcmu xərclərdən çoxdur;
 - ☐ satışdan pul gəliri məhsul istehsalı və satış üzrə məcmu xərclərdən azdır;
 - ☐ mənfəətin artım tempi xərclərin artım tempindən yüksəkdir;
 - ☐ mənfəətin artım tempi xərclərin artım tempindən aşağıdır.
-

Sual: Natural ifadədə satışın zərərsiz səviyyəsi hesablanır: (Çəki: 1)

- ☒ sabit xərclərin marjinal gəlirə nisbəti kimi;
 - ☐ sabit xərclərin marjinal gəlirə hasili kimi;
 - ☐ sabit xərclərin mənfəətə nisbəti kimi;
 - ☐ dəyişən xərclərin mənfəətə nisbəti kimi;
 - ☐ dəyişən xərclərin marjinal gəlirə nisbəti kimi.
-

Sual: Dəyər ifadəsində satışın zərərsiz səviyyəsi hesablanır: (Çəki: 1)

- ☐ sabit xərclərin marjinal gəlirə nisbəti kimi ;
 - ☒ sabit xərclərin pul gəlirində marjinal gəlirin payına nisbəti kimi ;
 - ☐ sabit xərclərin marjinal gəlirə hasili kimi;
 - ☐ sabit xərclərin mənfəətə nisbəti kimi ;
 - ☐ dəyişən xərclərin mənfəətə nisbəti kimi.
-

Sual: Xüsusi kapitalın rentabelliği hesablanır. (Çəki: 1)

- ☒ xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
 - ☐ xüsusi kapitalın orta illik məbləğinin xalis mənfəətə nisbəti kimi;
 - ☐ xalis mənfəətin qeyri-dövriyyə aktivlərinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin aktivlərin ortaillik dəyərində nisbəti kimi.
-

Sual: İnvestisiyanın rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
 - ☒ xalis mənfəətin xüsusi kapital ilə uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi
 - ☐ balans mənfəətinin xalis aktivlərə nisbəti kimi ;
 - ☐ xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi ;
 - ☐ vergiyə cəlb olunan mənfəətin aktivlərə nisbəti kimi
-

Sual: Xərclərin rentabelliği hesablanır: (Çəki: 1)

- ☒ satışdan mənfəətin satılmış məhsulların tam maya dəyərinə nisbəti kimi;
 - ☐ satışdan mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
 - ☐ satışdan mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin xalis aktivlərə nisbəti kimi;
 - ☐ xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi.
-

Sual: Xərclərin rentabelliğinə birbaşa təsir edən amillərə aid edilir: (Çəki: 1)

- ☒ satılmış məhsulun həcmi və quruluşunun dəyişməsi;
 - ☐ məhsul vahidinin qiyməti və əmək məhsuldarlığının dəyişməsi;
 - ☐ inzibati xərclərin, kommersiya xərclərinin, kredit və borcların dəyişməsi;
 - ☐ məhsulun qiyməti və keyfiyyətinin dəyişməsi
 - ☐ Düz cavab yoxdur
-

Sual: Məhsul növləri üzrə xərclərin rentabelliği hesablanır: (Çəki: 1)

- ☒ məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqin məhsul vahidinin maya dəyərinə nisbəti kimi ;
 - ☐ məhsulun miqdarının məhsul vahidinin qiymətinə hasilinin məhsulun maya dəyərinə nisbəti kimi;
 - ☐ məhsul vahidi üzrə mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
 - ☐ məhsul vahidi üzrə mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin idarəetmə və kommersiya xərclərinin cəminə nisbəti kimi.
-

Sual: Borc kapitalının rentabelliği əmsalı hesablanır: (Çəki: 1)

- ☒ satışdan mənfəətin borc kapitalının orta balans dəyərinə nisbəti kimi;
 - ☐ borc kapitalının orta balans dəyərinin satışdan mənfəətə nisbəti;
 - ☐ gəlirlərin ümumi həcmnin borc kapitalının orta balans dəyərinə nisbəti;
 - ☐ satışdan pul gəlirlərinin borc kapitalının orta balans dəyərinə nisbəti;
 - ☐ borc kapitalının orta balans dəyərinin satışdan pul gəlirinə nisbəti.
-

Sual: İnflyasiya aşağıdakı prosesi səciyyələndirir: (Çəki: 1)

- ☐ təşkilatın xüsusi kapitalının azalmasını;
 - ☐ pul vəsaitinin çatışmazlığını;
 - ☒ pul kütləsinin artım tempinin əmtəə kütləsinin artım tempindən yüksək olmasını;
 - ☐ pul kütləsinin qiymətinin artması və aşağı düşməsinə;
 - ☐ əmtəə kütləsinin artım tempinin pul kütləsinin artım tempindən yüksək olmasını.
-

Sual: Marjinal gəlirin hesablanması zamanı xərclərin aşağıdakı bölgüsü nəzərə alınır:

(Çəki: 1)

- ☒ dəyişən və şərti sabit;
 - ☐ istehsal və qeyri istehsal;
 - ☐ aşkar və gizli;
 - ☐ birbaşa və dolayı;
 - ☐ əsas və köməkçi.
-

Sual: İnflyasiya şəraitində aşağıdakı metoddan istifadə etməklə maliyyə hesabatı göstəricilərinə düzəliş edilir: (Çəki: 1)

- ☐ zəncirvari yerdəyişmə;
 - ☐ mütləq fərq;
 - ☐ mütləq fərq;
 - ☒ pulun daimi alıcılıq qabiliyyəti;
 - ☐ balans.
-

Sual: Dövriyyə kapitalının rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ satışdan mənfəətin aktivlərin orta məbləğinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
 - ☒ satışdan mənfəətin dövriyyə kapitalının orta məbləğinə nisbəti kimi;
 - ☐ satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
-

Sual: İstehsalın rentabelliği hesablanır: (Çəki: 1)

- ☒ xalis mənfəətin əsas istehsal fondları və material dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi;
 - ☐ balans mənfəətinin əsas fondların orta dəyərinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin xüsusi kapitalla nisbəti kimi;
 - ☐ balans mənfəətinin xüsusi və borc kapitalına nisbəti kimi;
 - ☐ satışdan mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
-

Sual: Xalis mənfəətin satışdan pul gəlirinə nisbəti səciyyələndirir: (Çəki: 1)

- ☒ satışın rentabelliğini;
 - ☐ aktivlərin rentabelliğini;
 - ☐ xüsusi kapitalın rentabelliğini;
 - ☐ istehsal fondlarının rentabelliğini;
 - ☐ borc kapitalının rentabelliğini.
-

Sual: Aktivlərin (məcmu kapitalın) rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
 - ☐ xüsusi kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
 - ☐ xalis mənfəətin borc kapitalının orta məbləğinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin qısamüddətli öhdəliklərin həcminə nisbəti kimi;
 - ☒ vergitutulana qədər mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi.
-

Sual: Təhlükəsizlik zonası nədir? (Çəki: 1)

- ☐ müəssisənin məhsuluna təminatlı tələbin olduğunu ifadə edən bazar segmenti;
 - ☐ pul gəliri ilə maya dəyəri arasındakı fərq;
 - ☒ satışın faktiki və zərərsiz həcmi arasındakı fərq;
 - ☐ dövriyyə aktivləri və qısamüddətli passivlərin həcmi arasındakı fərq;
 - ☐ satışdan mənfəətlə qısamüddətli öhdəliklər arasındakı fərq.
-

Sual: Təşkilatın gəlir və xərclərinin təhlil zamanı aşağıdakı göstəricilər qiymətləndirilir: (Çəki: 1)

- ☐ amortizasiya və əməliyyat gəlirləri
 - ☐ satışdan pul gəlirləri, ezamiyyə xərcləri;
 - ☒ əməliyyat gəlirləri və xərcləri, inzibati və kommersiya xərcləri;
 - ☐ amortizasiya, maliyyə xərcləri
 - ☐ maliyyə gəlirləri, ezamiyyə xərcləri
-

Sual: Xalis mənfəət və amortizasiya məbləği: (Çəki: 1)

- ☐ pul vəsaitinin hərəkətinin dolayı metodla təhlili zamanı istifadə olunur;
 - ☐ xalis mənfəəti pul vəsaitinin dəyişməsi ilə əlaqələndirir;
 - ☐ aktivlərin uçot dəyəri ilə müqayisədə özünümaliyyələşdirmənin mümkünlüyünü xarakterizə edən əmsal kimi hesablanır;
 - ☐ sadə və geniş təkrar istehsal, mülkiyyətçilərə gəlirin ödənilməsi məqsədi ilə təşkilatın sərəncamında qalan gəlirin həcmi xarakterizə edir;
 - ☒ bütün cavablar doğrudur
-

Sual: Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər: (Çəki: 1)

- ☐ əlavə dəyər vergisi;
 - ☐ aksizlər;
 - ☒ balans mənfəəti, mütləq maliyyə ödəmələri, vergi güzəşti;
 - ☐ birbaşa və dolayı vergilər;
 - ☐ birbaşa vergilər;
-

Sual: Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilir: (Çəki: 1)

- ☐ ƏDV və aksizlər;
 - ☒ balans mənfəəti, mütləq maliyyə ödəmələri;
 - ☐ vergi güzəştləri, kommersiya xərcləri
 - ☐ satışın maya dəyəri;
 - ☐ əməkhaqqı xərcləri, vergi məbləği
-

Sual: Xalis mənfəət əsasında satışın rentabelliği hesablanır: (Çəki: 1)

- ☒ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin aktivlərinin orta məbləğinə nisbəti kimi ;
 - ☐ aktivlərin orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
 - ☐ satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;
 - ☐ xalis mənfəətin xüsusi kapitalla nisbəti kimi.
-

Sual: Aşağıdakı bərabərsizlik fəaliyyətin səmərəliliyinin artmasını səciyyələndirir: (Çəki:

1)

- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksəkdir;
- ☒ pul gəlirinin artım tempi mənfəətin artım tempindən aşağıdır;
- ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempinə bərabərdir;
- ☐ pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempindən aşağıdır;
- ☐ pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempinə bərabərdir.

Bölmə: 0401

Ad	0401
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Dövriyyə vəsaitlərin tərkibini təşkil edir: (Çəki: 1)

- ☐ iş maşınları və avadanlıqlar;
- ☒ xammal, əsas material, yarımfabrikatlar;
- ☐ debitor borcları;
- ☐ xüsusi kapital;
- ☐ borc kapitalı.

Sual: Dövriyyə vəsaitlərinin tərkibi və quruluşunun təhlili qarşısında hansı vəzifələr durur? (Çəki: 1)

- ☐ pul axınlarının təhlili;
- ☐ debitor borclarının keyfiyyətinin təhlili;
- ☒ dövriyyə vəsaitlərinin dövriyyəsinin təhlili;
- ☐ debitor borclarının tərkibinin təhlili;
- ☐ əmtəə material dəyərlərinin təhlili.

Sual: Dövriyyə vəsaitləri ilə təmin olunmanın təhlilinin vəzifələri hansıdır? (Çəki: 1)

- ☐ debitor borclarının keyfiyyətinin təhlili;
- ☐ debitor borclarının tərkibinin təhlili;
- ☐ dövriyyə vəsaitləri üzrə nisbi qənaitin hesablanması;
- ☒ istehsal ehtiyatla plan tələbatına uyğun olmasının qiymətləndirilməsi;
- ☐ dövriyyə vəsaitlərinin dövriyyəti.

Sual: Hansı göstərici dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirir: (Çəki: 1)

- ☒ dövriyyə vəsaitlərinin dövrəni əmsalı;
- ☐ dövriyyə vəsaitlərinin təhkim olunması əmsalı;
- ☐ mənfəət;
- ☐ ehtiyatların həcmi;
- ☐ dövriyyə vəsaitlərinin orta illik dəyəri.

Sual: Xalis cari aktiv necə hesablanır? (Çəki: 1)

- ☒ dövriyyə aktivləri ilə qısamüddətli borc arasında fərq kimi;
 - ☐ likvid aktivlərlə qısa müddətli debitor borclarının fərqi kimi;
 - ☐ dövriyyə aktivlərinin real vəziyyətinə görə korrektə edilmiş xüsusi kapital;
 - ☐ dövriyyə aktivləri ilə çətin realizə edilən aktivlər arasında fərq kimi;
 - ☐ xüsusi vəsait mənbəyi ilə borc kapitalının fərqi kimi.
-

Sual: Təşkilatın likvidliyinin qiymətləndirilməsində maraqlıdır: (Çəki: 1)

- ☐ mülkiyyətçilər;
 - ☒ kreditorlar;
 - ☐ dövlət;
 - ☐ səhmdarlar;
 - ☐ menecerlər.
-

Sual: Təşkilatın fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində maraqlıdır: (Çəki: 1)

- ☒ mülkiyyətçilər;
 - ☐ kreditorlar;
 - ☐ səhmdarlar;
 - ☐ maliyyə analitikləri;
 - ☐ mühasiblər.
-

Sual: Mütləq likvidlik əmsalı səciyyələndirir: (Çəki: 1)

- ☒ təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər;
 - ☐ təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına bütün öhdəliklərin hansı hissəsini ödəyə bilər;
 - ☐ təşkilat yaxın dövrə uzunmüddətli borcların hansı hissəsini ödəyə bilər;
 - ☐ təşkilat pul vəsaiti hesabına cari öhdəliklərin hansı hissəsini ödəyə bilər;
 - ☐ təşkilatın cari aktivləri cari passivlərinin hansı hissəsini örtür.
-

Sual: Təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək üçün istifadə olunan göstərici: (Çəki: 1)

- ☐ kreditor borclarının dövrə əmsalı;
 - ☐ debitor borclarının dövrə əmsalı;
 - ☐ aktivlərin rentabelliği ;
 - ☐ xüsusi kapitalın rentabelliği.
 - ☒ cari likvidlik əmsalı;
-

Sual: Cari likvidlik əmsalı səciyyələndirir: (Çəki: 1)

- ☐ təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmamasını
 - ☐ təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmasını;
 - ☒ dövriyyə aktivlərin likvidliyinin ümumi qiymətini;
 - ☐ qısamüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkün-lüyünü;
 - ☐ uzunmüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkün-lüyünü.
-

Sual: Xüsusi kapitalın tərkibinə daxil edilmir: (Çəki: 1)

- ☐ əlavə kapital;
 - ☒ gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
 - ☐ ehtiyat kapitalı;
 - ☐ ötən illərin bölüşdürülməmiş mənfəəti;
 - ☐ məqsədli maliyyələşdirmə və daxilolmalar.
-

Sual: Xüsusi kapitalın artırılması mənbəyinə bilavasitə aiddir: (Çəki: 1)

- ☒ səhmlərin emissiyası;
 - ☐ istiqrazların buraxılışı;
 - ☐ kreditlərin cəlb edilməsi;
 - ☐ məhsul satışı məhsul satışından pul gəliri.
 - ☐ maliyyə qoyuluşları;
-

Sual: Maliyyə sabitliyinin aşağıdakı növləri vardır: (Çəki: 1)

- ☐ nisbi, mütləq, orta, cari;
 - ☒ mütləq, normal, qeyri-sabit, böhranlı;
 - ☐ mütləq, normal, nisbi, perspektiv;
 - ☐ perspektiv, cari, orta, normal;
 - ☐ nisbi, mütləq, cari, normal.
-

Sual: Xalis dövriyyə aktivləri hesablanır: (Çəki: 1)

- ☐ qeyri-dövriyyə və dövriyyə aktivləri arasında fərq kimi;
 - ☐ dövriyyə və qeyri-dövriyyə aktivləri arasında fərq kimi;
 - ☒ cari aktivlər və cari passivlər arasında fərq kimi;
 - ☐ xüsusi və borc kapitalı arasında fərq kimi;
 - ☐ qeyri dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi.
-

Sual: Balans hesablarında ehtiyat və məsrəflərin nəzərə çarpacaq artımı səciyyələndirir: (Çəki: 1)

- ☐ təşkilatın fəaliyyətinin genişləndirilməsi;
 - ☐ əmtəə – material qiymətlilərinin göndərilməsi qrafikinə pozulmasını;
 - ☒ dövriyyə vəsaitlərinin dövr sürətinin ləngiməsini;
 - ☐ müəssisənin sabitliyinin azalması;
 - ☐ inflyasiya səviyyəsinin yüksək olması.
-

Sual: Xüsusi kapitalın manevrlik əmsalı səciyyələndirir (Çəki: 1)

- ☐ xüsusi kapitalın uzunmüddətli aktivlərin maliyyələşdirilməsində
 - ☐ maliyyə aktivliyinin səviyyəsini;
 - ☒ xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində
 - ☐ kapitalın dövr sürətini;
 - ☐ likvidlik səviyyəsini.
-

Sual: Mühasibat (maliyyə) hesabatının şaquli təhlili səciyyələndirir: (Çəki: 1)

- ☒ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-
 - ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
 - ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə müqayisə-
 - ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə
 - ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanmasını.
-

Sual: Mühasibat (maliyyə) hesabatının trend təhlili səciyyəlidir: (Çəki: 1)

- ☐ maliyyə göstəricilərinin strukturunun (balansın yekununda hər bir
 - ☒ hesabat göstəricilərinin dinamikasının əsas meylinin müəyyən olun-
 - ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə
 - ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanmasını.
 - ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-
-

Sual: Mühasibat(maliyyə) hesabatının amilli təhlili səciyyəlidir: (Çəki: 1)

- ☐ hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəseni ;
 - ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
 - ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
 - ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsinin;
 - ☒ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanmasını.
-

Sual: Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər: (Çəki: 1)

- ☒ mötəbərlik, tamlıq, əhəmiyyətlilik;
 - ☐ müqayisəli olması, operativlik
 - ☐ operativlik, dinamiklik;
 - ☐ mötəbərlik, operativlik
 - ☐ dinamiklik, müqayisəlilik
-

Sual: Dövriyyə göstəriciləri səciyyəlidir (Çəki: 1)

- ☐ ödəməqabiliyyətini;
 - ☒ işgüzar aktivliyi;
 - ☐ bazar sabitliyini;
 - ☐ kreditqaytarma qabiliyyətini;
 - ☐ gəlirliyi.
-

Sual: Xüsusi dövriyyə vəsaitlərin manevr etmə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ dövriyyə aktivləri / xüsusi kapital;
 - ☐ borc kapital / aktivlər;
 - ☐ xüsusi kapital / aktivlər;
 - ☐ xüsusi kapital / balansın valyutası;
 - ☐ xüsusi kapital / borc kapitalı.
-

Sual: Mühasibat balansının qeyri-pul maddəsinə aid edilir: (Çəki: 1)

- ☐ alıcıların və sifarişçilərin debitor borcları;
- ☐ malsatan və podratçılara qısamüddətli kreditor borcları;

- ☐ qısamüddətli maliyyə qoyuluşları;
- ☒ təxirə salınmış vergi öhdəlikləri;
- ☐ bank krediti üzrə borclar.

Sual: Mühasibat balansının «pul» maddəsinə aid edilir: (Çəki: 1)

- ☒ alıcılar və sifarişçilərin debitor borcları;
- ☐ təxirə salınmış vergi öhdəlikləri;
- ☐ hazır məhsul;
- ☐ təxirə salınmış vergi aktivləri;
- ☐ ehtiyatlar.

Bölmə: 0402

Ad	0402
Suallardan	66
Maksimal faiz	66
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır: (Çəki: 1)

- ☒ satışın illik həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
- ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.

Sual: Mütləq likvidlik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ pul vəsaitlərinin kreditor borclarına nisbəti kimi;
- ☐ pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditor borclarına nisbəti kimi;
- ☒ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;
- ☐ pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.

Sual: Mütləq likvidlik əmsalının minimal həddi: (Çəki: 1)

- ☐ 1;
- ☒ 0,2 – 0,25;
- ☐ 2;
- ☐ 3;
- ☐ 3;5.

Sual: Aralıq (böhranlı) likvidlik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ pul vəsaiti və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
 - ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
 - ☒ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;
 - ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin bütün öhdəliklərə nisbəti kimi;
 - ☐ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin uzunmüddətli öhdəliklərə nisbəti kimi.
-

Sual: Cari (ümumi) likvidlik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ dövriyyə aktivlərinin kreditor borclarına nisbəti kimi;
 - ☐ dövriyyə aktivlərinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
 - ☒ dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
 - ☐ məcmu aktivlərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
 - ☐ məcmu aktivlərin qısamüddətli öhdəliklərə nisbəti kimi.
-

Sual: Mütləq, böhranlı və cari likvidlik əmsallarının minimal həddi ardıcıl olaraq verilmişdir: (Çəki: 1)

- ☐ 0,5; 0,3; 1;
 - ☐ 0,3; 0,5; 1,5;
 - ☒ 0,2; 0,8; 2;
 - ☐ 0,1; 2; 0,5;
 - ☐ 2; 0,2; 0,8.
-

Sual: Müstəqillik əmsalı hesablanır: (Çəki: 1)

- ☒ xüsusi kapitalın balansın valyutasına nisbəti kimi ;
 - ☐ borc kapitalının xüsusi kapitalla nisbəti kimi;
 - ☐ borc kapitalının balansın valyutasına nisbəti kimi;
 - ☐ aktivlərin öhdəliklərə nisbəti kimi;
 - ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi.
-

Sual: Xalis dövriyyə kapitalı hesablanır: (Çəki: 1)

- ☐ təşkilatın cari passivləri və cari aktivləri arasında fərq kimi;
 - ☒ təşkilatın cari aktivləri və cari passivləri arasında fərq kimi ;
 - ☐ məcmu aktivlər və dövriyyə aktivlər arasında fərq kimi;
 - ☐ pul vəsaitləri çıxılmaqla dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;
 - ☐ xüsusi kapital və borc kapitalı arasında fərq kimi .
-

Sual: İşlək kapital: (Çəki: 1)

- ☐ təşkilatın cari aktivləridir;
- ☐ təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;
- ☒ pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir ;

- ☐ məcmu aktivlər və cari aktivlər arasında fərkdir;
 - ☐ cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir
-

Sual: Material – istehsal ehtiyatları LIFO metodu ilə qiymətləndirildikdə: (Çəki: 1)

- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti ləngiyir;
 - ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti sürətlənir;
 - ☒ dövriyyə vəsaitlərinin dövretmə sürəti dəyişməz qalır
 - ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti əvvəl ləngiyir sonra sürətlənir;
 - ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti əvvəl sürətlənir, sonra ləngiyir.
-

Sual: Xüsusi dövriyyə kapitalının (aktivlərinin) manevrlik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
 - ☒ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
 - ☐ dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
 - ☐ satışın həcmnin xalis cari aktivlərə nisbəti kimi;
 - ☐ xüsusi kapitalın balansın valyutasına nisbəti kimi.
-

Sual: Xüsusi kapitalın manevrlik əmsalı hesablanır: (Çəki: 1)

- ☒ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
 - ☐ xüsusi dövriyyə kapitalının uzunmüddətli borc kapitalına nisbəti kimi;
 - ☐ xüsusi dövriyyə kapitalının qısamüddətli borc kapitalına nisbəti kimi;
 - ☐ xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
 - ☐ borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi.
-

Sual: Xüsusi vəsaitlərlə təmin olunma əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi;
 - ☐ xüsusi dövriyyə kapitalının borc kapitalına nisbəti kimi;
 - ☐ xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
 - ☐ borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi;
 - ☒ xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti kimi.
-

Sual: Material ehtiyatlarının xüsusi vəsaitlərə təmin olunması əmsalı hesablanır: (Çəki: 1)

- ☐ material ehtiyatların orta dəyərinin xüsusi kapitalla nisbəti kimi;
 - ☐ material ehtiyatların orta dəyərinin xüsusi dövriyyə kapitalına nisbəti kimi;
 - ☐ xüsusi kapitalın material ehtiyatlarının orta dəyərinə nisbəti kimi;
 - ☒ xüsusi dövriyyə kapitalının material ehtiyatlarının orta dəyərinə nisbəti kimi ;
 - ☐ xüsusi dövriyyə kapitalın xüsusi kapitalla nisbəti kimi.
-

Sual: Daimi aktivin indeksi hesablanır: (Çəki: 1)

- ☐ cari aktivlərin cari passivlərə nisbəti kimi;
 - ☐ cari passivlərin cari aktivlərə nisbəti kimi;
 - ☐ dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi ;
 - ☐ qeyri-dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi;
 - ☒ qeyri-dövriyyə aktivlərinin xüsusi vəsait mənbələrinə nisbəti kimi.
-

Sual: Borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalı: (Çəki: 1)

- ☐ uzun müddətli öhdəliklərin qısamüddətli öhdəliklərə nisbəti kimi;
 - ☐ qısa müddətli öhdəliklərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
 - ☒ uzun müddətli öhdəliklərin xüsusi vəsait mənbələri və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;
 - ☐ uzunmüddətli öhdəlikləri və xüsusi vəsait mənbələrinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
 - ☐ xüsusi vəsait mənbələrinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi
-

Sual: Əmlakın real dəyəri əmsalı: (Çəki: 1)

- ☒ əsas vəsaitin, xammal-materialların, bitməmiş istehsalın balansın valyutasına nisbəti kimi ;
 - ☐ qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi ;
 - ☐ dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
 - ☐ qeyri dövriyyə aktivlərinin dövriyyə aktivlərə nisbəti kimi;
 - ☐ dövriyyə aktivlərinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi.
-

Sual: Maliyyə sabitliyi əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
 - ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
 - ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
 - ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
 - ☒ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
-

Sual: Maliyyələşdirmə əmsalı hesablanır: (Çəki: 1)

- ☒ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
 - ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
 - ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
 - ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
 - ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi
-

Sual: Maliyyə riski əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
 - ☒ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
 - ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
 - ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
 - ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi
-

Sual: Dövriyyə aktivlərin dövretmə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ dövriyyə və qeyri-dövriyyə aktivlərinin nisbəti kimi;
- ☐ dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- ☐ qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- ☒ satışdan pul gəlirinin dövriyyə aktivlərinin orta dəyərində nisbəti kimi;
- ☐ satışdan pul gəlirinin qeyri - dövriyyə aktivlərinin ortadəyərində kimi.

Sual: Material ehtiyatların dövretmə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ material ehtiyatların dövriyyə aktivlərinə nisbəti kimi;
 - ☐ material ehtiyatların balansın valyutasına nisbəti kimi;
 - ☐ satışdan pul gəlirinin dövriyyə aktivlərinə nisbəti kimi;
 - ☒ satışın maya dəyərinin material ehtiyatlarının orta dəyərinə nisbəti kimi;
 - ☐ satışdan pul gəlirinin uzunmüddətli aktivlərə nisbəti kimi
-

Sual: Müəssisənin likvidliyinin ümumi göstəricisi: (Çəki: 1)

- ☐ xalis dövriyyə vəsaitlərinin monevrlük əmsalı;
 - ☐ müstəqillik əmsalı;
 - ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti;
 - ☒ cari likvidlik əmsalı;
 - ☐ aralıq (böhranlı) likvidlik əmsalı
-

Sual: Təşkilat maliyyə cəhətdən müstəqil hesab edilir: (Çəki: 1)

- ☐ ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər xüsusi dövriyyə vəsaitlərinin mövcudluğu;
 - ☒ ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər uzunmüddətli maliyyə mənbələrin mövcudluğu;
 - ☐ ehtiyatların və xərclərin örtülməsi üçün bütün mənbələrin yetərli olması
 - ☐ cəlb edilmiş vəsait məbləği xalis mənfəətdən çox olduqda;
 - ☐ mənfəətin artım tempi maya dəyərin artım tempindən yüksək olduqda.
-

Sual: Təşkilatın maliyyə vəziyyəti qeyri-sabit hesab edilir: (Çəki: 1)

- ☒ ödəmə qabiliyyəti pozulmuşdur, lakin ehtiyatların və debitor borcları-nın dövr sürətinin yüksəldilməsi hesabına onu bərpa etmək mümkündür;
 - ☐ xüsusi vəsait mənbələri ehtiyat və məsrəflərdən çox olduqda;
 - ☐ əmlakın ümumi həcmində xüsusi vəsaitin payı azlıq təşkil etdikdə.
 - ☐ xüsusi vəsaitlərin ehtiyatlardan və xərclərdən az olduğu halda;
 - ☐ ehtiyatların və xərclərin ödənilməsi üçün uzunmüddətli vəsaitlər yetərli olmadıqda;
-

Sual: Müstəqillik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xüsusi vəsait / borc vəsaiti;
 - ☐ borc vəsaiti / bütün vəsait məbləği;
 - ☐ borc vəsaiti + cəlb edilmiş vəsait/ bütün vəsait məbləği;
 - ☒ xüsusi vəsait / bütün vəsait məbləği;
 - ☐ bütün vəsait mənbəyi / borc vəsaiti.
-

Sual: Bütün ssudalar dövrü ərzində ilk ssuda məbləğinə görə istifadə olunan faiz dərəcəsi necə adlanır? (Çəki: 1)

- ☒ sadə;
- ☐ mürəkkəb;
- ☐ kombinəlanmış;
- ☐ qarışıq;

- ☐ orta faiz.
-

Sual: Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş kəmiyyəti göstərilibse o necə adlanır? (Çəki: 1)

- ☐ Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş kəmiyyəti göstərilibse o necə adlanır?
- ☐ mürəkkəb;
 - ☐ dəyişən;
 - ☐ sürüşkən;
 - ☒ daimi;
 - ☐ kombinəlanmış.
-

Sual: Maliyyə təhlilinin məqsədi: (Çəki: 1)

- ☐ müəssisədə işlərin vəziyyətinin qiymətləndirilməsi;
 - ☒ müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlili;
 - ☐ məhsulun mayadəyərinin quruluşunun qiymətləndirilməsi;
 - ☐ biznes-planın yerinə yetirilməsinin qiymətləndirilməsi;
 - ☐ müəssisənin rəqabət siyasətinin qiymətləndirilməsi.
-

Sual: Maliyyə resurslarına aiddir: (Çəki: 1)

- ☒ pul vəsaitləri, qeyri maddi aktivlər, istehsal dövriyyə fondları;
 - ☐ mənfəət, vergi, sığorta ödəmələri;
 - ☐ büdcə və qeyri büdcə fondları, istehlak və yığım fondları;
 - ☐ müqavilə şərtlərinə müvafiq maliyyə öhdəlikləri;
 - ☐ müxtəlif səviyyəli büdcə resursları.
-

Sual: Maliyyə menecmentinin əsas vəzifələrinə aiddir: (Çəki: 1)

- ☐ məhsul satışı kanallarının təhlili və planlaşdırılması;
 - ☐ maksimum mənfəət əldə olunması mexanizminin yaradılması;
 - ☒ maliyyələşdirmə mənbələrinin müəyyən olunması və onların strukturunun optimallaşdırılması
 - ☐ istehsalın texnologiyasının və təşkilinin təkmilləşdirilməsi;
 - ☐ məhsulun bazarda hərəkəti strategiyasının işlənilib hazırlanması.
-

Sual: Maliyyə təhlilinin daxili subyektlərinə aiddir: (Çəki: 1)

- ☐ səhmdarlar;
 - ☒ menecerlər;
 - ☐ kreditorlar;
 - ☐ debitorlar;
 - ☐ mühasiblər.
-

Sual: Müəssisənin maliyyəsi səciyyələndirir: (Çəki: 1)

- ☐ müəssisənin pul axınlarının idarə olunması sistemini;
- ☐ maliyyə resurslarının formalaşması və istifadəsi prosesində yaranan pul

münasibətlərini

- ☐ cari fəaliyyətin həyata keçirilməsi üçün cəlb olunan məcmu pul vəsaitləri;
 - ☒ müəssisə aktivlərinin formalaşdırılması üçün toplanmış bütün pul vəsaiti mənbələri;
 - ☐ büdcə resursları, büdcə kreditləri.
-

Sual: Xalis pul aktivləri nədir?. (Çəki: 1)

- ☐ balansın pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli kredit və borclar;
 - ☒ pul vəsaitləri və pul öhdəlikləri məbləqlərinin fərqi;
 - ☐ balansın aktivinin pul və qeyri pul maddələrinin fərqi;
 - ☐ balansın passivinin pul və qeyri pul maddələrinin fərqi;
 - ☐ balansın pul və qeyri pul maddələrinin cəmi.
-

Sual: Diskontlaşdırma metodunun mahiyyəti nədir? (Çəki: 1)

- ☒ pul daxilolmalarının dondurulması;
 - ☐ pul vəsaitlərinin faizlə əks etdirilməsi;
 - ☐ müəssisənin hesabat dövründə bank hesabına köçürülməli olduğu məbləğin müəyyən edilməsi;
 - ☐ bankın təşkilata pul köçürməsindən əldə olunan mənfəətin müəyyən edilməsi;
 - ☐ gələcək dövrdən cari vaxta pul axınının tətbiq edilməsi.
-

Sual: Lizing bank kreditindən nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ lizing ödəmələri bank kreditlərinə nisbətən az məbləğ təşkil edir;
 - ☐ istifadə müddətinə görə;
 - ☐ lizing müəssisənin əmlakını müəyyən edir;
 - ☒ lizing yalnız büdcə təşkilatlarına verilir;
 - ☐ yüksək dəyəri ilə.
-

Sual: İnvestisiya təhlilinin bütün metodları aşağıdakı qruplara bölünür: (Çəki: 1)

- ☒ diskontlaşdırma və uçot dərəcələrinə əsaslanan;
 - ☐ xalis cari dəyərə və investisiyaların rentabelliyyəsinə əsaslanan;
 - ☐ layihənin ödəmə normasına və ödəmənin sadə müddətinin hesablanmasına əsaslanan;
 - ☐ statistik və uçot dərəcələrinə əsaslanan;
 - ☐ diskontun normasına və diskontlaşdırma əmsalına əsaslanan.
-

Sual: Təhlilin trend metodunun tətbiqi zamanı istifadə olunur: (Çəki: 1)

- ☐ mütləq kəmiyyətlərdən;
 - ☐ nisbi kəmiyyətlərdən;
 - ☒ öyrənilən amillərin dinamikası sıralarının məlumatlarından.
 - ☐ orta kəmiyyətlərdən;
 - ☐ normativ kəmiyyətlərdən;
-

Sual: Kommersiya uçotunda ssudadan istifadəyə görə ödəniləsi məbləğ nə zaman hesablanır? (Çəki: 1)

- ☐ ssudanın ilk başlanğıcından;

- ☒ ssuda müddətinin sonunda;
 - ☐ hər ayda;
 - ☐ hər rübdə;
 - ☐ ildə iki dəfə
-

Sual: İlk məbləğə borcun bütün müddəti ərzində tətbiq olunan faiz dərəcəsi necə adlanır? (Çəki: 1)

- ☒ sadə;
 - ☐ mürəkkəb;
 - ☐ kombinəlanmış;
 - ☐ qarışıq;
 - ☐ orta faiz.
-

Sual: İllik məbləğə və ya əvvəlki dövrdə artırılmalarla birlikdə məbləğə tətbiq edilən faiz dərəcəsi adlanır: (Çəki: 1)

- ☐ sadə;
 - ☒ mürəkkəb;
 - ☐ kombinəlaşdırılmış;
 - ☐ qarışıq
 - ☐ orta faiz;
-

Sual: Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş (fiksiya edilmiş) kəmiyyəti necə adlanır? (Çəki: 1)

- ☒ sabit;
 - ☐ dəyişən;
 - ☐ sürüşkən;
 - ☐ mürəkkəb;
 - ☐ kombinəlanmış.
-

Sual: Hansı əmsal gələcək pul vahidinin bu günə qiymətini göstərir: (Çəki: 1)

- ☐ mürəkkəb faizlərin hesablanması əmsalı;
 - ☐ kapitalın ödənilməsi əmsalı
 - ☐ keçid əmsalı;
 - ☒ diskontlaşdırma əmsalı;
 - ☐ variasiya əmsalı.
-

Sual: Mürəkkəb uçot dərəcəsilə diskontlaşdırma sərfəlidir: (Çəki: 1)

- ☐ kreditorlar üçün;
 - ☐ banklar üçün;
 - ☒ borclular üçün;
 - ☐ alıcılar üçün;
 - ☐ satıcılar üçün.
-

Sual: «Bank uçotu» əməliyyatı tətbiq olunmuşdursa, onda kredit müəssisəsi ödəniş öhdəliyini onun sahibindən bu qiymətə alır: (Çəki: 1)

- ☐ müddətin sonunda ona görə ödənilməli olan məbləğdən yüksək;
 - ☐ öhdəlik məbləğində;
 - ☒ müddətin sonunda ona görə ödənilməli olan məbləğdən az;
 - ☐ ilkin dəyərində;
 - ☐ razılaşdırılmış qiymətlə
-

Sual: Veksellərin uçotu zamanı tətbiq olunur: (Çəki: 1)

- ☒ kommersiya uçotu;
 - ☐ riyazi diskontlaşdırma;
 - ☐ statistik uçot;
 - ☐ kombinə edilmiş uçot.
 - ☐ idarəetmə uçotu
-

Sual: Kontraktlarda göstərilən, lakin sazişin real səmərəliliyini əks etdirməyən və müqayisə üçün istifadə edilə bilməyən faiz dərəcəsi necə adlanır: (Çəki: 1)

- ☐ faizlərin fasiləsiz hesablanması zamanı tətbiq olunan illik faiz dərəcəsi;
 - ☐ səmərəli illik faiz dərəcəsi;
 - ☒ nominal faiz dərəcəsi;
 - ☐ ilin günlərinə yaxınlaşdırılmış adi faiz;
 - ☐ orta aylıq faiz dərəcəsi.
-

Sual: Borc məbləği 150 min manat, sadə faiz dərəcəsi ilə illik 8% , borc müddəti üç il olduqda sadə faiz üzrə artım məbləği təşkil edir: (Çəki: 1)

- ☒ 36 min manat;
 - ☐ 42 min manat;
 - ☐ 58 min manat;
 - ☐ 52 min manat;
 - ☐ 63 min manat.
-

Sual: Fəaliyyətin maliyyələşdirilməsi üçün təşkilata illik 22% olmaqla 150 gün müddətinə 900 min manat tələb olunur. Ödəniləcək kreditin məbləği təşkil edəcək: (Çəki: 1)

- ☐ 585,9 min manat;
 - ☐ 672,5 min manat;
 - ☐ 723,8 min manat;
 - ☐ 865,7 min manat;
 - ☒ 982,5 min manat.
-

Sual: Təşkilat iki il müddətinə 1200 min manat məbləğində kredit götürmək qərarına gəlmişdir. Müqavilə şərtlərinə əsasən sadə faiz dərəcələri tətbiq olunur, faizlərin hesablanması qaydası aşağıdakı kimidir: birinci yarım il 10%, növbəti yarım illərdə illik dərəcə 2% artırılır. Qaytarılacaq borc məbləğini müəyyən edin. (Çəki: 1)

- ☐ 1322 min manat;
- ☐ 1388 min manat;
- ☐ 1556 min manat;
- ☐ 1472 min manat;
- ☒ 1512 min manat.

Sual: Mühasibat (maliyyə) hesabatları hansı məlumatlar əsasında formalaşdırılır: (Çəki: 1)

- ☐ biznes-plan məlumatları;
 - ☐ operativ uçot məlumatları;
 - ☐ proqnoz məlumatları;
 - ☒ mühasibat uçotu məlumatları;
 - ☐ normativ məlumatlar.
-

Sual: Maliyyə hesabatı göstəricilərinin dinamikasının proqnozlaşdırılması həyata keçirilir: (Çəki: 1)

- ☒ trend təhlili vasitəsi ilə;
 - ☐ şaquli təhlil vasitəsi ilə;
 - ☐ koorelyasiya təhlili vasitəsi ilə;
 - ☐ amilli təhlil vasitəsi ilə;
 - ☐ üfiqi təhlil vasitəsi ilə.
-

Sual: Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir: (Çəki: 1)

- ☒ müqayisəlik;
 - ☐ operativlik;
 - ☐ konfidensiallıq;
 - ☐ səmərəlilik;
 - ☐ elmi yanaşma.
-

Sual: Mühasibat (maliyyə) hesabatının elementinə aid edilir: (Çəki: 1)

- ☐ işçilərin orta siyahı sayı;
 - ☒ kapital;
 - ☐ əmlak vergisi;
 - ☐ müəssisənin texniki səviyyəsi;
 - ☐ müəssisənin təşkilati səviyyəsi
-

Sual: Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir: (Çəki: 1)

- ☐ retrospektivlik;
 - ☒ obyektivlik;
 - ☐ mütləq;
 - ☐ operativlik;
 - ☐ proqnozlaşdırma.
-

Sual: Dövriyyə aktivlərinə aid edilir: (Çəki: 1)

- ☐ əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
- ☐ uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
- ☐ qeyri-maddi aktivlər, hesablaşmalarda olan vəsaitlər;
- ☒ ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;

- ☐ hesabat ilinin mənfəəti, hazır məhsul.
-

Sual: İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan əsas informasiya mənbəyi hansıdır? (Çəki: 1)

- ☐ analitik uçotun məlumatları
 - ☐ statistik uçotun məlumatları;
 - ☐ operativ uçotun məlumatları;
 - ☐ maliyyə uçotun məlumatları;
 - ☒ biznes-planın məlumatları.
-

Sual: Müəssisənin xüsusi kapitalına aiddir (Çəki: 1)

- ☒ əlavə və ehtiyat kapitalı;
 - ☐ kassada, hesablaşma və valyuta hesablarında olan pul qalıqları;
 - ☐ debitor borcları;
 - ☐ kreditor borcları;
 - ☐ hazır məhsul.
-

Sual: Balansın trend təhlili: (Çəki: 1)

- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
 - ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
 - ☒ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamika dəyişmə meylinin müəyyən edilməsidir;
 - ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.
 - ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
-

Sual: Balansın müqayisəli təhlili (Çəki: 1)

- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
 - ☐ hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir
 - ☐ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamika dəyişmə meylinin müəyyən edilməsidir;
 - ☒ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir;
 - ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
-

Sual: Mühasibat (maliyyə) hesabatının üfqi təhlili səciyyələndirir: (Çəki: 1)

- ☒ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-səsini;
 - ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
 - ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dinamika əsas meylinin müəyyən edilməsi;
 - ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
 - ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
-

Sual: Mühasibat (maliyyə) hesabatının şaquli təhlili səciyyələndirir: (Çəki: 1)

- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-sinihesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-sini

- ☒ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanmasını.

Sual: Mühasibat (maliyyə) hesabatının trend təhlili səciyyəli-dir: (Çəki: 1)

- ☐ maliyyə göstəricilərinin strukturunun (balansın yekununda hər bir maddənin xüsusi çəkisi) müəyyən edilməsini ;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- ☒ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanmasını.

Sual: Mühasibat (maliyyə) hesabatının amilli təhlili səciyyəli-dir: (Çəki: 1)

- ☐ Hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsini ;
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- ☐ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- ☒ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanmasını.

Sual: Mühasibat (maliyyə) hesabatının müqayisəli təhlili səciyyəli-dir: (Çəki: 1)

- ☐ hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsini
- ☐ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir
- ☐ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- ☒ təşkilatın əsas göstəricilərinin rəqib təşkilatın göstəriciləri ilə müqayisəsini
- ☐ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanmasını.

Sual: Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər (Çəki: 1)

- ☐ reallıq (mötəbərlik) və tamlıq;
- ☐ əhəmiyyətlik;
- ☐ neytrallıq;
- ☐ müqayisə edilən olması;
- ☒ yuxarıda qeyd olunan bütün tələblər.

Bölmə: 0403

Ad	0403
Suallardan	34
Maksimal faiz	34
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: İdarəetmənin səmərəlilik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ idarəetmə xərclərinin əmtəəlik və ya xalis məhsulun həcminə nisbəti kimi
 - ☒ xalis məhsulun həcmninə idarəetmə xərclərinin həcminə nisbəti kimi;
 - ☐ istehsal heyətinin idarəetmə işçilərinin sayına nisbəti kimi;
 - ☐ idarəetmə işçilərinin sayının istehsal heyətinə nisbəti kimi;
 - ☐ əmtəəlik məhsulun is tehsal fondlarının ortaillik dəyərinə nisbəti kimi.
-

Sual: Aktivlərin dövr sürəti hesablanır: (Çəki: 1)

- ☐ satışdan pul gəlirinin cari aktivlərə nisbəti kimi;
 - ☒ satışdan pul gəlirinin aktivlərə nisbəti kimi;
 - ☐ xalis mənfəətin aktivlərə nisbəti kimi;
 - ☐ cari aktivlərin satışdan pul gəlirinə nisbəti kimi;
 - ☐ aktivlərin satışdan pul gəlirinə nisbəti kimi.
-

Sual: Dövriyyə aktivlərinin dövretmə əmsalı (dövrə) hesablanır: (Çəki: 1)

- ☒ dövr ərzində satılmış məhsulun dəyəri : dövr ərzində dövriyyə aktivlərinin orta illik dəyəri;
 - ☐ dövr ərzində dövriyyə aktivlərinin orta illik dəyəri : məhsulun satışından əldə edilən gəlir;
 - ☐ satışdan əldə edilən mənfəət : dövriyyə aktivlərinin orta illik dəyəri;
 - ☐ dövriyyə aktivlərinin orta illik dəyəri : xalis mənfəət;
 - ☐ dövriyyə aktivlərinin orta illik dəyəri : balansın yekunu.
-

Sual: Xüsusi dövriyyə kapitalının kifayətliliyi əmsalı hesablanır: (Çəki: 1)

- ☐ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / xüsusi vəsait mənbələri;
 - ☒ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / dövriyyə aktivləri;
 - ☐ xüsusi kapital / aktivlər;
 - ☐ xüsusi kapital / balansın valyutası;
 - ☐ xüsusi dövriyyə vəsaitləri / xüsusi vəsaitlər.
-

Sual: Maliyyə müstəqilliyi əmsalı hesablanır: (Çəki: 1)

- ☐ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / xüsusi vəsait mənbələri;
 - ☐ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / cari aktivlər;
 - ☐ xüsusi kapital / aktivlər;
 - ☒ xüsusi vəsait mənbələri / balansın valyutası;
 - ☐ xüsusi kapital/ borc kapitalı.
-

Sual: Balans məlumatlarına görə xüsusi kapital 20800 min manat, dövriyyə kapitalı 23200 min manat, balansın valyutası – 35700 min manat təşkil edir. Daimi aktivlər indeksini müəyyən edin: (Çəki: 1)

- ☒ 0,60;
 - ☐ 0,65;
 - ☐ 0,58;
 - ☐ 0,47;
 - ☐ 0,35
-

Sual: Balans məlumatlarına görə balansın valyutası 3500 min manat, xüsusi kapital 2000 min manat, dövrüyyə aktivləri – 1800 min manat təşkil edir. Xüsusi kapitalın manevrətmə əmsalını müəyyən edin? (Çəki: 1)

- ☐ 0,57;
 - ☐ 0,15;
 - ☒ 0,90;
 - ☐ 0,67;
 - ☐ 0,85
-

Sual: Balans məlumatlarına görə ehtiyatlar 6000 min manat, xüsusi kapital - 12500 min manat, dövrüyyədənəkar aktivlər - 10500 min manat, dövrüyyə aktivləri - 13400 min manat təşkil edir. Ehtiyatların xüsusi dövrüyyə vəsaiti ilə təmin olunması əmsalını müəyyən edin? (Çəki: 1)

- ☐ 0,93;
 - ☐ 2,08;
 - ☒ 0,33
 - ☐ 0,48;
 - ☐ 0,59.
-

Sual: Balans məlumatlarına görə balansın valyutası 23900 min manat, xüsusi kapital – 12500 min manat, dövrüyyədənəkar aktivlər 10500 min manatdır. Dövrüyyə aktivlərinin xüsusi dövrüyyə vasitə ilə örtülməsi əmsalını müəyyən edin? (Çəki: 1)

- ☐ 0,93;
 - ☐ 1,19;
 - ☒ 0,15;
 - ☐ 0,16;
 - ☐ 0,32.
-

Sual: Balans məlumatlarına əsasən ilin əvvəlinə pul vəsaitinin qalığı 910 min manat, bu dövr ərzində daxil olmuş pul vəsaiti 5200 min manat, xərclənmiş pul vəsaiti 6000 min manat. Ödəməqabiliyyəti əmsalını müəyyən edin? (Çəki: 1)

- ☐ 1,15;
 - ☐ 5,71;
 - ☒ 1,02;
 - ☐ 2,23;
 - ☐ 3,21.
-

Sual: Balans məlumatlarına əsasən borc kapitalı - 2300 min manat, xüsusi kapital – 3000 min manat, dövrüyyə kapitalı - 2500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin? (Çəki: 1)

- ☐ 0,92;
 - ☒ 0,77;
 - ☐ 2,39.
 - ☐ 2,23;
 - ☐ 3,21
-

Sual: Balans məlumatlarına əsasən balansın valyutası - 6600 min manat, xüsusi dövriyyə kapitalı – 1200 min manat, dövriyyə kapitalı - 3500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin? (Çəki: 1)

- ☐ 1,87;
 - ☒ 0,53;
 - ☐ 1,89;
 - ☐ 2,08;
 - ☐ 2,32.
-

Sual: Balans məlumatlarına əsasən aktivlər 35000 min manat, xüsusi kapital 22000 min manat, uzunmüddətli öhdəliklər 3000 min manat təşkil edir. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin? (Çəki: 1)

- ☒ 0,63;
 - ☐ 0,71;
 - ☐ 1,45.
 - ☐ 2,05
 - ☐ 2,22
-

Sual: Aktivlərin və xüsusi kapitalın gəlirliyi göstəriciləri asılıdır: (Çəki: 1)

- ☐ didend çıxımı normalarından;
 - ☐ səhmin kurs dəyərindən;
 - ☒ kapitalın quruluşundan;
 - ☐ balansın likvidliyindən;
 - ☐ təşkilatın ödəmə qabiliyyətindən
-

Sual: Xalis dövriyyə kapitalının həcmnin artması şəraitində likvidliyin itirilməsi riski: (Çəki: 1)

- ☒ azalır;
 - ☐ artır;
 - ☐ əvvəl artır, sonra azalır;
 - ☐ əvvəl azalır, sonra artır;
 - ☐ risk yoxdur
-

Sual: Aktivlərin dövrünün artması təmin edir: (Çəki: 1)

- ☒ aktivlərin rentabelliyyəsinin artımını;
 - ☐ məhsulun rentabelliyyəsinin azalması;
 - ☐ məhsulun rentabelliyyəsinin artımını;
 - ☐ aktivlərin rentabelliyyəsinin azalmasını;
 - ☐ xərclərin rentabelliyyəsinin azalması.
-

Sual: İstehsalın sabitliyi (möhkəmliyi) ehtiyatı səviyyəsi hesablanır: (Çəki: 1)

- ☐ məhsul buraxılışının kritik həcmnin faktiki həcminə nisbəti kimi
- ☒ məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqin istehsalın faktiki həcminə nisbəti kimi;
- ☐ məhsul satışının faktiki həcmnin akeçən ildəki faktiki həcmə nisbəti kimi;

- ☐ satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqin satışın plan həcminə nisbəti kimi;
 - ☐ satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi
-

Sual: Hesabat ilinin mühasibat balansı üzrə müəssisədə maliyyələşdirmə mənbələrinin cəmi 2092 min manat, xüsusi vəsait məbləği 1728 min manat olmuşdur. Bu halda müstəqillik əmsalı nə qədər olur? (Çəki: 1)

- ☐ 0,923;
 - ☒ 0,826 ;
 - ☐ 0,745 ;
 - ☐ 0,81,81;
 - ☐ 0,83,85.
-

Sual: Müəssisənin maliyyə hesabatında ilin sonuna dövrüyyədən kənar aktivlər 1220,5 min manat, xüsusi vəsait məbləği isə 1728 min manatdır. Bu halda daimi aktivlər indeksi nə qədər olur? (Çəki: 1)

- ☒ 0,7963;
 - ☐ 0,6970 ;
 - ☐ 0,7612;
 - ☐ 0,5962;
 - ☐ 0,6161.
-

Sual: Müəssisənin hesabatı üzrə keçən ildə debitor borcları 85 min manat, satışdan pul gəliri 2604 min manat olmuşdur. Gün hesabı ilə debitor borclarının bir dövrünün uzunluğunu müəyyən edin? (Çəki: 1)

- ☐ 12,76;
 - ☒ 11,75% ;
 - ☐ 14,28;
 - ☐ 12,12;
 - ☐ 14,14.
-

Sual: Müəssisənin hesabatlarında aparılan hesablamalara görə hesabat ilində kreditor borcların bir dövrün uzunluğu 8,74 gün, istehsal tsiklinin bir dövrün uzunluğu 55,16 gündür. Bu halda əməliyyat tsiklinin uzunluğunu müəyyən edin? (Çəki: 1)

- ☒ 67,9 ;
 - ☐ 68,68;
 - ☐ 64,12;
 - ☐ 50,58;
 - ☐ 50,59.
-

Sual: Hesabat ilində satışdan pul gəliri 3502 min manat, kreditor borcların məbləği 216 min manatdır. Gün hesabı ilə kreditor borclarının bir dövrünün uzunluğunu müəyyən edin? (Çəki: 1)

- ☐ 25,36 ;
- ☐ 22,83;
- ☐ 28,72;

- ☒ 20,20;
 - ☐ 22,20.
-

Sual: Hesabat ilində satışdan pul gəliri 3502 min manat, kreditor borcların məbləği 216 min manatdır. Gün hesabı ilə kreditor borclarının bir dövrünün uzunluğunu müəyyən edin? (Çəki: 1)

- ☐ 25,36 ;
 - ☐ 22,83;
 - ☒ 28,72;
 - ☐ 20,20;
 - ☐ 22,20.
-

Sual: Müəssisənin xüsusi kapitalı 1680 min manat, aktivlərin cəmi məbləği 1937 manatdır. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin? (Çəki: 1)

- ☐ 0,9281;
 - ☐ 0,93212;
 - ☒ 1,153 ;
 - ☐ 1,056;
 - ☐ 1,218.
-

Sual: Hesabat ilinin sonuna balans məlumatlarına görə qısamüddətli borc vəsaiti məbləği 24500 min manat, hesablama hesabında onun pul vəsaiti məbləği 2800 min manatdır. Mütəlak likvidlik əmsalını müəyyən edin? (Çəki: 1)

- ☒ 0,1142 ;
 - ☐ 0,1321;
 - ☐ 0,10254 ;
 - ☐ 0,1414 ;
 - ☐ 0,1276 .
-

Sual: Müəssisədə dövriyyə aktivləri 14241 manat , dövriyyədən kənar aktivlər 23231 manat, xüsusi kapital 24222 manat təşkil edirsə borc kapitalını müəyyən edin? (Çəki: 1)

- ☐ 15242 manat;
 - ☒ 13250 manat;
 - ☐ 14260 manat;
 - ☐ 12200 manat;
 - ☐ 14680 manat.
-

Sual: Balans hesabatı məlumatlarına görə balansın valyutası 25900 min manat, xüsusi kapitalı 14500 min manat, dövriyyədən kənar aktivlər 11500 min manatdır. Dövriyyə aktivlərinin xüsusi dövriyyə vəsaitlə örtülməsi əmsalını müəyyən edin? (Çəki: 1)

- ☐ 0,25;
 - ☒ 0,21;
 - ☐ 0,28;
 - ☐ 0,27;
 - ☐ 0,18.
-

Sual: Balans məlumatlarına görə müəssisənin borc kapitalı 4600 manat, xüsusi kapitalı 6000 manat, dövriyyə kapitalı 5000 min manatdır. Müəssisənin maliyyə fəallığı əmsalını (maliyyə riski əmsalını) müəyyən edin? (Çəki: 1)

- ☐ 0,88;
 - ☐ 0,96 ;
 - ☒ 0,77 ;
 - ☐ 0,68 ;
 - ☐ 0,95
-

Sual: Səhmlərin bazar qiymətinin bir səhmə düşən mənfəətə nisbəti oxşar firmalarda 1,8-dir, firmada buraxılan səhmlərin sayı 3500 ədəddir. Bir səhmə düşən gözlənilən mənfəət 37 manatdır. Bu məlumatlardan istifadə etməklə firmanın bazar dəyərini təyin edin?

(Çəki: 1)

- ☐ 301200 manat;
 - ☐ 312650 manat;
 - ☐ 296720 manat;
 - ☒ 233100 manat;
 - ☐ 326420 manat.
-

Sual: İmtiyazlı səhmlərin nominal dəyəri 2000 manat, elan edilmiş dividend səviyyəsi 8 faiz, investor üçün tələb olunan mənfəət norması 12 %-dir. Bu halda həmin səhmlərin cari dəyərini təyin edin? (Çəki: 1)

- ☐ 1284 manat;
 - ☐ 1262 manat;
 - ☒ 1333 manat;
 - ☐ 1318 manat;
 - ☐ 1264 manat.
-

Sual: Müəssisənin hesabatı nəticələrinə görə məhsul satışından pul gəliri 3500 min manat, xalis mənfəəti 400 min manatdır. Dividentlərin ödənilməsi 15% nəzərdə tutulmuşdur. Bu halda satışdan pul gəlirində bölüşdürülməmiş mənfəətin payını müəyyən edin? (Çəki: 1)

- ☐ 5,22 %;
 - ☐ 4,84 % ;
 - ☒ 9, 71 %;
 - ☐ 5,92 %;
 - ☐ 6,05 % .
-

Sual: Mühəsibat balansı məlumatlarına görə müəssisənin aktivləri 70000 manat, xüsusi kapitalı 44000 manat, uzunmüddətli öhdəlikləri 6000 manatdır. Onun maliyyə müstəqilliyi əmsalını müəyyən edin (Çəki: 1)

- ☒ 0,63 ;
- ☐ 0,77 ;
- ☐ 0,59 ;
- ☐ 0,85 ;
- ☐ 0,58 .

Sual: Hesabat dövründə müəssisənin dövriyyə aktivləri 84000 manat, o cümlədən ehtiyatların dəyəri 18000 manat, satışdan pul gəliri 250000 manat olmuşdur. Ehtiyatların dövrəni əmsalını müəyyən edin? (Çəki: 1)

- ☐ 15,464;
 - ☐ 12,892;
 - ☒ 13,889;
 - ☐ 12,928;
 - ☐ 15,154.
-

Sual: Maliyyə hesabatı üzrə hesabat ilində satışdan pul gəliri 3502 min manat, xüsusi kapitalın həcmi 1701 min manatdır. Bu halda xüsusi kapitalın dövr sürəti əmsalını müəyyən edin? (Çəki: 1)

- ☐ 1,7645;
 - ☐ 2,1839;
 - ☒ 2,0588 ;
 - ☐ 2,1216;
 - ☐ 2,0788.
-

Bölmə: 0501

Ad	0501
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Məhsul istehsalı və satışının təhlilinin əsas vəzifələri hansıdır? (Çəki: 1)

- ☐ təşkilatın rəqabət mövqeyinin təhlili;
 - ☐ zərərsizlik nöqtəsinin təhlili;
 - ☒ məhsulun keyfiyyətinin təhlili;
 - ☐ məhsul buraxılışının artırılması ehtiyatlarının qiymətləndirilməsi;
 - ☐ məhsulun rəqabət qabiliyyətinin təhlili.
-

Sual: Əmtəəlik məhsul kimi qəbul edilir: (Çəki: 1)

- ☐ bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulun (işin, xidmətin) dəyəri;
 - ☒ bitməmiş istehsal və təsərrüfatdaxili dövriyyə istisna olmaqla istehsal olunmuş bütün məhsulun (iş və xidmətin) dəyəri;
 - ☐ təsərrüfatdaxili dövriyyə daxil olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
 - ☐ öz istehlakı üçün yarımfabrikatların və məsul saxlanmada olan mal qalıqlarının dəyəri;
 - ☐ yüklənmiş və ödənmə vaxtı çatmamış malların dəyəri.
-

Sual: Məhsul satışını səciyyələndirir: (Çəki: 1)

- ☐ məsul saxlanmada olan malların dəyəri;
 - ☐ təsərrüfatdaxili dövriyyə də daxil olmaqla bütün məhsulun (iş, xidmətin) dəyəri;
 - ☐ öz tələbatı üçün malların və yarımfabrikatların dəyəri;
 - ☒ bağlanmış müqaviləyə uyğun miqdarda, müddətdə, çeşiddə yüklənmiş və alıcı tərəfindən ödənilmiş məhsulun dəyəri;
 - ☐ bitməmiş istehsalda daxil olmaqla istehsal olunmuş məhsulların (iş, xidmətin) dəyəri
-

Sual: Əmtəəlik əmsalı dedikdə başa düşülür: (Çəki: 1)

- ☐ ümumi məhsulun həcmində satılmış məhsulun payı;
 - ☒ ümumi məhsulun həcmində əmtəəlik məhsulun payı;
 - ☐ ümumi məhsulun həcmində yüklənmiş və məhsul saxlanmada olan malların payı;
 - ☐ ümumi məhsulun həcmində bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
 - ☐ ümumi məhsulun həcmində yüklənmiş və ödənilmiş məhsulların payı
-

Sual: Çeşid üzrə planın yerinə yetirilməsi əmsalı hesablanır: (Çəki: 1)

- ☐ çeşid üzrə faktiki məhsul buraxılışının ümumi məhsul məhsul buraxılışına nisbəti;
 - ☒ çeşid üzrə plan həddində faktiki məhsul buraxılışının plan üzrə ümumi məhsul buraxılışına nisbəti;
 - ☐ çeşid üzrə plan məhsul buraxılışının faktiki məhsul buraxılışına nisbəti;
 - ☐ faktiki məhsul buraxılışının çeşid üzrə plan məhsul buraxılışına nisbəti;
 - ☐ ümumi məhsul buraxılışının çeşid üzrə plan həddində faktiki məhsul buraxılışına nisbəti.
-

Sual: Orta sortluq əmsalı hesablanır: (Çəki: 1)

- ☐ dəyər ifadəsində bütün növ məhsulların plan keyfiyyətinin faktiki ümumi məhsulun dəyərinə nisbəti;
 - ☐ dəyər ifadəsində bütün növ məhsulların plan keyfiyyətinin plan üzrə məhsulun dəyərinə nisbəti;
 - ☒ bütün növlər üzrə məhsulların dəyərinin məhsulların birinci növün qiyməti ilə hesablanmış dəyərinə nisbəti;
 - ☐ birinci və ikinci sort məhsulların nisbəti;
 - ☐ birinci və üçüncü sort məhsulların nisbəti
-

Sual: Zay məhsulun aşağıdakı növləri fərqləndirilir; (Çəki: 1)

- ☐ satılmayan, kifayətedici, daxili və xarici;
 - ☐ istehsal, qeyri-istehsal, daxili və xarici;
 - ☒ düzəldilə bilən, bizəldilə bilməyən;
 - ☐ mümkün istifadə qiyməti üzrə düzəldilə bilən;
 - ☐ daxili və xarici
-

Sual: Zaydan itginin nisbi həcmi müəyyən edilir: (Çəki: 1)

- ☒ mütləq zay məhsulun istehsal maya dəyərinə nisbəti;
- ☐ ümumi məhsulun dəyərində itginin xüsusi çəkisi;

- ☐ əmtəəlik məhsulun dəyərində itginin xüsusi çəkisi;
 - ☐ satılmış məhsulun dəyərində itginin xüsusi çəkisi;
 - ☐ zaydan itginin ümumi dəyərində zayın düzəldilməsinə bütün xərclərin payı.
-

Sual: Ritmiklik göstəricisi xarakterizə edir: (Çəki: 1)

- ☐ faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti;
 - ☒ plan həcmində faktiki məhsul istehsalının onun plan həcminə nisbəti;
 - ☐ plan üzrə istehsalın həcmnin faktiki istehsal həcminə nisbəti;
 - ☐ gün ərzində plan üzrə məhsul istehsalının onun ortaqünlük həcminə nisbəti;
 - ☐ məhsul istehsalında plandan gündəlik müsbət və mənfi kənarlaşma-ların cəmi
-

Sual: Variasiya əmsalı xarakterizə edir: (Çəki: 1)

- ☒ plan üzrə günlük tapşırıqdan orta kvadrat kənarlaşmanın plan üzrə ortaqünlük məhsul buraxılışına nisbəti;
 - ☐ plan səviyyəsində faktiki istehsalın həcmnin plan üzrə məhsul istehsalı həcminə nisbəti;
 - ☐ faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti;
 - ☐ plan üzrə istehsalın həcmnin faktiki istehsal həcminə nisbəti;
 - ☐ günlük faktiki istehsalın həcmnin plan üzrə orta günlük istehsalın həcminə nisbəti.
-

Sual: Əmtəəlik məhsul balansına daxildir: (Çəki: 1)

- ☐ ilin əvvəlinə anbarlarda hazır məhsul qalığı, əmtəəlik məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna anbarlarda hazır məhsul qalığı;
 - ☐ ilin əvvəlinə anbarlarda hazır məhsul qalığı, ümumi məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna hazır məhsul qalığı;
 - ☐ satışdan sonra hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları;
 - ☒ ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxil-olmalar, satış, ilin sonuna anbarlarda hazır məhsul qalıqları;
 - ☐ ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları .
-

Sual: Pərakəndə mal dövriyyəsinin həcminə təsir göstərən amillər qrupuna aiddir: (Çəki: 1)

- ☒ mal fondları ilə əlaqədar olan amillər, ticarət işçilərinin sayı və əmək məhsuldarlığı ilə əlaqədar olan amillər, əsas fondlarla (vəsaitlərlə) əlaqədar olan amillər, sosial məsələlərlə əlaqədar olan amillər;
 - ☐ mal fondları ilə əlaqədar amillər, əmək resursları ilə bağlı amillər;
 - ☐ əmək resursları ilə bağlı amillər, sosial məsələlərlə əlaqədar amillər;
 - ☐ mal fondları ilə əlaqədar olan amillər, əsas fondlarla əlaqədar amillər;
 - ☐ sosial məsələlərlə əlaqədar amillər, əsas fondlarla əlaqədar amillər;
-

Sual: Təşkilatın bazar payı əmsalı hesablanır: (Çəki: 1)

- ☒ konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcmnin həmin məhsul bazasının potensial tutumuna nisbəti kimi;
- ☐ məhsul bazasının potensial tutumunun konkret məhsul növü və ya çeşid qrupu üzrə

satışın həcminə nisbəti kimi;

- ☐ ayrı-ayrı növ məhsul üzrə satışın həcmi məhsul satışının ümumi həcminə nisbəti kimi;
 - ☐ məhsul satışının ümumi həcmi ayrı-ayrı növ məhsul üzrə satışın həcminə nisbəti kimi;
 - ☐ qiymətin artım tempinin satışdan mənfəətin artım tempinə nisbəti kimi.
-

Sual: İstehlak qiyməti səciyyələndirir: (Çəki: 1)

- ☐ məhsulun əldə olunmasına çəkilən xərcləri;
 - ☒ məhsulun bütün xidməti dövrü ərzində alıcının onun əldə etməsinə və istehlakına çəkdiyi tam xərcləri ;
 - ☐ məhsulun istismarı (istehlakı) üzrə xərcləri;
 - ☐ məhsula xidmət üzrə xərcləri;
 - ☐ məhsulun yerləşdirilməsi, quraşdırılması, işləmə vəziyyətinə gətirilməsi xərcləri.
-

Sual: Məhsul istehsalının ahəngdarlığının qiymətləndirilməsində hansı əmsaldan istifadə edilir? (Çəki: 1)

- ☐ növbəlik əmsalı;
 - ☐ təzələnmə əmsalı;
 - ☐ istehsal güclərindən istifadə əmsalı;
 - ☐ köhnəlmə əmsalı;
 - ☒ ahəngdarlıq əmsalı.
-

Sual: Məhsul istehsalının həcmi xarakterizə edən əsas göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ Ayrı-ayrı sexlərin istehsal etdikləri məhsulların miqdarı;
 - ☒ Ümumi daxili məhsul və əmtəəlik məhsulun həcmi;
 - ☐ Ümumi məhsul, bitməmiş istehsal və istehsalın zay məhsulları;
 - ☐ Əmtəəlik və satılan məhsulun həcmi;
 - ☐ İstehsalata verilən xammal, enerji, yanacaq, əmək ödənişi və amortizasiya ayırmaları
-

Sual: Çeşid etibarilə məhsul istehsalı planının yerinə yetirilməsi faizi necə hesablanır? (Çəki: 1)

- ☐ Ayrı-ayrı çeşidlər üzrə faktiki və plan göstəriciləri toplanır, faktiki yekun göstərici yüzə vurulur və plan göstəricisinə bölünür;
 - ☐ Hər bir çeşid üzrə faktiki göstərici 100-ə vurulur və plan göstəricisinə bölünür;
 - ☐ Hər bir çeşid üzrə plan göstəriciləri 100-ə vurularaq faktiki göstəriciyə bölünür;
 - ☒ Hər bir çeşid üzrə buraxılan məhsulun faktiki həcmi plan dairəsində götürülərək toplanır, nəticədə «faktiki-plan dairəsində» hesablanan göstərici 100-ə vurularaq plan göstəricisinə bölünür;
 - ☐ İstehsalın kəsrlə yerinə yetirilən çeşidlər hesablamaya daxil edilmədən faktiki göstərici plan göstəricisinə bölünür;
-

Sual: Məhsul buraxılışı planının yerinə yetirilməsi təhlilinin əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ Məhsul buraxılışı planının yerinə yetirilməsini ayrı-ayrı sexlər və məhsullar üzrə təyin

etmək;

- ☐ Məhsul istehsalı və satışının həcmi müəyyən etmək;
 - ☐ Məhsul istehsalını artırmaq məqsədilə xammal-material, istehsal avadanlıqları və işçi qüvvəsilə təmin olunmanı müəyyən etmək;
 - ☐ İstehsalın həcmi ilə əlaqədar qərar və göstərişlərin yerinə yetirilməsi vəziyyətini öyrənmək;
 - ☒ Ümumilikdə müəssisə üzrə istehsal planının yerinə yetirilməsini müəyyən etmək, istehsalın həcminə təsir edən amillərin təsir dərəcəsini təyin etmək;
-

Sual: Çeşid etibarilə məhsul istehsalına hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ Əsas istehsal avadanlıqlarının boşdayanmaları;
 - ☐ Əsas istehsalat fəhlələrinin digər işlərə cəlb edilməsi;
 - ☐ Xammal-materialların ahəngdar daxil olmaması;
 - ☐ Müəssisə və sex rəhbərliyinin işdən çıxarılması;
 - ☒ Bağlanmış müqavilələr üzrə xammal-materialların daxil olması, xammal materialların keyfiyyəti, malalanlarla bağlanmış müqavilələrə əməl olunması
-

Sual: Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ Texnoloji kadrların və ustaların, fəhlələrin işə davamiyyəti;
 - ☐ Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrların mövcudluğu;
 - ☒ xammalın keyfiyyəti, texnoloji avadanlıqların texniki vəziyyəti və işçilərin peşəkarlığı;
 - ☐ Zay məhsulların xüsusi çəkisinin dəyişməsi;
 - ☐ Struktur dəyişikliyi haqda müəssisə rəhbərliyinin sərəncam və göstərişləri
-

Sual: Məhsul istehsalının həcminə təsir edən əsas amillər hansılardır? (Çəki: 1)

- ☐ Məhsul istehsalı üzrə işin təşkilinin vəziyyəti;
 - ☐ Maliyyə resurslarının çatışmamazlığı və ya artıqlığı;
 - ☐ İstehsal texnologiyalarının lazımi səviyyədə təkmilləşdirilməməsi;
 - ☒ İstehsal resursları ilə təmin olunma və onlardan istifadə səviyyəsi;
 - ☐ Məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması.
-

Sual: Mal dövriyyəsi planının yerinə yetirilməsinə hansı amillər təsir (Çəki: 1)

- ☐ ticarət şəbəkəsindən malların daxil olması, kredit faizləri, mövsümi mal ehtiyatları;
 - ☐ ticarət işçilərinin sayı və əmək məhsuldarlığı;
 - ☐ mal qalığı, mal ehtiyatları, əmək ehtiyatlarından istifadə, əməyin keyfiyyəti və əmək məhsuldarlığı;
 - ☐ çeşidlər üzrə ayrı-ayrı məq qrupları, istehlak tələbinin öyrənilməsi;
 - ☒ hesabat dövrünün əvvəlinə və sonuna mal qalığının dəyişməsi, mal daxil olması, mal satışı və sair məxaric.
-

Sual: Gəlir üzrə təklifin elastikliyi əmsalı vahidə bərabər olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir;
- ☐ təklif elastik deyil;
- ☐ təklif mütləq elastik deyil;
- ☒ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
- ☐ tələb zəif elastikdir.

Sual: Materialveriminə təsir edən amillər hansılardır? (Çəki: 1)

- ☐ Materialın keyfiyyəti və qiyməti;
 - ☒ Məhsulun həcmi və sərf olunan xammal-materialın həcmi;
 - ☐ Texniki və texnoloji amillər;
 - ☐ Məhsulun keyfiyyəti;
 - ☐ Satışdan əldə olunan pul gəliri
-

Sual: Satışdan pul gəlirində material məsrəflərinin payı nəyi göstərir? (Çəki: 1)

- ☐ məhsulun məsrəftutumunu;
 - ☐ məhsulun əməktutumunu;
 - ☒ məhsulun materialtutumunu;
 - ☐ material resurslarının verimini ;
 - ☐ əmək resurslarından istifadə səviyyəsini.
-

Bölmə: 0502

Ad	0502
Suallardan	22
Maksimal faiz	22
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Satışın həcminə təsir edən I dərəcəli amillərə daxildir: (Çəki: 1)

- ☐ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarlarda məhsul qalıqları, əmtəəlik məhsul istehsalı ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
 - ☐ ilin əvvəlinə anbarda məhsul qalığı, ilin əvvəlinə və sonuna yüklənmiş mallar;
 - ☐ anbarlarda hazır məhsul qalıqları, ümumi məhsul, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
 - ☒ məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar;
 - ☐ ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
-

Sual: Təklifin qiymət elastikliyi əmsalı hesablanır: (Çəki: 1)

- ☒ məhsula tələbin faiz kəmiyyətinin məhsula qiymətin dəyişməsinin faiz kəmiyyətinə nisbəti kimi ;
 - ☐ məhsula qiymətin dəyişməsi faizinin maya dəyərinin dəyişməsi faizinə nisbəti kimi
 - ☐ məhsula tələbin faiz kəmiyyətinin istehsalın ümumi həcmnin dəyişməsi faizinə nisbəti kimi;
 - ☐ məhsula qiymətin dəyişməsi faizinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi;
 - ☐ məhsula tələbin faiz kəmiyyətinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi.
-

Sual: Məhsul istehsalı həcmnin dəyişməsinə təsir edən amillər hansıdır: (Çəki: 1)

- ☐ tələb, təklif, maya dəyəri, keyfiyyət, zay məhsul, struktur, qeyri ahəngdarlıq;
 - ☒ çeşid, struktur, məhsulun keyfiyyəti, zay məhsul, qiymət, ahəng-darlıq, variasiya;
 - ☐ çeşid, tələb, variasiya, qeyri ahəngdarlıq, keyfiyyət, variasiya;
 - ☐ satış dövrün əvvəlinə və sonuna anbarda mal qalıqları
 - ☐ tələb, maya dəyəri, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları
-

Sual: İstehsalın ahəngdarlığının birbaşa göstəricilərinə aiddir: (Çəki: 1)

- ☒ variasiya əmsalı, ahəngdarlıq əmsalı, aritmiklik əmsalı,
 - ☐ iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisədən asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
 - ☐ variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtın-da göndərilməməsinə görə cərimələr;
 - ☐ növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;
 - ☐ anbarda hazır məhsul qalıqları, zaydan itki, variasiya əmsalı.
-

Sual: Axınlıq əmsalı hesablanır: (Çəki: 1)

- ☒ axın üsulu ilə hazırlanan məhsulların həcmnin əmtəəlik məhsul istehsalının ümumi həcminə nisbəti kimi;
 - ☐ əmtəəlik məhsul istehsalının ümumi həcmnin axın üsulu ilə hazırlanan məhsulların həcminə nisbəti kimi;
 - ☐ məhsulun ümumi həcmnin axın üsulu ilə istehsal olunan məhsulların həcminə nisbəti kimi;
 - ☐ axın üsulu ilə istehsal olunan məhsulun həcmnin məhsul satışı üzrə xərclərə nisbəti kimi;
 - ☐ satış xərclərinin axın üsulu ilə istehsal olunan məhsullar üzrə xərclərə nisbəti kimi.
-

Sual: Mal dövriyyəsi planının yerinə yetirilməsinə hansı amillər təsir edir? (Çəki: 1)

- ☐ ticarət şəbəkəsindən malların daxil olması, kredit faizləri, mövsümi mal ehtiyatları;
 - ☐ ticarət işçilərinin sayı və əmək məhsuldarlığı;
 - ☐ mal qalığı, mal ehtiyatları, əmək ehtiyatlarından istifadə, əməyin keyfiyyəti və əmək məhsuldarlığı;
 - ☐ çeşidlər üzrə ayrı-ayrı maq qrupları, istehlak tələbinin öyrənilməsi;
 - ☒ hesabat dövrünün əvvəlinə və axırına mal qalığının dəyişməsi, mal daxil olması, mal satışı və sair məxaric.
-

Sual: Məhsulun keyfiyyətini xarakterizə edən ümumiləşdirici göstərici olan keyfiyyət əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ I sortun qiyməti 1 (vahid) qəbul olunur, qalan sortların qiyməti I sortun qiymətinə bölünərək keyfiyyət əmsalı hesablanır;
- ☐ II sortun qiyməti 1 (vahid) qəbul olunur və yerdə qalan sortların qiyməti II sortun qiymətinə bölünməklə keyfiyyət əmsalı hesablanır;
- ☐ Eyni çeşiddən olan məhsulların faktiki topdan satış qiymətini plan üzrə topdan satış qiymətinə bölməklə keyfiyyət əmsalı hesablanır;
- ☐ Planda nəzərdə tutulan topdansatış qiymətini faktiki qiymətə bölməklə keyfiyyət əmsalı hesablanır;

- ☐ Bir çeşiddə məhsul satışından əldə olunan məbləği həmin çeşidin tam maya dəyərinə bölməklə keyfiyyət əmsalı hesablanır
-

Sual: Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ Texnoloji kadrların və ustaların, fəhlələrin işə çıxıb-çıxmaması;
 - ☐ Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrların olub-olmaması
 - ☒ Məhsul istehsalında istifadə olunan əsas və köməkçi xammalın keyfiyyəti, saz işləyən texnoloji avadanlıqlar və peşəkar işçi qüvvəsinin olması;
 - ☐ Zay məhsulların xüsusi çəkisinin artıb-azalması;
 - ☐ Müəssisə rəhbərliyinin əmtəəlik məhsulun strukturunda dəyişiklik edilməsi barədə sərəncam və göstərişləri
-

Sual: Məhsul buraxılışı ahəngdarlığına hansı amillər təsir edir? (Çəki: 1)

- ☐ Məhsul buraxılışı və satışı arasında olan nisbətin pozulması;
 - ☒ Xammal-materialın ahəngdar daxil olmaması, iş qrafikinin pozulması və texnoloji avadanlıqların boşdayanmalarının olub-olmaması, işçilərin işə normal gəlməsi;
 - ☐ İşçilərin və fəhlələrin əmək haqlarının vaxtında verilməməsi;
 - ☐ Məhsul satışından pul vəsaitlərinin vaxtında daxil olmaması;
 - ☐ Malalan və malsatanlarla müqavilə öhdəliklərinin pozulması;
-

Sual: Məhsul istehsalının həcminə təsir edən əsas amillər hansılardır? (Çəki: 1)

- ☐ Məhsul istehsalı üzrə işin təşkilinin vəziyyəti;
 - ☐ Maliyyə resurslarının çatışmamazlığı və ya artıqlığı;
 - ☐ İstehsal texnologiyalarının lazımi səviyyədə təkmilləşdirilməməsi;
 - ☒ Əsas istehsal fondları ilə təmin olunma və fondveriminin dəyişməsi, işçi qüvvəsilə təmin olunma və əmək məhsuldarlığı, xammal-materialla təmin olunma və material məsrəfi normasına əməl olunması;
 - ☐ Məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması
-

Sual: Məhsul istehsalına təsir edən əsas amillərin kəmiyyət tərəfi hansılardır? (Çəki: 1)

- ☒ Əsas istehsal fondları, əmək ehtiyatları və xammal-materialla təmin olunma;
 - ☐ İşçi heyətinin tərkibində olan dəyişiklik;
 - ☐ Məhsul istehsalı ilə əlaqədar biznes-plan göstəricilərinin qeyri-reallığı;
 - ☐ Anbarda olan xammal-materialların normativə uyğun olmaması;
 - ☐ Enerji təchizatının müntəzəm surətdə pozulması;
-

Sual: Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət tərəfi hansılardır? (Çəki: 1)

- ☐ Xammal-materialın tərkibində olan dəyişiklik;
 - ☐ Müəssisənin təşkilat-texniki səviyyəsində olan dəyişiklik;
 - ☐ Maliyyə resursları ilə təmin olunma səviyyəsi;
 - ☐ Məhsul satışı həcmində olan dəyişiklik;
 - ☒ İstehsal avadanlıqlarının məhsuldarlığının və əmək məhsuldarlığının dəyişməsi, material məsarifi normasına əməl olunması
-

Sual: Məhsul istehsalının həcminə əsas istehsal fondları ilə təmin olunmanın təsiri necə

hesablanır? (Çəki: 1)

- ☒ Əsas istehsal fondlarının ilin əvvəlinə olan qalığı ilə ilin axırına olan qalığı arasındakı fərq plan üzrə fondverimi həcminə vurulur;
 - ☐ İlin əvvəlinə və ilin sonuna olan qalıq arasındakı fərq faktiki fondverimi həcminə vurulur;
 - ☐ Əsas fondların ilin əvvəlinə olan qalığı isə ilin sonuna qalıq arasından fərq 100-ə vurulur
 - ☐ Əsas fondların faktiki həcmi plan həcminə bölünərək 100-ə vurulur;
 - ☐ Əsas fondların orta illik qalığı hesablanaraq fondveriminə vurulur;
-

Sual: Əsas istehsal fondlarından istifadənin (fondveriminin) məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ Fondveriminin faktiki həcmi ilə plan həcmi arasındakı fərq əsas fondların ilin əvvəlinə olan qalığı vurulur;
 - ☐ Faktiki fondverimi 100-ə vurularaq plan üzrə fondveriminə bölünür;
 - ☒ Fondveriminin faktiki həcmi ilə plan həcmi arasındakı fərq əsas fondların ilin sonuna olan qalığına vurulur
 - ☐ Fondveriminin faktiki həcmi ilə plan həcmi arasındakı fərq 100-ə vurulur;
 - ☐ Fondveriminin plan həcmi 100-ə vurularaq faktiki fondveriminə bölünür
-

Sual: İstehsal avadanlıqlarının sayının dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ İstehsal avadanlıqlarının faktiki sayı 100-ə vurularaq plan sayına bölünür;
 - ☐ İstehsal avadanlıqlarının faktiki sayı plan sayına bölünərək 100-ə vurulur;
 - ☒ İstehsal avadanlıqlarının plan sayı ilə faktiki sayı arasındakı fərq bir avadanlığın plan məhsuldarlığına vurulur;
 - ☐ İstehsal avadanlıqlarının plan sayı ilə faktiki sayı arasındakı fərq bir avadanlığın faktiki məhsuldarlığına vurulur;
 - ☐ İstehsal avadanlıqlarının plan məhsuldarlığı ilə faktiki məhsuldarlığı arasındakı fərq 100-ə vurularaq plan məhsuldarlığına bölünür.
-

Sual: İstehsal avadanlıqlarının məhsuldarlığının məhsul istehsalı həcminə təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ İstehsal avadanlıqlarının faktiki məhsuldarlığı 100-ə vurularaq plan məhsuldarlığına bölünür
 - ☐ Avadanlıqların plan məhsuldarlığı 100-ə vurularaq faktiki məhsuldarlığa bölünür;
 - ☐ Avadanlıqların faktiki məhsuldarlığı plan məhsuldarlığına bölünür
 - ☒ Avadanlıqların faktiki məhsuldarlığı ilə plan məhsuldarlığı arasındakı fərq avadanlıqların faktiki sayına vurulur;
 - ☐ Avadanlıqların plan məhsuldarlığı faktiki məhsuldarlığa bölünür;
-

Sual: Xammal-materiallarla təmin olunmanın məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ Xammal-materialla təmin olunma faizini məhsul istehsalının yerinə yetirilmə faizi ilə müqayisə etmək;
- ☐ Xammal-materialla təmin olunma faizini hesablamaq;
- ☐ Ayır-ayrı xammal-materiallarla təmin olunma səviyyəsini hesablamaq;

- ☐ Məhsul istehsalının artım tempi ilə xammalla təmin olunmanın artım templərini müqayisə etmək;
 - ☒ Məhsul istehsalına sərf olunan materialın faktiki məbləği ilə plan məbləği arasındakı fərq plan üzrə material məsarifi normasına bölünür;
-

Sual: Xammal-materiallardan istifadənin (material məsarifi normasına əməl olunmasının) məhsul istehsalı həcminə təsiri necə hesablanır? (Çəki: 1)

- ☒ Məhsul vahidinə və ya məhsulun hər manatına material məsarifinin plan və faktiki həcmi arasındakı fərq məhsul istehsalının faktiki həcminə vurulur. Əldə edilən qənaət və ya artıq material məsarifi material məsarifi normasına bölünür;
 - ☐ Material məsarifi üzrə kənarlaşma faktiki məhsul istehsalına vurulur;
 - ☐ Material məsarifi üzrə normadan kənarlaşma sərf olunan cəmi materialın həcminə vurulur;
 - ☐ Cəmi istehsalda sərf olunan materialın dəyəri plan üzrə material məsarifi normasına bölünür;
 - ☐ Material məsarifi üzrə normadan kənarlaşma cəmi material məsarifinə vurulur;
-

Sual: Məhsul istehsalı planının yerinə yetirilməsi üzrə nisbi kənarlaşma necə hesablanır? (Çəki: 1)

- ☐ Məhsul istehsalının artım tempi ilə xammalla təmin olunmanın artım tempi müqayisə edilir;
 - ☒ Məhsul istehsalı planının yerinə yetirilmə faizi ilə 100 faiz arasındakı fərq kimi;
 - ☐ Əmək məhsuldarlığının artım tempi məhsul istehsalının artım tempi ilə müqayisə edilir;
 - ☐ Məhsul istehsalının artım tempi ilə məhsul satışının artım tempi müqayisə edilir;
 - ☐ Ayrı-ayrı məhsul növlərinin artım templəri bir-biri ilə müqayisə olunur;
-

Sual: Məhsul istehsalı həcminə təsir edən əsas amillərin təsiri hansı üsul ilə hesablanır? (Çəki: 1)

- ☐ Müqayisə üsulu ilə hesablanır;
 - ☐ Qrafik üsulu ilə hesablanır;
 - ☐ Balans əlaqələndirmə üsulu ilə hesablanır;
 - ☐ Korrelyasiya üsulu ilə hesablanır;
 - ☒ Zəncirvari (yerdəyişmə) üsulu ilə hesablanır
-

Sual: Günlük və növbəlik boşdayanmaların məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☒ Boş dayanılan gün (saat) miqdarını bir günlük (bir saatlıq) məhsul istehsalının plan miqdarına vurmaqla;
 - ☐ Boş dayanılan günlərin (saat) miqdarını bir günlük (saatlıq) məhsulun miqdarına vurmaqla;
 - ☐ Müdiriyyətin göstərişi ilə əlaqədar boşdayanılan saatların miqdarını bir saatlıq məhsul istehsalına vurmaqla;
 - ☐ Materialların çatışmaması ilə bağlı boşdayanılan günlərin (saat) miqdarını bir günlük (saatlıq) məhsul istehsalına vurmaqla;
 - ☐ Təbii hadisələrlə bağlı boşdayanılan günlərin (saat) miqdarını bir saatlıq məhsul istehsalına vurmaqla;
-

Sual: Məhsul istehsalı həcminə təsir edən əsas əmək göstəriciləri hansılardır? (Çəki: 1)

- ☐ İşçilərin sayı, strukturu, ümumi məhsulun həmi, iş günlərinin sayı;
- ☐ Əsas və köməkçi istehsalat fəhlələrinin sayı, qəş qruppu, ixtisas dərəcəsi, ümumi məhsulun həcmi;
- ☐ Mühəndis texniki işçilərin sayı, onların iş günlərinin sayı, əmtəəlik məhsulun həcmi;
- ☐ İnzibati idarə heyətinin, gözətçilərin, sürücülərin sayı, onların iş günlərinin sayı və ümumi məhsulun həcmi;
- ☒ Müqayisəyə gələn qiymətlərlə əmtəəlik məhsulun həcmi, istehsalat fəhlələrinin orta illik sayı, bir fəhlə tərəfindən işlənmiş adam günlərin sayı, bir iş gününün uzunluğu, bir adam saat ərzində məhsul istehsalı;

Bölmə: 0503

Ad	0503
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Qiymət elastikliyi əmsalı 1- dən çox olduqda: (Çəki: 1)

- ☒ təklif elastikdir;
- ☐ təklif elastik deyil;
- ☐ təklif mütləf elastik deyil;
- ☐ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
- ☐ tələb zəif elastikdir.

Sual: Qiymət elastikliyi əmsalı 1-dən aşağı olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir;
- ☒ təklif elastik deyil ;
- ☐ təklif mütləq elastik deyil;
- ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
- ☐ tələb zəif elastikdir.

Sual: Qiymət elastikliyi əmsalı sıfıra bərabər olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir;
- ☐ təklif elastik deyil;
- ☒ təklif mütləq elastik deyil ;
- ☐ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
- ☐ tələb zəif elastikdir.

Sual: Qiymət elastikliyi əmsalı 1- ə bərabər olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir ;
- ☐ təklif elastik deyil;

- ☐ təklif mütləq elastik deyil;
 - ☒ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir ;
 - ☐ tələb zəif elastikdir.
-

Sual: Gəlir üzrə təklifin elastikliyi əmsalı 1-dən böyük olduqda: (Çəki: 1)

- ☒ təklif elastikdir ;
 - ☐ təklif elastik deyil;
 - ☐ təklif mütləq elastik deyil;
 - ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
 - ☐ tələb zəif elastikdir.
-

Sual: Gəlir üzrə təklifin effektivliyi əmsalı 1-dən az olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir;
 - ☒ təklif elastik deyil ;
 - ☐ təklif mütləq elastik deyil;
 - ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
 - ☐ tələb zəif elastikdir.
-

Sual: Gəlir üzrə təklifin elastikliyi əmsalı sıfıra bərabər olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir;
 - ☐ təklif elastik deyil;
 - ☐ təklif mütləq elastik deyil;
 - ☒ tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
 - ☐ tələb zəif elastikdir.
-

Sual: Gəlir üzrə təklifin effektivliyi əmsalı sıfıra bərabər olduqda: (Çəki: 1)

- ☐ təklif elastikdir;
 - ☐ təklif elastik deyil;
 - ☒ təklif mütləq elastik deyil ;
 - ☐ təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;
 - ☐ tələb zəif elastikdir.
-

Sual: Təşkilat üzrə işçilərin orta siyahı sayı 30-dan 33-ə yüksəlmişdir, məhsul istehsalı həcmi isə 4500-dən 5800 min manata qədər artmışdır. Əmək məhsuldarlığının dəyişməsi nəticəsində məhsul buraxılışı: (Çəki: 1)

- ☒ 850 min manat artmışdır;
 - ☐ 455 min manat artmışdır;
 - ☐ 585 min manat artmışdır;
 - ☐ dəyişməz qalmışdır.
 - ☐ 484 min manat artmışdır;
-

BÖLMƏ: 0602

Ad

0602

Suallardan

7

Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Material resurslarından səmərəli istifadəni xarakterizə edən keyfiyyət göstəricisi hansıdır? (Çəki: 1)

- ☒ materialtutumu;
- ☐ materialların dəyəri;
- ☐ ləhiyyənin kütləsi;
- ☐ məhsulun həcmi;
- ☐ işçilərin sayı.

Sual: Material resurslarından istifadəni xarakterizə edən göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ Məhsul istehsalının həcmi və dinamikası;
- ☐ İstehsal olunan məhsulların tərkibində materialın xüsusi çəkisinin dəyişməsi;
- ☐ Material təchizatı üzrə planın kəsrlə, yaxud artıqlaması ilə yerinə yetirilməsi;
- ☒ Məhsulun materialtutumu, materialverimi, məhsulun maya dəyərində material məsrəflərinin xüsusi çəkisi, materiallardan istifadə əmsali;
- ☐ Məhsul satışından əldə olunan məbləğ ilə satılan məhsulun maya dəyəri arasındakı fərq;

Sual: Məhsulun materialtutumu hansı göstəricilərlə xarakterizə olunur? (Çəki: 1)

- ☐ Sərf olunan xammal-materialın hər manatına düşən ümumi məhsulla;
- ☐ İstifadə olunan materialın hər manatına düşən mənfəətlə;
- ☒ İstehsal olunan məhsulun hər manatına düşən xammal-materialın dəyərilə;
- ☐ Xammal-materiallardan istifadənin rentabelliği ilə;
- ☐ Xammal-material daxil olması üzrə planın yerinə yetirilməsilə;

Sual: Məhsulun materialtutumunun səviyyəsinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☒ Sərf olunan xammal-material məsarifi normasına əməl olunması və material vahidindən məhsul çıxımının dəyişməsi;
- ☐ İstifadə olunan xammal-materialın keyfiyyətinin dəyişməsi;
- ☐ Yeni texnologiyaların tətbiqi;
- ☐ İstehsal avadanlıqlarının işinin keyfiyyətinin dəyişməsi;
- ☐ İstehsalda çalışanların peşəkarlıq səviyyələrinin dəyişməsi;

Sual: Materialveriminə təsir edən amillər hansılardır? (Çəki: 1)

- ☐ Materialın keyfiyyəti və qiyməti;
- ☒ Məhsulun həcmi və sərf olunan xammal-materialın həcmi;
- ☐ Məhsulun keyfiyyəti;
- ☐ Satışdan əldə olunan pul gəliri
- ☐ Texniki və texnoloji amillər;

Sual: Material resurslarından istifadənin səmərəliliyini xarakterizə edən fərdi göstəricilər hansılardır? (Çəki: 1)

- ☒ Məhsulun xammaltutumu, yanacaqtutumu, metaltutumu;
- ☐ Məhsulun əməktutumu, işçitutumu;
- ☐ Məhsulun materialtutumu, materialların rentabelliği;
- ☐ Məhsul istehsalında materiallardan istifadə əmsalı;
- ☐ Materiallarda istifadə üzrə planın yerinə yetirilmə faizi;

Sual: Ayrı-ayrı məhsul növləri üzrə materialtutumuna təsir edən amillər hansılardır? (Çəki: 1)

- ☐ İstifadə olunan materialın həcmnin və qiymətinin dəyişməsi;
- ☐ Satışdan pul gəlirinin və maya dəyərinin dəyişməsi;
- ☒ Sərf olunan materialın və istehsal olunan məhsulun həcmnin dəyişməsi;
- ☐ İstifadə olunan materialın və mənfəətin həcmnin dəyişməsi;
- ☐ Məhsulun qiymətinin və maya dəyərinin dəyişməsi .

Bölmə: 0603

Ad	0603
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Məhsulun metaltutumuna təsir edən amillər hansılardır? (Çəki: 1)

- ☐ İstehlak olunan metalın həcmi və məhsulun istehsal maya dəyəri;
- ☒ Sərf edilən metalın və ümumi məhsulun həcmi;
- ☐ Metalın dəyəri və məhsulun tam maya dəyəri;
- ☐ Satışın həcmi, satışın quruluşu;
- ☐ Məhsulun həcmi, orta satış qiyməti

Sual: Material məsrəflərinin bir manatına satışdan mənfəətə təsir edən amillər hansılardır? (Çəki: 1)

- ☒ Satışdan əldə edilən mənfəətin həcmi, sərf olunan xammal materialın dəyəri;
- ☐ Satışdan əldə edilən mənfəətin həcmi, satışın maya dəyəri;
- ☐ İstehlak olunan xammal-materialın dəyəri, satışdan mənfəətin dəyişməsi;
- ☐ Balans mənfəətinin dəyişməsi, xammal-materialın dəyərinin dəyişməsi;
- ☐ Satışdan mənfəətin dəyişməsi, məhsulun həcmnin dəyişməsi.

Bölmə: 0701

Ad	0701
Suallardan	7
Maksimal faiz	7

Sual: Yararlılıq və köhnəlmə əmsalları məcmu halda olmalıdır: (Çəki: 1)

- ☒ 1-ə bərabər;
- ☐ 1-dən çox;
- ☐ 1-dən az;
- ☐ 2-yə bərabər;
- ☐ 2-dən çox.

Sual: Əsas vəsaitlərin əvəz olunma əmsalı hesablanır: (Çəki: 1)

- ☒ dövriyyədən çıxarılmış və yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti kimi;
- ☐ yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin dövriyyədən çıxarılmış dəyərlərə nisbəti kimi;
- ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqlin ilin əvvəlinə əsas vəsaitlərin dəyrinə nisbəti kimi;
- ☐ ilin əvvəlinə əsas vəsaitlərin dəyrinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqlinə nisbəti kimi;
- ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqlin ilin sonuna əsas vəsaitlərin dəyrinə nisbəti kimi.

Sual: Əsas vəsaitlərin yararlılıq əmsalı xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların hərəkətini;
- ☒ əsas fondların texniki vəziyyətini;
- ☐ əsas fondlardan istifadənin səmərəliliyini ;
- ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
- ☐ avadanlıqların yaş tərkibini.

Sual: İllik köhnəlmə məbləğinin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;
- ☐ əsas fondların fondtutumunu;
- ☐ əməyin fondla silahlanmasını;
- ☐ əsas fondların yararlılıq əmsalını;
- ☒ əsas fondların köhnəlməsi əmsalını

Sual: Intensiv yüklənmə əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti ;
- ☐ faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən hesablama iş vaxtı fondu;
- ☐ məhsulun həcmnin əsas vəsaitlərin orti illik dəyərinə nisbəti;
- ☐ əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcminə nisbəti;
- ☐ məhsulun həcmnin avadanlıqların faktiki orta illik dəyərinə nisbəti.

Sual: Ekstensiv yükləmə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ ortaqünlük məhsul buraxılışının ortaqünlük istehsal gücünə nisbəti kimi;
 - ☒ faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən götürülmüş iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ məhsulun həcmnin əsas vəsaitlərin orti illik dəyərinə nisbəti kimi;
 - ☐ əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcminə nisbəti kimi;
 - ☐ məhsulun həcmnin avadanlıqların faktiki orta illik dəyərinə nisbəti kimi.
-

Sual: İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ fondverimi, fondtutumu, fondla silahlanma, avadanlıqdan ekstensiv istifadə;
 - ☒ istehsalın mexanikləşdirilməsi, istehsalın avtomatlaşdırılması, istehsalın kimyalaşdırılması;
 - ☐ məhsulun materialtutumu, məhsulun yanacaqtutumu, məhsulun əməktutumu;
 - ☐ məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirilməsi və fondla silahlanma
 - ☐ əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadə;
-

Bölmə: 0702

Ad	0702
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilər: (Çəki: 1)

- ☒ istehsalın mexanikləşdirməsi, avtomatlaşdırması, kimyalaşdırması, kompüteləşdirməsi göstəriciləri;
 - ☐ fondverimi, fondtutumu, fondla silahlanma göstəriciləri, əsas istehsal fondlarının orta illik dəyəri, avadanlıqdan ekstensiv istifadəsi;
 - ☐ materialtutumu, materialverimi, resurstutumu, xammaltutumu, yanacaqtutumu;
 - ☐ əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadə;
 - ☐ məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirməsi və fondla silahlanma
-

Sual: İstehsal prosesinin intensivləşdirilməsi təmin edir: (Çəki: 1)

- ☐ nəticələrin dəyişilməməsi şərti ilə tələb olunan resursların həcmnin artımını;
 - ☐ istehsalın effektivliyinin azaldılması zamanı tələb olunan resursların həcmnin azalmasını;
 - ☒ istehsalın effektivliyinin artması zamanı tələb olunan resursların həcmnin azalmasını;
 - ☐ istehsalın səmərəliliyinin artma tempi resurslara olan tələbat tempi ilə uzlaşmalıdır;
 - ☐ işçilərin əmək haqqının artım tempinin əmək məhsuldarlığının artım tempini üstələməsini
-

Sual: Fondtutumu hesablanır: (Çəki: 1)

- ☐ mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
 - ☐ əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
 - ☒ əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi;
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi.
-

Sual: Fondverimi hesablanır: (Çəki: 1)

- ☐ mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
 - ☒ əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi;
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi;
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi.
-

Sual: Əməyin fondla silahlanması hesablanır: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun dəyərinin əsas fondların orta illik dəyərinə nisbəti kimi;
 - ☐ əsas fondların orta illik dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi;
 - ☒ sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti kimi;
 - ☐ istehsal avadanlıqlarının dəyərinin aşağı növbədə işləyən fəhlələrin sayına nisbəti kimi;
 - ☐ mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi
-

Sual: Əsas vəsaitlərin hərəkətini əks etdirən göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ yaralıq əmsalı, fondverimi, fondların ortaillik dəyəri;
 - ☒ daxil olma, təzələnmə, silinmə, kompensasiya;
 - ☐ köhnəlmə əmsalı, yararlılıq əmsalı;
 - ☐ fond verimi, kompensasiya əmsalı;
 - ☐ fond tutumu, köhnəlmə əmsalı.
-

Sual: Hansı göstəricilər əsas vəsaitlərin texniki vəziyyətini xarakterizə edir? (Çəki: 1)

- ☐ təzələnmə əmsalı;
 - ☐ dövrüyyədən çıxma əmsalı;
 - ☒ yararlıq əmsalı, köhnəlmə əmsalı;
 - ☐ əvəzolma əmsalı;
 - ☐ fondverimi.
-

Sual: Əsas vəsaitlərdən istifadənin səmərəliliyini əks etdirən göstəricilər hansıdır? (Çəki: 1)

- ☐ silinmə əmsalı;
 - ☒ əsas vəsaitlərin fondverimi və fondtutumu;
 - ☐ əsas vəsaitlərin yüklənməsi əmsalı;
 - ☐ daxil olma əmsalı;
 - ☐ əsas vəsaitlərin orta illik dəyəri.
-

Sual: Əsas vəsaitlərin dinamikasını qiymətləndirmək üçün təhlilin aşağıdakı növündən istifadə olunur: (Çəki: 1)

- ☐ üfüqi təhlil;
 - ☐ determinləşdirilmiş təhlil;
 - ☐ stoxastik təhlil;
 - ☒ trend təhlil;
 - ☐ şaquli təhlil.
-

Sual: Fondvermi hansı halda artır: (Çəki: 1)

- ☐ hasilatın dəyişmə tempi əməyin fondla silahlanmasının artım tempindən yüksək olduqda;
 - ☐ hasilatın artım tempi əməyin fondla silahlanmasının artım tempindən aşağı olduqda;
 - ☒ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən yüksək olduqda
 - ☐ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən aşağı olduqda;
 - ☐ məhsul buraxılışının dəyişmə tempi fondla silahlanmanın dəyişmə tempi ilə eynidir.
-

Sual: Avadanlıqlardan istifadənin intensivliyi hansı göstərici ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ hasilat;
 - ☒ avadanlıqların işinin növbəlik əmsalı;
 - ☐ yüklənmə əmsalı
 - ☐ fondtutumu;
 - ☐ fondverimi.
-

Sual: Əsas fondların təzələnməsi əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
 - ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti
 - ☐ hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti;
 - ☐ daxil olmuş əsas vəsaitlərin dəyərinin hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinə nisbəti
 - ☐ hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
-

Sual: Əsas fondların dövriyyədən çıxma əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- ☐ hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
- ☒ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti
- ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş

əsas vəsaitlərin dəyərində nisbəti ;

☐ hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərində əsas vəsaitlərin orta illik dəyərində nisbəti

Sual: Əsas vəsaitlərin artımı əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyərində nisbəti;
 - ☐ ilin əvvəlinə əsas vəsaitlərin dəyərində hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqinə nisbəti;
 - ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin sonuna əsas vəsaitlərin dəyərində nisbəti;
 - ☐ ilin sonuna əsas vəsaitlərin dəyərində hesabat ilində çıxmış əsas vəsaitlərin dəyərlərinə nisbəti;
 - ☐ ilin sonuna əsas vəsaitlərin dəyərində hesabat ilində daxil olmuş əsas vəsaitlərin orta illik dəyərində nisbəti.
-

Sual: Əsas vəsaitlərin köhnəlməsi əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların ilkin dəyərində nisbəti ;
 - ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların bərpa dəyərində nisbəti ;
 - ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların qalıq dəyərində nisbəti;
 - ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların orta illik dəyərində nisbəti;
 - ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin onların orta illik dəyərində nisbəti.
-

Sual: Yararlıq əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin ilkin dəyərində əsas vəsaitlərin qalıq dəyərində nisbəti;
 - ☒ əsas vəsaitlərin qalıq dəyərində onların ilkin dəyərində nisbəti ;
 - ☐ hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərində nisbəti;
 - ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərində hesabat dövründə daxil olmuş vəsaitlərin dəyərində nisbəti ;
 - ☐ hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərində əsas vəsaitlərin orta illik dəyərində nisbəti.
-

Sual: Bir işçi hesabı ilə əməyin fondla silahlanması hesablanır: (Çəki: 1)

- ☒ sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərində sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
 - ☐ əsas fondların ilkin dəyərində heyətin ümumi sayına nisbəti;
 - ☐ əsas fondların qalıq dəyərində fəhlələrin sayına nisbəti;
 - ☐ əsas fondların bərpa dəyərində heyətin orta illik sayına nisbəti;
 - ☐ sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti.
-

Sual: Bir fəhlə üzrə əməyin fondla silahlanması hesablanır: (Çəki: 1)

- ☐ sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
 - ☐ əsas fondların ilkin dəyərinin fəhlələrin ümumi sayına nisbəti
 - ☒ sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 - ☐ əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti
 - ☐ əsas fondların bərpa dəyərinin fəhlələrin orta illik sayına nisbəti
-

Sual: Bir fəhlə üzrə əməyin texniki silahlanması hesablanır: (Çəki: 1)

- ☒ iş maşınları və avadanlıqların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 - ☐ sənaye-istehsal təyinatlı fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 - ☐ fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 - ☐ əsas fondların ilkin dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 - ☐ əsas fondların qalıq dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti.
-

Sual: Ayrı-ayrı növ işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması əmsalı hesablanır: (Çəki: 1)

- ☒ mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmi – minin işlərin ümumi həcminə nisbəti kimi;
 - ☐ mexaniki yerinə yetirilən işlərin həcmi – minin məhsulun maya dəyərinə nisbəti kimi;
 - ☐ avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmi – minin əmək məsrəflərinə nisbəti kimi
 - ☐ mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmi – minin rejim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmi – minin əmək haqqı fonduna nisbəti kimi.
-

Sual: Ayrı – ayrı növ işlərin mexanikləşdirilməsi əmsalı hesablanır: (Çəki: 1)

- ☒ mexaniki yerinə yetirilən işlərin həcmi – minin işlərin ümumi həcminə nisbəti kimi;
 - ☐ mexaniki yerinə yetirilən işlərin həcmi – minin məhsulun maya dəyərinə nisbəti kimi;
 - ☐ mexaniki yerinə yetirilən işlərin həcmi – minin əmək məsrəflərinə nisbəti kimi;
 - ☐ mexaniki yerinə yetirilən işlərin həcmi – minin rejim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ mexaniki yerinə yetirilən işlərin həcmi – minin əmək haqqı fonduna nisbəti kimi.
-

Sual: Ayrı-ayrı növ işlərin avtomatlaşdırılması əmsalı hesablanır: (Çəki: 1)

- ☐ avtomatlaşdırılmış işlərin həcmi – minin məhsulun maya dəyərinə nisbəti kimi
 - ☐ avtomatlaşdırılmış işlərin həcmi – minin əmək məsrəflərinə nisbəti kimi;
 - ☒ avtomatlaşdırılmış işlərin həcmi – minin işlərin ümumi həcminə nisbəti kimi;
 - ☐ avtomatlaşdırılmış işlərin həcmi – minin rejim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ avtomatlaşdırılmış işlərin həcmi – minin əmək haqqı fonduna nisbəti kimi
-

Sual: Əməyin mexanikləşdirilməsi əmsalı hesablanır: (Çəki: 1)

- ☒ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;

- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.

Sual: Əməyin avtomatlaşdırılması əmsalı hesablanır: (Çəki: 1)

- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi ;
- ☒ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi
- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.

Sual: Mütənasiblik əmsalı hesablanır: (Çəki: 1)

- ☒ avadanlıqların növbəlik əmsalının daha çox yüklənmiş avadanlıqların növbəlik əmsalına nisbəti kimi;
- ☐ işçilərin sayının böyük növbədə olan işçilərin sayına nisbəti kimi;
- ☐ böyük növbədə olan işçilərin sayının işçilərin sayına nisbəti kimi;
- ☐ ümumi vaxt sərfinin avadanlıqların faktiki iş vaxtına nisbəti kimi;
- ☐ avadanlıqların faktiki iş vaxtının ümumi vaxt sərfinə nisbəti kimi.

Sual: Aşağıdakı göstərici ilk növbədə əsas fondların texniki səviyyəsini səciyyələndirir: (Çəki: 1)

- ☐ kompensasiya əmsalı;
- ☐ fondverimi;
- ☐ əsas fondların hərəkəti əmsalları;
- ☒ avadanlıqların yaş tərkibi;
- ☐ əməyin fondla silahlanması.

Sual: Əməyin mexanikləşdirilməsi əmsalı hesablanır: (Çəki: 1)

- ☒ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	33
Maksimal faiz	33
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Fondveriminə təsir edən birinci dərəcəli amillər aşağıdakılardır: (Çəki: 1)

- ☒ əsas fondların aktiv hissəsinin payı və onların fondverimi;
 - ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı;
 - ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, texnologiyanın təkmilləşdirilməsi üzrə elmi-texniki tərəqqi tədbirlərinin tətbiqi;
 - ☐ əsas fondlarının tərkibində aktiv hissənin xüsusi çəkisi, günlük boşdayanmalar, növbəlik əmsalı, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı ;
 - ☐ əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, avadanlıq vahidinin orta dəyəri, fəaliyyətdə olan avadanlıqların fondverimi.
-

Sual: Fondveriminə təsir edən ikinci dərəcəli amillər: (Çəki: 1)

- ☒ avadanlıq vahidinin orta dəyəri, günlük və növbədaxili boşdayanmalar, növbəlik əmsalı, 1 maşın-saat hesabı ilə orta hasilat;
 - ☐ əsas fondların aktiv hissəsinin payı, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı, fəaliyyətdə olan avadanlıqların fondverimi;
 - ☐ avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar. fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı
 - ☐ avadanlıqların əvəz olunması, ETT – üzrə tədbirlərin tətbiqi, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı
 - ☐ avadanlıq vahidinin orta dəyəri, növbəlik əmsalı, fəaliyyətdə olan avadanlıqların fondverimi, avadanlıqların əvəz olunması, 1 maşın – saat hesabı ilə hasilat
-

Sual: Fondverimi göstəricisi hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin orta illik dəyərinin məhsulun həcminə nisbəti kimi;
 - ☒ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
 - ☐ əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
 - ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;
 - ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi.
-

Sual: Fondtutumu göstəricisi hesablanır: (Çəki: 1)

- ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
 - ☐ əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
 - ☒ əsas vəsaitlərin orta illik dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
 - ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;
 - ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti kimi.
-

Sual: Fondların rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin orta illik dəyərinin satışdan mənfəətinə nisbəti kimi;
 - ☒ satışdan mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
 - ☐ əsas vəsaitlərinə qalıq dəyərinin satışdan mənfəətə nisbəti kimi;
 - ☐ satışdan mənfəətin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti kimi;
 - ☐ satışdan mənfəətin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi.
-

Sual: Mövcud avadanlıq parkından istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☒ istifadə olunan avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;
 - ☐ mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi;
 - ☐ qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;
 - ☐ mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi;
 - ☐ qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi.
-

Sual: Qurulmuş avadanlıqlardan istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ istifadə olunan avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi;
 - ☐ qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi;
 - ☐ mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi;
 - ☒ qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;
 - ☐ mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi.
-

Sual: Avadanlıqların təqvim vaxt fondundan istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların təqvim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ təqvim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ rejim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi.
-

Sual: Rejim iş vaxtı fondundan istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ rejim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi;
 - ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ təqvim iş vaxtı fondunun avadanlıqların rejim iş vaxtı fonduna onların nisbəti kimi;
 - ☐ avadanlıqların rejimi iş vaxtı fondunun onların təqvim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı fonduna nisbəti kimi.
-

Sual: Avadanlıqların plan iş vaxtı fondundan istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ avadanlıqların plan iş vaxtı fondunun onların faktiki iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ rejim iş vaxtı fondunun avadanlıqların plan iş vaxtı fonduna onların nisbəti kimi;
 - ☐ avadanlıqların plan iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ təqvim iş vaxtı fondunun avadanlıqların rejim iş vaxtı fonduna onların nisbəti kimi.
-

Sual: Müəssisənin istehsal potensialının tərkibinə daxildir: (Çəki: 1)

- ☐ əsas fondlar, heyət, materiallar, maliyyə resursları, texnologiya informasiya, hazır məhsul, mənfəət;
- ☐ heyət, materiallar, əsas vəsaitlər, dövriyyə vəsaitləri, informasiya, maliyyə, satılmı məhsul xalis mənfəət;
- ☒ sənaye istehsal fondları, sənaye-istehsal heyəti, enerji, texnologiya, materiallar, informasiya, maliyyə resursları;
- ☐ materiallar, əsas fondlar, heyət, istehsal olunmuş və satılmış məhsulun həcmi, məhsul satışından pul gəliri;

- ☐ sənaye-istehsal fondları, heyət, materiallar, əmtəəlik məhsul, texnologiya, informasiya, ümumi məhsul.
-

Sual: Əsas fondların fondveriminə təsin edən I dərəcəli amillərin təsiri təhlilin aşağıdakı üsulu ilə müəyyən olunur: (Çəki: 1)

- ☐ indeks;
 - ☐ integral;
 - ☐ orta kəmiyyət;
 - ☐ müqayisə;
 - ☒ zəncirvari yerdəyişmə.
-

Sual: Fondverimi, fondtutumu, fondların rentabelliği xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların hərəkətini;
 - ☐ əsas fondların texniki vəziyyətini;
 - ☒ əsas fondlardan istifadənin səmərəliliğini ;
 - ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
 - ☐ avadanlıqların yaş tərkibini.
-

Sual: Əsas vəsaitlərin dövriyyədən çıxması, daxil olması, əvəz olunma, artım əmsalları xarakterizə edir: (Çəki: 1)

- ☒ əsas fondların hərəkətini;
 - ☐ əsas fondların texniki vəziyyətini;
 - ☐ əsas fondlardan istifadənin səmərəliliğini ;
 - ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
 - ☐ avadanlıqların yaş tərkibini.
-

Sual: Əsas fondların orta illik dəyərinin məhsulun həcminə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;
 - ☒ əsas fondların fondtutumunu;
 - ☐ əməyin fondla silahlanmasını;
 - ☐ əsas fondların yararlılıq əmsalını;
 - ☐ əsas fondların köhnəlməsi əmsalını
-

Sual: İstehsal olunmuş məhsulun həcmnin əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☒ əsas fondların fondverimini ;
 - ☐ əsas fondların fondtutumunu;
 - ☐ əməyin fondla silahlanmasını;
 - ☐ əsas fondların yararlılıq əmsalını;
 - ☐ əsas fondların köhnəlməsi əmsalını
-

Sual: Əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;

- ☐ əsas fondların fondtutumunu;
 - ☐ əməyin fondla silahlanmasını;
 - ☒ əsas fondların yararlılıq əmsalını;
 - ☐ əsas fondların köhnəlməsi əmsalını
-

Sual: Əsas vəsaitlərin orta illik dəyərinin işçilərin orta illik sayına nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;
 - ☐ əsas fondların fondtutumunu;
 - ☒ əməyin fondla silahlanmasını;
 - ☐ əsas fondların yararlılıq əmsalını;
 - ☐ əsas fondların köhnəlməsi əmsalını
-

Sual: Avadanlıqların intensiv yüklənməsi əmsalı hesablanır: (Çəki: 1)

- ☒ vaxt vahidi ərzində faktiki istehsal olunmuş məhsulun həcmninə onun plan üzrə həcminə nisbəti kimi;
 - ☐ vaxt vahidi ərzində plan üzrə istehsal olunmuş məhsulun faktiki həcminə nisbəti kimi;
 - ☐ avadanlıqların faktiki iş vaxtının onların plan üzrə iş vaxtına nisbəti kimi;
 - ☐ avadanlıqların plan üzrə iş vaxtının faktiki iş vaxtına nisbəti kimi;
 - ☐ maşın və avadanlıqların ortaillik dəyərinin onların iş vaxtına nisbəti kimi.
-

Sual: Avadanlıqlardan istifadənin səmərəliliyinin təhlilində aşağıdakı göstəricilərdən istifadə edilir: (Çəki: 1)

- ☒ əmtəəlik məhsulun 1 manatına xərc;
 - ☐ avadanlıqların işinin növbəlik əmsalı;
 - ☐ məhsulun quruluşunun dəyişməsi;
 - ☐ ayrı-ayrı növ məhsula xərc səviyyəsinin dəyişməsi;
 - ☐ materialların qiymətinin və tariflərin dəyişməsi.
-

Sual: Avadanlıqların təqvim iş vaxt fondundan istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun işlənmiş ümumi adam-saatların miqdarına nisbəti kimi;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun avadanlıqların ümumi miqdarına nisbəti kimi;
 - ☒ avadanlıqların faktiki və təqvim iş vaxtı fondarının nisbəti;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun idarəetmə işlərinin ümumi həcminə nisbəti kimi;
 - ☐ sənaye-istehsal heyətinin orta sayının ən böyük növbədə fəhlələrin sayına nisbəti kimi.
-

Sual: Əsas fondların təzələnməsi əmsalı hesablanır: (Çəki: 1)

- ☒ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin həmin dövrün sonuna onların dəyərinə nisbəti kimi;
- ☐ dövriyyədən çıxmış əsas vəsaitlərin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;
- ☐ əsas vəsaitlərin artım məbləğinin həmin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;

- ☐ kapital qoyuluşlarının işə salınmış əsas fondların dəyərində nisbəti kimi
 - ☐ dövriyyədən çıxmış və daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti kimi;
-

Sual: Əsas fondların bərpası əmsalı hesablanır: (Çəki: 1)

- ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinin dövrün sonuna onların dəyərində nisbəti kimi;
 - ☐ hesabat dövründə çıxmış əsas vəsaitlərin dəyərinin dövrün əvvəlinə onların dəyərində nisbəti kimi;
 - ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin daxil olmuş əsas vəsaitlərin dəyərində nisbəti kimi;
 - ☐ dövriyyədən çıxmış əsas fondların dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərində nisbəti kimi;
 - ☒ kapital qoyuluşunun işə salınmış əsas fondların dəyərində nisbəti kimi.
-

Sual: Əsas fondların fondverimi hesablanır: (Çəki: 1)

- ☒ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti kimi;
 - ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti kimi;
 - ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti kimi.
-

Sual: Əsas fondların fondtutumu hesablanır: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti kimi;
 - ☒ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti kimi;
 - ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti kimi.
-

Sual: Əməyin texniki silahlanması hesablanır: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti kimi;
 - ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti kimi;
 - ☒ əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərində nisbəti kimi.
-

Sual: Əsas fondların rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti kimi;
- ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi.

nisbəti kimi;

- ☒ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
 - ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
-

Sual: İstehsal olunmuş məhsulun həcmi 150 min man, əsas fondların orta illik dəyəri 200 min man olmuşdur. Əsas fondların fondverimi: (Çəki: 1)

- ☐ 1,33 man;
 - ☒ 0,75 man;
 - ☐ 300 man;
 - ☐ 350 man;
 - ☐ 0,95 man.
-

Sual: İstehsal olunmuş məhsulun həcmi 300 min man, əsas fondların orta illik dəyəri 400 min manatdır. Əsas fondların fondtutumu: (Çəki: 1)

- ☒ 1,33 man ;
 - ☐ 0,75;
 - ☐ 300;
 - ☐ 350;
 - ☐ 0,95.
-

Sual: Əsas istehsal fondlarının dəyəri 8000 min man, fəhlələrin sayı 4000 nəfər təşkil edirsə əməyin fondla silahlanmasını hesablayın: (Çəki: 1)

- ☒ 2 min man;
 - ☐ 0,05 min man;
 - ☐ 3 min man;
 - ☐ 0,5 min man;
 - ☐ 3,2 min man.
-

Sual: Fondveriminə təsir edən əsas amillərə aiddir: (Çəki: 1)

- ☒ avadanlıqların strukturunun və iş vaxtının dəyişməsi, hasilatın dəyişməsi;
 - ☐ məhsulun həcmnin və strukturunun dəyişməsi, işçilərin sayının dəyişməsi;
 - ☐ avadanlıqların iş vaxtının dəyişməsi, fəhlələrin əmək məhsuldarlığının dəyişməsi;
 - ☐ əsas istehsal fondlarının orta illik dəyərinin dəyişməsi, fəhlələrin orta illik hasilatının dəyişməsi;
 - ☐ məhsulun strukturunun, keyfiyyətinin, maya dəyərinin dəyişməsi.
-

Sual: Mövcud avadanlıqlar bölünür: (Çəki: 1)

- ☐ faktiki işləyən və plan üzrə işləyən;
 - ☐ qurulacaq və artıq;
 - ☒ qurulmuş və qurulmamış;
 - ☐ işləməyən və boşdayanan;
 - ☐ fəaliyyətdə olan və fəaliyyətdə olmayan
-

Sual: Avadanlıqlardan istifadənin səmərəliliyinin əks etdirən göstəricilər: (Çəki: 1)

- ☒ avadanlıqların intensiv, ekstensiv və inteqral yüklənməsi əmsalları;

- ☐ fondverimi və fondtutumu;
- ☐ material verimi və material tutumu;
- ☐ avadanlıq vahidinin məhsuldarlığı;
- ☐ əməyin fondlasiləhlənməsi və əməyin texniki silahlanması

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Əməkdən istifadənin keyfiyyətini xarakterizə edən göstərici hansıdır? (Çəki: 1)

- ☒ əmək məhsuldarlığı;
- ☐ iş yerlərinin heyətlə təmin olunması;
- ☐ işçilərin orta illik siyahı sayı;
- ☐ iş vaxtından istifadə;
- ☐ iş vaxtı itkisi.

Sual: Əmək məhsuldarlığı aşağıdakı göstərici ilə müəyyən olunur: (Çəki: 1)

- ☒ bir işçi hesabı ilə məhsul istehsalı;
- ☐ normativ-xalis məhsul;
- ☐ satışdan pul gəliri;
- ☐ əməktutumu;
- ☐ fəhlələrin sayı.

Sual: Müəssisənin işçi qüvvəsilə təmin olunması necə müəyyən olunur? (Çəki: 1)

- ☒ Ayrı-ayrı kateqoriyalar, peşələr və ixtisas dərəcələri üzrə işçilərin faktiki sayı əvvəlki illərin və tələbatın müvafiq göstəriciləri ilə tutuşdurulur;
- ☐ Bütün kateqoriya işçilərin sayı işçilərin plan sayına bölünür;
- ☐ Əsas istehsal fəhlələrinin faktiki və plan sayı müqayisə olunur;
- ☐ İnzibati idarəetmə və köməkçi istehsal heyətinin sayının cəmi işçilərin sayına nisbəti kimi təyin olunur;
- ☐ Əsas və köməkçi istehsalat işçilərinin sayı cəmi işçilərin sayı ilə müqayisə olunur;

Sual: İş vaxtı fondundan istifadənin məhsul istehsalına təsiri hesablanır: (Çəki: 1)

- ☐ Xəstəliyə görə işə çıxılmayan günlərin sayını bir günlük məhsul istehsalına vurmaqla;
- ☒ Real iş günlərinin, saatlarının plan miqdarı ilə faktiki miqdarı arasındakı fərqi plan üzrə bir günlük, bir saatlıq məhsulun miqdarına (həcminə) vurmaq lazımdır
- ☐ Məzuniyyətdə olan günlərin, saatların miqdarını bir günlük, saatlıq məhsul istehsalına vurmaqla;
- ☐ Ümumi məhsulun miqdarını nominal iş vaxtı fonduna bölməklə;

- ☐ Əmtəəlik məhsulun miqdarını real iş vaxtı fonduna bölməklə;

Sual: İş vaxtı fondundan istifadə necə müəyyən olunur? (Çəki: 1)

- ☒ Hər iş gününə, iş saatına düşən məhsulun həcminə görə müəyyən olunur;
- ☐ Hər iş gününə, iş saatına düşən mənfəətin həcminə görə;
- ☐ Hər iş gününə, iş saatına düşən məhsul satışının həcminə görə;
- ☐ Hər iş gününə, iş saatına düşən əmək haqqına görə;
- ☐ İşçilərin işə çıxdığı günlərin sayına görə;

Sual: Əmək məhsuldarlığı səciyyələndirir: (Çəki: 1)

- ☐ İstehsalın faktiki və plan həcmnin nisbətini;
- ☐ Mühəndis-texniki işçilərin hər nəfərinə düşən məhsul istehsalını;
- ☒ Orta hesabla bir işçiye düşən məhsul istehsalını;
- ☐ Köməkçi istehsal heyətinin hər nəfərinə düşən ümumi məhsulun həcmi;
- ☐ Ümumi işçilərin hər nəfərinə düşən məhsul satışının həcmi.

Sual: Məhsulun əməktutumu hesablanır: (Çəki: 1)

- ☐ İstehsal olunmuş məhsulun hər manatına düşən əmək haqqı kimi;
- ☐ İstehsal olunmuş məhsulun hər manatına düşən adam gün kimi;
- ☒ Müəyyən çeşiddə məhsulun hazırlanmasına iş vaxtı fondunun həmin dövrdə məhsulun natural ifadədə miqdarına nisbəti kimi;
- ☐ Hər min manatlıq məhsula düşən işçilərin sayı kimi;
- ☐ Məhsul vahidinə düşən əmək haqqı məbləği kimi

Sual: Bir fəhlə üzrə orta illik hasilat hesablanır: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun həcmnin fəhlələrin orta illik sayına nisbəti;
- ☒ əmtəəlik məhsulun həcmnin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
- ☐ əmtəəlik məhsulun həcmnin heyətin orta illik sayına nisbəti;
- ☐ əmtəəlik məhsulun həcmnin təqvim vaxt fonduna nisbəti;
- ☐ əmtəəlik məhsulun həcmnin faktiki vaxt fonduna nisbəti;

BÖLMƏ: 0803

Ad	0803
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Əsas istehsalat işçilərinin sayının plana nisbətən dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☒ Əsas istehsalat işçilərinin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçinin plan üzrə əmək məhsuldarlığına vurulur;

- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçinin plan üzrə əmək məhsuldarlığına vurulur;
 - ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq 100-ə vurularaq işçilərin plan sayına bölünür;
 - ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən mənfəət məbləğinə vurulur;
 - ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən məhsul satışından əldə edilən məbləğə vurulur
-

Sual: Əmək məhsuldarlığının plana nisbətən dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ Bir işçi hesabı ilə əmək məhsuldarlığı üzrə kənarlaşma işçilərin plan üzrə sayına vurulur;
 - ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma plan üzrə əmək məhsuldarlığına bölünür;
 - ☒ Əmək məhsuldarlığı üzrə kənarlaşma işçilərin faktiki sayına vurulur;
 - ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma texniki işçilərin sayına vurulur;
 - ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma inzibati işçilərin sayına vurulur;
-

Sual: Əmək məhsuldarlığı və orta əmək ödənişinin artım templəri arasındakı nisbət: (Çəki: 1)

- ☐ Əmək ödənişinin artım tempi əmək məhsuldarlığının artım tempindən yüksək olmalıdır;
 - ☐ Əmək ödənişi ilə əmək məhsuldarlığının artım templəri bərabər olmalıdır;
 - ☒ Əmək məhsuldarlığın artım tempi əmək ödənişinin artım tempindən irəlidə getməlidir;
 - ☐ Əmək məhsuldarlığının planlaşdırılan artım tempi reallığa çevrilmədikdə əmək ödənişi iki dəfə azaldılmalıdır;
 - ☐ Əmək ödənişinin artım tempi ilə əmək məhsuldarlığının artım tempinin nisbəti bərabər səviyyədə azalmalı və ya artmalıdır.
-

Sual: Məhsulun əmək tutumuna təsir göstərən əsas amillər hansılardır? (Çəki: 1)

- ☐ Bütün çeşidlər üzrə buraxılan məhsulun faktiki əməktutumuna udel əməktutumunun artması müsbət təsir göstərir;
 - ☐ Məhsul istehsalının azalması faktiki əməktutumunun azalmasına təsir göstərir;
 - ☒ Məhsulun əməktutumunun artıb-azalmasına ayrı-ayrı məhsul çeşidləri üzrə əmək-tu-tu-munun və məhsul buraxılışı strukturunun dəyişməsi müsbət və ya mənfi təsir göstərir;
 - ☐ Məhsul istehsalının artım tempi məhsulun əməktutumunun artmasına müsbət təsir göstərir;
 - ☐ Məhsulun əməktutumunun həcminə işçilərin sayının və işlənmiş adam-günlərin miqdarının artması müsbət təsir göstərir;
-

Sual: Məhsulun əməktutumu ilə əmək məhsuldarlığı göstəriciləri arasında funksional əlaqə varmı? (Çəki: 1)

- ☐ Əmək məhsuldarlığı artdıqca məhsulun əməktutumu da artır;
- ☒ Əmək məhsuldarlığı yüksəldikcə məhsulun əməktutumu azalır və tərsinə;
- ☐ Məhsulun əməktutumu azaldıqca əmək məhsuldarlığı yüksəlir;

- ☐ İşçilərin sayının azalması əmək məhsuldarlığına müsbət, məhsulun əməktutumna mənfi təsir göstərir;
- ☐ Məhsulun əməktutumu ilə əmək məhsuldarlığı düz mütənasibdir;

Sual: Əmək haqqı xərclərinin həcminə təsir göstərən əsas amillər hansılardır? (Çəki: 1)

- ☐ Əmtəəlik məhsul satışının həcmnin dəyişməsi;
- ☐ İdarəetmə işçilərinin sayının plana nisbətən artıb-azalması;
- ☒ Məhsul istehsalının həcmi və strukturunun dəyişməsi, əməyin ödənişi səviyyəsinin dəyişməsi;
- ☐ Müxtəlif səbəblərdən istehsalatda boşdayanmaların artması;
- ☐ Əmək haqqı tariflərinin dəyişdirilməsi;

Sual: Əməyin ödənişi fondunun həcminə hansı əsas amillər təsir göstərir? (Çəki: 1)

- ☒ İşçilərin sayının və bir işçiyə düşən əmək haqqı məbləğinin dəyişməsi;
- ☐ Əmək məhsuldarlığının dəyişməsi;
- ☐ Məhsul istehsalı və satışı həcmnin dəyişməsi;
- ☐ İşçilərin ixtisas dərəcələrinin dəyişməsi;
- ☐ Məhsul vahidinə əmək haqqının dəyişməsi;

Sual: Hesabat ilinin nəticələrinə görə satışdan əldə olunan vəsait 2800 min manat, məhsulun əmək haqqı tutumu isə – 0,24-ə bərabərdir. Satışdan əldə olunan vəsaitin 10% artması, əmək haqqı tutumunun 5% azalması təqdirdə əmək haqqı fondunun vəsaitləri: (Çəki: 1)

- ☐ 5,5 % artır;
- ☐ 4,2 % azalır;
- ☒ 4,5 % artır;
- ☐ 7,2 % aşağı düşür;
- ☐ dəyişilməz qalır.

Sual: İşçilərin sayı 80-dən 120 nəfərə artmışdır ki, bu da istehsal həcmnin 1500-dən 2000 ədədə yüksəlməsinə gətirib çıxarmışdı. Məhsulun əmək tutumu: (Çəki: 1)

- ☐ 25 faiz azalmışdır;
- ☒ 20 faiz yüksəlmişdir;
- ☐ 26 faiz yüksəlmişdir;
- ☐ 10 faiz azalmışdır;
- ☐ dəyişilməz qalmışdır.

BÖLMƏ: 0901

Ad	0901
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Məhsulun maya dəyərinin təhlilinə aşağıdakı səbəbdən xüsusi diqqət verilir: (Çəki: 1)

- ☐ maya dəyəri istehsal resurslarının məcmu məsrəflərini əks etdirir;
- ☐ maya dəyəri qiyməti formalaşdıran amildir;
- ☒ maya dəyəri mənfəəti formalaşdıran əsas amildir;
- ☐ maya dəyəri ehtiyatların formalaşmasına təsir edən əsas amildir.
- ☐ maya dəyəri əsas vəsaitlərin formalaşmasına təsir edən əsas amildir.

Sual: Çoxnomenklaturalı istehsalda hər bir məmulatın maya dəyərinə aid edilən müstəqim xərclərə aiddir: (Çəki: 1)

- ☒ material məsrəfləri;
- ☐ sınaq, təcrübə və tədqiqat işlərinə məsrəflər;
- ☐ material dəyərlərinin korlanmasından itki;
- ☐ amortizasiya ayırmaları;
- ☐ icarə haqqı.

Sual: Xərclərin dəyişən və sabit xərclərə bölünməsinin əsas əlaməti hansıdır: (Çəki: 1)

- ☐ iqtisadi elementlərin eynicinsli olması;
- ☒ istehsalın həcmnin dəyişməsindən asılılığı;
- ☐ dövrü olaraq yaranması;
- ☐ xərclərin baş vermə yeri və vaxtı;
- ☐ məhsulun əmək tutumu.

Bölmə: 0902

Ad	0902
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Tədavül xərclərinin səviyyəsinə təsir edən amillərə aiddir: (Çəki: 1)

- ☐ malların dövr sürəti, ayrı-ayrı xərc maddələrinin səviyyəsi;
- ☐ mal dövriyyəsinin həcmi, ayrı-ayrı xərc maddələrinin səviyyəsi;
- ☐ malların çeşid quruluşu, ümumi gəlirin səviyyəsi;
- ☐ iqtisadi və təşkilati amillər, avtomobil nəqliyyatı tariflərinin dəyişməsi;
- ☒ mal dövriyyəsinin həcmnin, strukturunun, satış qiymətinin dəyişməsi.

Bölmə: 0903

Ad	0903
Suallardan	4
Maksimal faiz	4

Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Material məsrəflərinin bir manatına mənfəət hesablanır? (Çəki: 1)

- ☐ Material resurslarının dəyərini satılmış məhsulun dəyərinə bölməklə;
- ☐ Satışdan mənfəəti məhsulun maya dəyərinə bölməklə;
- ☒ Satışdan mənfəəti material məsrəflərinə bölməklə;
- ☐ Material məsrəflərini məhsulun maya dəyərinə bölməklə;
- ☐ Satışdan əldə olunan mənfəətdən material məsrəflərini çıxmaqla.

Sual: Kommersiya və inzibati xərclər örtülür: (Çəki: 1)

- ☐ satışdan mənfəət hesabına;
- ☒ ümumi mənfəət hesabına;
- ☐ vergitutulana qədər mənfəət hesabına;
- ☐ xalis mənfəət hesabına;
- ☐ satışdankənar mənfəət hesabına.

Sual: Satışdan pul gəlirində material məsrəflərinin payı nəyi göstərir? (Çəki: 1)

- ☐ məhsulun məsrəftutumunu;
- ☐ məhsulun əməktutumunu;
- ☒ məhsulun materialtutumunu;
- ☐ material resurslarının verimini ;
- ☐ əmək resurslarından istifadə səviyyəsini.

Sual: Dəyişən xərclərə aid edilir: (Çəki: 1)

- ☐ bütün heyətin əmək haqqı, material məsrəfləri, amortizasiya;
- ☒ fəhlələrin əmək haqqı (sığortaya ayırmalarla), müstəqim material məsrəfləri, məhsulun çatdırılması üzrə xərclər;
- ☐ qulluqçuların əməkhaqqı, reklam xərcləri, icarə haqqı;
- ☐ fəhlə və qulluqçuların əmək haqqı (sığortaya ödəmələrlə birlikdə), xammal, material və yanacaq xərcləri;
- ☐ alınmış kreditlər üzrə faizlər, renta, icarə haqqı.

Bölmə: 1001

Ad	1001
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Məhsul satışından mənfəət necə hesablanır: (Çəki: 1)

- ☐ pul gəliri ilə (netto) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
 - ☒ ümumi mənfəət ilə kommersiya və inzibati xərclər arasında fərq kimi;
 - ☐ vergiyə cəlb edilmiş mənfəət məbləği ilə kapitalehtiyatların cəmi kimi;
 - ☐ balans və xalis mənfəət arasında fərq kimi;
 - ☐ xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.
-

Sual: Vergitutmaya qədər mənfəət məbləği necə hesablanır: (Çəki: 1)

- ☐ gəlir və xərclər arasında fərq kimi;
 - ☒ əməliyyat mənfəəti ilə maliyyə gəlirləri və xərcləri arasındakı fərqlərin cəmi kimi;
 - ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəmi məbləği kimi;
 - ☐ məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;
 - ☐ məhsul satışından və sair satışın nəticəsinin cəmi məbləği kimi.
-

Sual: Mənfəət və zərər haqqında hesabatın təhlilində hansı üsuldən istifadə olunur? (Çəki: 1)

- ☐ müqayisə, balans;
 - ☐ iqtisadi-riyazi;
 - ☒ üfiqi, şaquli, trend;
 - ☐ proqnoz, funksional dəyər;
 - ☐ statistik, evristik.
-

Sual: Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi: (Çəki: 1)

- ☐ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
 - ☒ ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
 - ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
 - ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
 - ☐ istehsalın səmərəliliyinin qiymətləndirilməsi
-

Sual: Mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədi nədir? (Çəki: 1)

- ☒ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
 - ☐ ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
 - ☐ mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
 - ☐ müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
 - ☐ istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
-

Sual: Adi fəaliyyət üzrə xərclərin tərkibinə nə daxildir: (Çəki: 1)

- ☐ depozitlər üzrə alınmış faizlər;
 - ☐ satışdan pul gəliri;
 - ☒ amortizasiya;
 - ☐ bank xidmətlərinin ödənilməsi xərcləri;
 - ☐ kredit və borclar üzrə ödənilmiş faizlər.
-

Sual: Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsədlə aparılır?

(Çəki: 1)

- ☐ ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;
 - ☐ ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün;
 - ☐ gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;
 - ☒ xalis mənfəətin artırılması amili kimi onların əhəmiyyətliliyini müəyyən etmək üçün;
 - ☐ mühasibat balansını tərtib etmək üçün.
-

Sual: Təşkilatın mənfəət və zərər haqqında hesabatının məlumatları əsasında hansı göstərici hesablanır? (Çəki: 1)

- ☐ aktivlərin rentabelliği;
 - ☒ satışın rentabelliği;
 - ☐ kapitalın rentabelliği;
 - ☐ istehsalın rentabelliği;
 - ☐ investisiyanın rentabelliği.
-

Sual: Aktivlərin rentabelliğinin amilli təhlilində hansı metoddan istifadə olunur? (Çəki: 1)

- ☐ qruplaşdırma;
 - ☐ orta həndəsi;
 - ☐ inteqral;
 - ☒ mütləq fərq;
 - ☐ balans.
-

Sual: Aktivlərin rentabellik göstəricisi ilə dövriyyə aktivlərinin dövrəni əmsalı arasında asılılığın xarakteri: (Çəki: 1)

- ☐ inteqral;
 - ☐ amilli;
 - ☒ birbaşa proporsional;
 - ☐ əks proporsional;
 - ☐ asılılıq yoxdur.
-

Sual: Mənfəət və zərər haqqında hesabatda hansı maliyyə nəticələri göstəriciləri əks etdirilir? (Çəki: 1)

- ☐ marjinal mənfəət;
 - ☐ maliyyə fəaliyyətindən xalis pul vəsaitləri;
 - ☐ investisiya fəaliyyətindən xalis pul vəsaitləri;
 - ☐ bölüşdürülməmiş mənfəət;
 - ☒ hesabat dövründə xalis mənfəəti (zərəri).
-

Sual: Mənfəətin mahiyyəti nədir? (Çəki: 1)

- ☒ sahibkarlıq fəaliyyətinin məqsədidir;
 - ☐ istehsalın səmərəliliyinin əsas göstəricisidir;
 - ☐ müflisləşmə prosedurunun başlanması üçün meyardır;
 - ☐ müəssisənin kredit qaytarma bacarığın əks etdirir;
 - ☐ müəssisənin ödəməqabiliyyətini əks etdirir.
-

Sual: Kommersiya və inzibati xərclər hansı vəsait hesabına örtülür? (Çəki: 1)

- ☐ satışdan mənfəət;
 - ☒ ümumi mənfəət;
 - ☐ vergitutulana qədər mənfəət hesabına;
 - ☐ xalis mənfəət;
 - ☐ satışdankənar mənfəət.
-

Sual: Məcmu kapitalın rentabelliyyəsinin hesablanması aşağıdakı göstəricidən istifadə olunur: (Çəki: 1)

- ☐ ümumi mənfəət;
 - ☒ vergiyə cəlb olunan mənfəət;
 - ☐ sair əməliyyat gəlirləri;
 - ☐ maliyyə gəliri;
 - ☐ ümumi daxili məhsul.
-

Sual: Xüsusi kapitalın rentabelliyyətini hesablayanda hesablaşmaya hansı göstərici daxil edilir? (Çəki: 1)

- ☐ satışdan əldə edilən mənfəət;
 - ☐ vergiyə cəlb olunan mənfəət;
 - ☒ xalis mənfəət;
 - ☐ maliyyə gəliri;
 - ☐ ümumi daxili məhsul.
-

Sual: Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir: (Çəki: 1)

- ☒ satışdan pul gəliri, məhsulun maya dəyəri;
 - ☐ satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
 - ☐ icarə haqqı, fondların dəyəri;
 - ☐ digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;
 - ☐ vergi qoymadan əvvəl mənfəət və xərclər.
-

Sual: Xalis mənfəət yönəldilir: (Çəki: 1)

- ☐ inzibati xərclərin örtülməsinə;
 - ☒ istehsalın inkişafına, ehtiyat fonduna;
 - ☐ mənfəət vergisinin ödənilməsinə;
 - ☐ kommersiya xərclərinin ödənilməsinə;
 - ☐ itkilərin örtülməsinə.
-

Sual: Hesabat dövrünün ümumi maliyyə nəticəsi özündə əks etdirir: (Çəki: 1)

- ☐ gəlir və xərclər arasında fərq;
 - ☒ məhsul satışının, digər satışın və satışdan kənar əməliyyatların nəticəsinin cəmi məbləğini;
 - ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;
 - ☐ məhsul satışından pul gəliri ilə digər maliyyə fəaliyyətinin nəticələri arasında fərq;
 - ☐ məhsul satışından mənfəət ilə əsas vəsaitlərin satışından əldə edilən məbləğin cəmi.
-

Sual: Hansı halda istehsalın səmərəliliyi artır: (Çəki: 1)

- ☐ mənfəətin artım tempi pul gəlirinin artım tempindən yüksək olduqda;
 - ☐ pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksək olduqda;
 - ☐ pul gəlirinin artım tempi istehlak olunmuş kapitalın artım tempindən yüksək olduqda;
 - ☐ satışdan pul gəlirin artım tempi maya dəyərinin artım tempini üstələdikdə;
 - ☒ mənfəətin, pul gəlirlərinin və avans edilmiş kapitalın artım temp-lərinin ardıcıl qaydada bir birindən üstün olması;
-

Sual: Mənfəətin dəyişməsinin daxili amillərinə aid edilmir: (Çəki: 1)

- ☐ xərclərin nomenklaturası;
 - ☐ keyfiyyət tələblərinin pozulması;
 - ☒ istehsal ehtiyatlarının qiymətləri;
 - ☐ satışın həcmi;
 - ☐ düzgün cavab yoxdur.
-

Sual: Satışdan mənfəətin amilli təhlili zamanı nəzərə alınmır: (Çəki: 1)

- ☐ satılmış məhsulun fiziki həcmi;
 - ☒ ödəniləcək faizlər;
 - ☐ məhsulun maya dəyəri;
 - ☐ satılmış məhsulun nomenklaturası;
 - ☐ məhsul vahidinin qiyməti.
-

Sual: Hansı amillərin dəyişməsi məhsul satışından mənfəətə birbaşa təsir edir: (Çəki: 1)

- ☐ məhsul buraxılışının həcmi, satışın həcmi, ixtisaslaşma səviyyəsi;
 - ☒ satışın həcmi, quruluşu, məhsulun maya dəyəri, orta satış qiyməti;
 - ☐ istehsalın texniki-təşkilati səviyyəsi, idarə heyətinin əmək haqqı, əmək məhsuldarlığı və əmək haqqının artım templəri arasında nisbət;
 - ☐ debitor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilati səviyyəsi;
 - ☐ satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.
-

Sual: İstehsalın həcmi artdıqda (keçmiş istehsal güclərini saxlamaqla) məhsul vahidinə məsrəflərin son həddi: (Çəki: 1)

- ☐ sabit qalır;
 - ☐ azalır;
 - ☐ artır;
 - ☒ əvvəl azalır, sonra artır;
 - ☐ doğru cavab yoxdur
-

Sual: «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir: (Çəki: 1)

- ☒ satışın həcmi dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ inzibati xərclərin dəyişməsi;

- ☐ əmək məsrəflərinin dəyişməsi.
-

Sual: «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir: (Çəki: 1)

- ☐ inzibati xərclərin dəyişməsi;
 - ☒ sabit xərclərin dəyişməsi;
 - ☐ əmək məhsuldarlığının dəyişməsi;
 - ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
 - ☐ əmək məsrəflərinin dəyişməsi.
-

Sual: «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir: (Çəki: 1)

- ☐ inzibati xərclərin dəyişməsi;
 - ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
 - ☐ əmək məhsuldarlığının dəyişməsi;
 - ☒ satış qiymətinin dəyişməsi;
 - ☐ əmək məsrəflərinin dəyişməsi.
-

Sual: «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir: (Çəki: 1)

- ☐ inzibati xərclərin dəyişməsi;
 - ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
 - ☐ əmək məhsuldarlığının dəyişməsi;
 - ☐ əmək məsrəflərinin dəyişməsi;
 - ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.
-

Sual: «Direkt-kostinq» sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: (Çəki: 1)

- ☒ satışın həcmnin dəyişməsi;
 - ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
 - ☐ əmək məhsuldarlığının dəyişməsi;
 - ☐ inzibati xərclərin dəyişməsi;
 - ☐ əmək məsrəflərinin dəyişməsi.
-

Sual: «Direkt-kostinq» sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: (Çəki: 1)

- ☐ inzibati xərclərin dəyişməsi;
 - ☒ sabit xərclərin dəyişməsi;
 - ☐ əmək məhsuldarlığının dəyişməsi;
 - ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
 - ☐ əmək məsrəflərinin dəyişməsi.
-

Sual: «Direkt-kostinq» sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: (Çəki: 1)

- ☐ inzibati xərclərin dəyişməsi;

- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☒ satış qiymətinin dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi.

Sual: «Direkt-kostinq» sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: (Çəki: 1)

- ☐ inzibati xərclərin dəyişməsi;
- ☐ məhsulun keyfiyyətinin dəyişməsi;
- ☐ əmək məhsuldarlığının dəyişməsi;
- ☐ əmək məsrəflərinin dəyişməsi;
- ☒ məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.

Bölmə: 1002

Ad	1002
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Xərclərin tanınması şərtlərinə aid edilir: (Çəki: 1)

- ☐ xərclərin konkret müqaviləyə, qanunvericilik və normativ aktlara uyğunluğu;
- ☐ xərclərin məbləği müəyyən edilə bilər;
- ☐ konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin azalacağına əminlik vardır;
- ☐ baş verdiyi hesabat dövründə xərclərin formasından, pul gəlirinin əldə edilməsi niyyətindən asılı olmayaraq xərc edildikdə;
- ☒ yuxarıda qeyd olunan bütün şərtlər.

Sual: Pul gəlirlərinin tanınması şərtlərinə aiddir: (Çəki: 1)

- ☐ təşkilat konkret müqavilə üzrə pul gəliri almaq hüququna malikdir;
- ☐ pul gəliri məbləği müəyyən edilə bilər;
- ☐ konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin artacağına əminlik var;
- ☐ məhsula (işə, xidmətə) mülkiyyət hüququ təşkilatdan alıcıya keçmişdir və bu əməliyyatla bağlı edilən və ya ediləcək xərcləri müəyyən etmək mümkündür;
- ☒ yuxarıda qeyd olunan bütün şərtlər.

Sual: Xalis (bölüşdürülməmiş) mənfəət hesabına artırılır: (Çəki: 1)

- ☐ ehtiyat kapitalı;
- ☐ müəssisə işçilərinin mükafatları;
- ☐ xüsusi dövriyyə vəsaitləri;
- ☒ nizamnamə kapitalı;
- ☐ səhmdarların gəlirləri.

Sual: Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyələndirir? (Çəki: 1)

- ☒ fəaliyyətin səmərəliliyinin aşağı düşməsinə;
 - ☐ fəaliyyətin səmərəliliyinin yüksəlməsinə;
 - ☐ məhsula olan qiymətlərin artmasına;
 - ☐ dövriyyə aktivlərinin dövr sürətinin aşağı düşməsinə;
 - ☐ dövriyyə aktivlərinin dövr sürətinin yüksəlməsinə.
-

Sual: Inflyasiyaya korrekte edilmiş mənfəət: (Çəki: 1)

- ☐ ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
 - ☒ hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
 - ☐ hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
 - ☐ vergiyə cəlb olunan mənfəətə daxil edilir
 - ☐ ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
-

Sual: Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir: (Çəki: 1)

- ☐ emissiya gəliri;
 - ☐ kapital ehtiyatları;
 - ☒ xalis mənfəət;
 - ☐ əsas əməliyyat gəliri;
 - ☐ ümumi daxili məhsul.
-

Sual: ƏDV hansı mənbədən ödənilir? (Çəki: 1)

- ☐ xalis mənfəətdən;
 - ☐ ümumi mənfəətdən;
 - ☒ məhsul satışından əldə olunan gəlirdən;
 - ☐ vergitutulan mənfəətdən;
 - ☐ marjinal mənfəətdən.
-

Sual: Inflyasiya şəraitində ehtiyatların LIFO metodu ilə qiymətləndirilməsi mənfəətə necə təsir edir: (Çəki: 1)

- ☒ mənfəət azalır;
 - ☐ mənfəət artır;
 - ☐ mənfəət dəyişmir;
 - ☐ istehsalın rentabelliği artır;
 - ☐ istehsalın rentabelliği azalır.
-

Sual: Vergitutulana qədər mənfəətin həcminə təsir göstərməyən amillər: (Çəki: 1)

- ☐ kommersiya xərcləri;
 - ☐ maliyyə nəticələri ilə bağlı vergilər;
 - ☐ konservasiya olunmuş istehsal güclərinin saxlanılmasına yönəlmiş xərclər;
 - ☒ qiymətli kağızların əldə olunmasına yönəldilmiş xərclər.
 - ☐ gələcək dövrlərin xərcləri.
-

Sual: Xalis mənfəətin amilli təhlili hansını ehtiva edir? (Çəki: 1)

- ☒ mövcud vergi dərəcəsinin dəyişməsinin mənfəətə təsirinin müəyyən olunması;
 - ☐ vergitutma sisteminin maliyyə nəticələrinə təsirinin müəyyən olunması;
 - ☐ real vergitutma səviyyəsinin müəyyən olunması;
 - ☐ uçot siyasətinin qiymətləndirilməsi;
 - ☐ xərclrin səviyyəsinin qiymətləndirilməsi.
-

Sual: Mənfəətin təhlili zamanı nəzərə alınmır: (Çəki: 1)

- ☐ şirkətin nəzarət siyasəti;
 - ☐ xidmət və təmir xərcləri;
 - ☐ əmək haqqının ödənilməsi ilə bağlı xərclər;
 - ☒ reklam xərcləri;
 - ☐ kommersiya xərcləri.
-

Sual: Satış üzrə tapşırığın icra əmsalının plan üzrə mənfəət məbləğinə hasili hansı amilin mənfəətə təsirini səciyyələndirir? (Çəki: 1)

- ☐ satışın quruluşunun dəyişməsi;
 - ☐ satış qiymətinin dəyişməsi;
 - ☐ məhsul həcmi və quruluşunun dəyişməsi;
 - ☒ məhsulun həcmnin dəyişməsi;
 - ☐ məhsulun maya dəyərinin dəyişməsi.
-

Sual: Satışın həcmi və quruluşunun dəyişməsinin birgə təsiri ilə satışın həcmnin dəyişməsinin təsiri məbləği arasındakı fərq hansı amilin təsirini səciyyələndirir? (Çəki: 1)

- ☒ satışın quruluşunun dəyişməsi;
 - ☐ satış qiymətinin dəyişməsi;
 - ☐ məhsul həcmi və quruluşunun dəyişməsi;
 - ☐ məhsulun həcmnin dəyişməsi;
 - ☐ məhsulun maya dəyərinin dəyişməsi.
-

Sual: Faktiki pul gəliri ilə satışın faktiki həcmi və plan qiymətinə görə hesablanmış pul gəliri arasındakı fərq hansı amilin təsirini səciyyələndirir? (Çəki: 1)

- ☐ satışın quruluşunun dəyişməsi;
 - ☒ satış qiymətinin dəyişməsi;
 - ☐ məhsul həcmi və quruluşunun dəyişməsi;
 - ☐ məhsulun həcmnin dəyişməsi;
 - ☐ məhsulun maya dəyərinin dəyişməsi.
-

Sual: Satılmış məhsullar üzrə faktiki xərclər ilə satışın faktiki həcminə və plan maya dəyərinə görə hesablanmış xərclər arasındakı fərq hansı amilin təsirini səciyyələndirir? (Çəki: 1)

- ☐ satışın quruluşunun dəyişməsi;
- ☐ satış qiymətinin dəyişməsi;
- ☐ məhsul həcmi və quruluşunun dəyişməsi;
- ☐ məhsulun həcmnin dəyişməsi;
- ☒ məhsulun maya dəyərinin dəyişməsi.

Sual: Qısamüddətli aktivlərin rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ satışdan mənfəətin məcmu aktivlərin orta məbləğinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
 - ☒ satışdan mənfəətin qısamüddətli aktivlərə nisbəti kimi;
 - ☐ satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
-

Sual: Aktivlərin rentabelliğə təsir edən hansı əsas amillər «Du Pont» modelinə daxil edilmişdir: (Çəki: 1)

- ☐ dövriyyə aktivlərinin dövrəni, xalis mənfəət, məhsul satışından pul gəliri
 - ☐ məhsul satışından pul gəliri, xüsusi kapitalın rentabelliği, xalis mənfəət;
 - ☐ debitor borclarının dövrəni, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın rentabelliği;
 - ☒ satılmış məhsulun rentabelliği, xüsusi kapitalın dövrəni, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın payı;
 - ☐ xalis mənfəət, cari likvidlik əmsalı, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın payı.
-

Sual: Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır: (Çəki: 1)

- ☒ satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
 - ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
 - ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
 - ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
 - ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
-

Sual: İstehsalın sabitliyi (möhkəmliyi) ehtiyatı səviyyəsi hesablanır: (Çəki: 1)

- ☐ məhsul buraxılışının kritik həcmnin faktiki həcminə nisbəti kimi
 - ☐ məhsul satışının faktiki həcmnin ötən ildəki faktiki həcminə nisbəti kimi;
 - ☒ məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqi istehsalın faktiki həcminə nisbəti kimi;
 - ☐ satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqi satışın plan həcminə nisbəti kimi;
 - ☐ satışdan pul gəlirinə reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi.
-

Sual: Məhsulun qiymətində marjinal gəlirin payı hesablanır: (Çəki: 1)

- ☐ məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi kimi;
 - ☐ məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqi kimi;
 - ☐ sabit xərclərin dəyişən xərclərə nisbəti kimi;
 - ☒ məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi-nin məhsul vahidinin qiymətinə nisbəti kimi;
 - ☐ məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqi-nin məhsul vahidinin qiymətinə nisbəti kimi
-

Sual: Məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi-nin məhsul vahidinin qiymətinə nisbəti hansı göstəricini səciyyələndirir? (Çəki: 1)

- ☐ marjinal gəliri;
- ☐ satışın kritik nöqtəsini;
- ☒ məhsulun qiymətində marjinal gəlirin payını;
- ☐ pul gəlirində xərclərin payını;
- ☐ dəyişən xərclərin məcmu məsrəflərdə payını.

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Zəif realizə olunan aktivlərə aiddir: (Çəki: 1)

- ☐ ehtiyatlar+qeyri maddi aktivlər;
- ☒ ehtiyatlar + hazır məhsul;
- ☐ ehtiyatlar + debitor borcları + digər dövriyyə aktivləri;
- ☐ pul vəsaitləri + debitor borcları;
- ☐ əsas vəsaitlər.

Sual: Xammal və material ehtiyatlarının dövrəni əmsalı necə hesablanır? (Çəki: 1)

- ☒ sərf edilmiş materialların maya dəyərini xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
- ☐ xammal və material ehtiyatların orta həcmi istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi;
- ☐ xammal və material ehtiyatların satışın həcminə nisbəti kimi;
- ☐ satışın həcmi xammal və material ehtiyatlarının orta həcminə nisbəti kimi;
- ☐ sərf edilmiş materialların maya dəyərini məhsulun həcminə nisbəti kimi.

Sual: Əməliyyat levirici necə hesablanır? (Çəki: 1)

- ☒ marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
- ☐ marjinal gəlirin satışdan pul gəlirinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;
- ☐ satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin satışın kritik həcminə nisbəti kimi.

Sual: Maliyyə leviricinin effekti hansı halda alınır? (Çəki: 1)

- ☐ xüsusi kapitalın rentabelliği > aktivlərin rentabelliğindən;
- ☐ borc kapitalın rentabelliği = xüsusi kapitalın rentabelliyinə;
- ☒ borc kapitalın rentabelliği < xüsusi kapitalın rentabelliğindən;
- ☐ borc kapitalın rentabelliği > satılmış məhsulun rentabelliğindən;
- ☐ aktivlərin rentabelliği > kapitalın rentabelliği.

Sual: İstehsal leverici necə hesablanır? (Çəki: 1)

- ☐ satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəət;
 - ☐ balans mənfəəti : satışdan əldə edilən mənfəət;
 - ☒ balans mənfəətinin artımı : məhsul satışı həcmnin artımı;
 - ☐ xalis mənfəətin artımı : dövriyyə aktivlərinin artımı;
 - ☐ satışdan əldə edilən mənfəət: satışdan pul gəliri.
-

Sual: İstehsal levirici nəyi səciyyələndirir? (Çəki: 1)

- ☐ məhsul satışdan faktiki pul gəlirinin plan üzrə pul gəliri məbləğinə nisbətini;
 - ☐ reallaşdırılan məhsulun faktiki həcmnin onun satışından pul gəlirinə nisbətini;
 - ☐ məhsul satışından pul gəlirinin artım tempinin mənfəətin artım tempinə nisbətini;
 - ☒ məhsul satışından pul gəlirin artım tempinin natural ifadədə real-laşdırılan məhsulun artım tempinə nisbətini;
 - ☐ məhsul buraxılışının plan həcmi ilə faktiki həcmi arasındakı fərqi.
-

Sual: Maliyyə sabitliyi ehtiyatının səviyyəsi (faiz ifadəsində) necə hesablanır? (Çəki: 1)

- ☐ daimi məsrəflərin xalis mənfəətə nisbəti kimi
 - ☐ marjinal gəlirin satışdan alınan mənfəətə nisbəti kimi;
 - ☐ satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;
 - ☐ əməliyyat leviricinin (alətinin) satışdan mənfəətə nisbəti kimi;
 - ☒ maliyyə sabitliyi məbləğinin satışdan pul gəlirinə nisbəti kimi.
-

Sual: Dövriyyə aktivlərin tərkibinə daxildir: (Çəki: 1)

- ☐ xammal, material, avadanlıqlar;
 - ☒ xammal, material, debitor borcları;
 - ☐ xammal, material, tikililər;
 - ☐ xammal, material, kreditor borcları;
 - ☐ xammal, material, qeyri maddi aktivlər.
-

Sual: Dövriyyə aktivlərindən istifadənin təhlili qarşısında hansı vəzifələr durur? (Çəki: 1)

- ☐ pul axınlarının qiymətləndirilməsi;
 - ☒ dövriyyə vəsaitlərinin dövr sürətinin qiymətləndirilməsi;
 - ☐ debitor borclarının qiymətləndirilməsi;
 - ☐ debitor borclarının tərkibinin qiymətləndirilməsi;
 - ☐ əmtəə material dəyərlərinin qiymətləndirilməsi.
-

Sual: Təşkilatın dövriyyə aktivləri ilə təmin olunmasının təhlilinin əsas vəzifələri hansıdır? (Çəki: 1)

- ☐ debitor borclarının keyfiyyətinin təhlili;
 - ☒ istehsal ehtiyatlarının tələbata uyğunluğunun qiymətləndirilməsi;
 - ☐ debitor borclarının tərkibinin təhlili;
 - ☐ dövriyyə vəsaitləri üzrə nisbi qənaitin hesablanması;
 - ☐ dövriyyə vəsaitlərinin dövr sürətinin qiymətləndirilməsi.
-

Sual: Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ borc kapital / aktivlər;
 - ☒ dövriyyə aktivləri / xüsusi kapital;
 - ☐ xüsusi kapital / aktivlər;
 - ☐ xüsusi kapital / balansın valyutası;
 - ☐ xüsusi kapital / borc kapitalı.
-

Sual: İşlək kapitalın mahiyyəti nədir? (Çəki: 1)

- ☐ təşkilatın cari aktivləridir;
 - ☐ təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;
 - ☒ pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir;
 - ☐ məcmu aktivlər və cari aktivlər arasında fərkdir;
 - ☐ cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir.
-

Sual: Maliyyə müstəqilliyi əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ (kapital – uzunmüddətli aktivlər) / kapital;
 - ☐ (kapital – uzunmüddətli aktivlər) / cari aktivlər;
 - ☒ kapital / kapital və öhdəliklərin cəmi;
 - ☐ kapital / məcmu aktivlər;
 - ☐ xüsusi kapital/ borc kapitalı.
-

Sual: Müstəqillik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xüsusi vəsait / borc vəsaiti;
 - ☐ borc vəsaiti / bütün vəsait məbləği;
 - ☐ borc vəsaiti + cəlb edilmiş vəsait/ bütün vəsait məbləği;
 - ☒ xüsusi vəsait / bütün vəsait məbləği;
 - ☐ bütün vəsait mənbəyi / borc vəsaiti.
-

